


informatika


METODİK VƏSAİT



1001



LAÝİH



RAMİN MAHMUDZADƏ
İŞMAYIL SADIQOV
NAİDƏ İSAYEVA

Ümumtəhsil məktəblərinin **9**-ci sinfi üçün

informatika

fənni üzrə

METODİK
VƏSAİT

Bu nəşrlə bağlı irad və təkliflərinizi
bn@bakineshr.az və derslik@edu.gov.az
elektron ünvanlarına göndərməyiniz xahiş olunur.
Əməkdaşlığınıza üçün əvvəlcədən təşəkkür edirik!

B A K I N E S H R



LAYIHƏ

İÇİNDƏKİLƏR

| | |
|---|----|
| DƏRSLİK KOMPLEKTİ HAQQINDA..... | 3 |
| DƏRSLİYİN TƏDRİS VAHİDLƏRİ ÜZRƏ MƏZMUNU VƏ İKT-dən İSTİFADƏ İMKANLARI..... | 4 |
| DƏRSLİK KOMPLEKTİNİN MÖVZULAR ÜZRƏ STRUKTURU..... | 7 |
| IX SINIF ÜZRƏ İNFORMATİKA FƏNN KURİKULUMU..... | 8 |
| FƏNN ÜZRƏ MƏZMUN STANDARTLARININ REALLAŞMA CƏDVƏLİ | 10 |
| İLLİK PLANLAŞDIRMA NÜMUNƏSİ | 11 |
| PRAKTİK DƏRSLƏRİN TƏŞKİLİ | 14 |
| ŞAGİRD NAILİYYƏTLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ PRİNSİPLƏRİ VƏ ÜSULLARI..... | 15 |

MÖVZULAR ÜZRƏ TƏLİM MATERİALLARI İLƏ İŞ TEKNOLOGİYASININ ŞƏRHİ

| | |
|--|-----|
| I. KODLAŞDIRMA..... | 21 |
| KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ NÜMUNƏSİ | 38 |
| II. KOMPÜTER | 40 |
| KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ NÜMUNƏSİ | 56 |
| III. TƏTBİQİ PROQRAMLAR | 58 |
| KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ NÜMUNƏSİ | 71 |
| IV. PROQRAMLAŞDIRMA | 73 |
| KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ NÜMUNƏSİ | 95 |
| V. İNFORMASIYA TEKNOLOGİYALARI | 97 |
| KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ NÜMUNƏSİ | 109 |
| KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ NÜMUNƏSİ | 118 |
| GÜNDƏLİK PLANLAŞDIRMAYA DAİR NÜMUNƏLƏR | 119 |
| TÖVSİYƏ OLUNAN MƏNBƏLƏR | 135 |

LAYİH

DƏRSLİK KOMPLEKTİ HAQQINDA

IX sinif üçün "Informatika" dərslik komplekti ümumi təhsil pilləsinin dövlət standartları və programları (kurikulumları) əsasında hazırlanmışdır. Dərslik komplekti informatika fənn kurikulumunda əks olunan məzmun standartları və təlim nəticələrinə, təlim prosesinin təşkili qaydalarına, eləcə də qiymətləndirmə konsepsiyasına uyğundur.

Dərslik hazırlanarkən onun aşağıdakı funksiyaları və təlim materiallarının təqdim olunma prinsipləri nəzərə alınmışdır:

- *Öyrədici/inkişafetdirici funksiya* şagirdlərin məntiqi, tənqid, yaradıcı təfəkkürün inkişafını, informasiya və kommunikasiya texnologiyaları ilə iş vərdişlərinin formalasdırılmasını nəzərdə tutur.

Dərslik informatikanın əsaslarını şərh etməklə yanaşı, təlim materialının mənimsənilməsi məqsədilə şagirdlərin müstəqil fəaliyyətini təşkil edir, öyrənməyi öyrədir. Dərsliklə iş zamanı özünütləim, özünənəzarət, informasiyanın axtarılması və sistemləşdirilməsi, konspektləşdirilməsi, ümumiləşdirilməsi, əsas anlayışların çıxarılması üçün zəruri olan bilik, bacarıq və vərdişlər inkişaf etdirilir. Dərslik şagirdlərə formalasaan anlayışların, təsəvvürlərin, obrazların, öyrəndikləri qayda, qanun və nəticələrin düzgülüünü müstəqil yoxlamağa imkan verir. Təlim materialları ilə iş şagirdləri bilik əldə etməyə və yaradıcı fəaliyyətə sövq edir, tədqiqetmə, proqnozvermə, ideyaların ümumiləşdirilməsi və təqdim edilməsi, təbiətdə və cəmiyyətdə baş verən hadisə və proseslərin təhlili və qiymətləndirilməsinə dair vərdişlərin formalasdırılmasına imkan yaradır.

- *Tərbiyədici funksiya* dərsliyin məzmununun şagirdlərdə mənəvi dəyərlərin formalasmasına təsiri, dərsliklə iş prosesində onlarda toleranlıq, vətənpərvərlik hissi, zəhmətsevərlik, öz həyatında davamlı inkişaf konsepsiyası prinsiplərinə uyğun hərəkət etmək kimi şəxsi keyfiyyətlərin inkişafını nəzərdə tutur. Təklif olunan bir çox tapşırıqlar qrup və ya cütlər şəklində yerinə yetirilir. Nəticədə, ünsiyyətqurma, birlikdə qərar qəbuletmə kimi vərdişlərin inkişafına imkan yaradılır.

- *İnformasiya prinsipi* şagirdləri vacib, müasir, dəqiqli və lazımı həcmədə məlumatla təmin edir, onların dünyagörüşünü formalasdırır.

- *Transformasiyaedici (dəyişdirici) prinsip*. Dərslikdəki material şagirdlərin yaş xüsusiyyətləri və didaktik tələblər nəzərə alınaraq işlənmişdir və problemlilik, yaradıcı qavrama baxımından sadədir. Dərslikdəki mətn əsas anlayışların, nəticələrin izahı baxımından mümkün qədər sadəliyi və dəqiqliyi ilə seçilir.

- *Sistemləşdirici prinsip*. Dərslikdəki material sistemli şəkildə, məntiqi və xronoloji ardıcılıqlı nəzərə alınaraq verilmişdir.

- *İnteqrasiya prinsipi*. Digər fənlərlə integrasiyanın olması şagirdlərə dünyada baş verən təbii, sosial-iqtisadi hadisə və prosesləri, təbiət və cəmiyyət arasında qarşılıqlı əlaqələri daha dərindən dərk etməyə imkan verir.

- *Əyanılık prinsipi*. Dərslik materiallarla iş prosesində müxtəlif təlim vasitələri və elektron resurslardan istifadə edilməsinə imkan verir. Praktik darslərdə kompüterdən geniş istifadə edilməsi şagirdlərdə bir çox iş vərdişlərinin formalasmasını təmin edir.

Dərslik komplektində informatika fənni üzrə təhsil programında (kurikulumunda) nəzərdə tutulmuş bütün məzmun standartları reallaşdırılmış, faktların dəqiqliyi, əyanılıyi, müasirliyi, dil-üslub və qrammatik qaydaların gözlənilməsi ön plana çəkilmişdir. Təlim materiallarında varislik, sadədən mürəkkəbə, məntiqi və xronoloji ardıcılıq nəzərə alınmışdır. Dərslikdə öz əksini tapmış təlim materiallarının yaş səviyyəsinə uyğun, sadə dildə, ləkənə olmasına çalışılmışdır. Dərslikdən növbəti illərdə də istifadə ediləcəyindən şagirdlərin verilmiş tapşırıqları dəftərdə işləməsi nəzərdə tutulur.

Dərsliyin əvvəlində tədris prosesinin metodoloji mərhələlərinə uyğun olaraq təlim blokları haqqında məlumat verilmişdir.

DƏRSLİK KOMPLEKTİNİN STRUKTURU

Dərslikdə təlim materialları 5 tədris vahidi üzrə qruplaşdırılmışdır.

1. KODLAŞDIRMA
2. KOMPÜTER
3. TƏTBİQİ PROQRAMLAR
4. PROQRAMLAŞDIRMA
5. İNFORMASIYA TEXNOLOGİYALARI

DƏRSLİYİN TƏDRİS VAHİDLƏRİ ÜZRƏ MƏZMUNU VƏ İKT-dən İSTİFADƏ İMKANLARI

Məktəblərin kompüter, Internet şəbəkəsi, noutbuk, proyektor və çoxlarının isə interaktiv lövhələrlə təchizatını nəzərə alaraq əksər dərslər İKT-dən istifadəyə əsaslanır. Dərsliyin bütün tədris vahidlərində kompüterdən istifadə nəzərdə tutulur.

Dərsliyin birinci tədris vahidi müxtəlif informasiyaların kodlaşdırılması üsullarına, kodlaşdırılmış informasiyanın həcminin müəyyən edilməsinə həsr olunur. Ədədi, mətn informasiyalarının kodlaşdırılması ilə şagirdlər 5–8-ci siniflərdə tanış olublar. Bunu nəzərə alaraq birinci tədris vahidində qrafik və səs informasiyalarının kodlaşdırılmasından danışılır. 3.2.1 alt standartı (*Rastr və vektor qrafikaları ilə işləmək bacarığı nümayiş etdirir*) bu tədris vahidində reallaşır. Şagirdlər rastr və vektor qrafikalarının kodlaşdırılma üsulları ilə tanış olandan sonra adıçəkilən qrafik redaktorlarda işləmək bacarığını göstərirler. Rastr qrafik redaktorunda məktəblilər 1-ci sinifdən başlayaraq işləməyi öyrənirlər. 9-cu sinifdə isə onlar təsvirləri piksellər vasitəsilə hazırlanmağı öyrənəcəklər. Bu bacarıq şagirdlərə rastr redaktorunun mahiyyətini daha yaxşı başa düşmək və eyni zamanda kiçik ölçülü təsvirləri – simgələri, loqotipləri, emblemləri yaratmağa imkan verəcək. Bu məqsədlə həm MS Paint, həm də digər rastr qrafik redaktorundan istifadə etmək olar (məsələn: Paint.NET). Vektor qrafikası üçün müxtəlif vektor redaktorları mövcuddur. Dərslikdə izahat sərbəst yayılan OpenOffice.org paketinin Draw programı əsasında aparılır. Qrafik redaktorun seçimi müəllimin ixtiyarına verilir. Dərs zamanı müəllim şagirdlərə başqa vektor redaktorunda işləməyi təklif edə bilər. Məsələn, Inkscape, Corel Draw.

İkinci tədris vahidi kompüterin xarakteristikalarına və sistem proqramlarının bir hissəsi olan xidməti proqamlara həsr olunur. Müasir dövrdə satışa buraxılan fərdi

kompüterlərin çeşidləri çoxaldıqca alıcı bu kompüterləri bir-birindən fərqləndirməyi, onların əsas parametrlərini müqayisə edib satışda olan kompüter modellərindən özünə münasib modeli seçməyi bacarmalıdır. Ona görə də 3.1.1 alt standartı (*Müxtəlif kompüter modellərinin imkanlarını parametrlərinə görə müqayisə edir*) aktual sayılır. Dərslikdə bu alt standart bir dərsdə reallaşdırılmışdır. Kompüter çeşidləri ilə tanış olmaq üçün müəllim dərs zamanı kompüter satışı ilə maşğıl olan Internet-mağazaların saytlarından istifadə edə bilər.

İkinci tədris vahidində bir neçə dərs xidməti programlara həsr olunub. Windows əməliyyat sistemini dəstəkləyən xidməti programlarının sayı çoxdur. Bu bölmədə istifadəçilərin daha çox istifadə etdiyi və sistemin bərpasına kömək göstərən, kompüterin məhsuldarlığını artırıran, Windows əməliyyat sisteminin tərkibində olan xidməti programlardan bəhs edilir. Dərslikdə şagirdlər üçün istifadəçi kimi lazımlı olan əsas xidməti programlardan danışılır. Bu programlar əməliyyat sistemi ilə kompüterə yazılır. Müəlliflər bir neçə vacib xidməti programı (məsələn, "Uninstall and change a program") bilərəkdən dərsliyə daxil etməmişlər. Bunun əsas səbəbi şagirdlərin kompüterdə olan mühüm proqramları uzaqlaşdırmaq təhlükəsidir.

Üçüncü tədris vahidi tətbiqi programlara həsr olunub. Tətbiqi programların izahatı Microsoft Office 2007 əsasında aparılır. Müəllim həmin dərsləri Microsoft Office 2003-dən istifadə edərək təşkil edə bilər. Bu bölümün dərsləri sərf praktik xarakter daşıdığı üçün informatika otağında keçirilməlidir.

Dördüncü tədris vahidi programlaşdırmağa həsr olunmuşdur. Şagirdlər 8-ci sinifdə Python programlaşdırma dilinin əsas konstruksiyaları ilə tanış olmuşlar. 9-cu sinifdə isə onlar ədədlərə, sətirlərə, siyahılara, funksiyalara aid alqoritmləri tərtib etməyi öyrənəcək, Python dilində standart alqoritmlərlə tanış olacaqlar. Məsələləri həll etmək üçün müəllim şagirdlərə *informatika.edu.az* portalını məsləhət görə bilər. Burada programlaşdırma bacarıqlarını təkmilləşdirmək üçün müxtəlif səviyyəli məsələlər yerləşdirilmişdir. Məsələlərin onlayn müzakirələri şagirdlərə onların həllində qarşılaşıqları çətinlikləri aradan qaldırmağa yardım edəcəkdir. Hər bir şagird həll etdiyi məsələlərin sayı və onların çətinlik dərəcələrinə görə fərdi reyting çədvəlində öz yerini görə bilər. Portalda programlaşdırma üzrə qapalı və açıq yarışlarda iştirak etmək imkanı var. Yarışlara qatılmaq, məsələləri yoxlanmaya göndərmək üçün öncə qeydiyyatdan keçmək lazımdır. Saytda qeydiyyatdan keçəndən sonra məsələləri həll etmək üçün Məsələlər bölməsinə daxil olmaq lazımdır.

The screenshot shows a web interface for a mathematics platform. At the top, there's a header with the logo and URL "informatika.edu.az". To the right are links for "Şəxsi hesab" (Personal account), "Bizimə əlaqə" (Contact us), and social media icons. The date and time "25.10.2015 16:24:39" are also displayed.

The main content area has a sidebar on the left with navigation links: "Məsələlər", "Nüticələr", "Yarşalar", "Məktublar", "Statistika", "Şəxsi məlumat", "Nizamlamalar", and "Cox".

The main panel is titled "Məsələlər" and contains a message: "Siyahıdan müvafiq məsələni seçib onun şərtləri təqib ol, həllini göndəre və ya ümumi statistikasına baxa bilərsiniz." Below this is a search form with fields for "Bölmələr" (selected as "Sade məsələlər"), "Məsələ #", and "Matn".

A table lists 10 tasks (Məsələ) with their counts, completion percentages, and success rates:

| # | Məsələ | Çatdırılık | Şəxsi nüticə |
|----|---------------------------------|----------------|--------------|
| 32 | Sade məsələ - tam adədlər - A01 | 149/464 (68 %) | 100.00 % |
| 85 | Sade məsələ - tam adədlər - A02 | 122/224 (46 %) | 100.00 % |
| 91 | Sade məsələ - tam adədlər - A03 | 91/179 (49 %) | 100.00 % |
| 92 | Sade məsələ - tam adədlər - A04 | 68/242 (72 %) | 100.00 % |
| 93 | Sade məsələ - tam adədlər - A05 | 108/326 (67 %) | 100.00 % |
| 94 | Sade məsələ - tam adədlər - A06 | 52/206 (75 %) | 100.00 % |
| 95 | Sade məsələ - tam adədlər - A07 | 58/165 (65 %) | 80.00 % |
| 96 | Sade məsələ - tam adədlər - A08 | 60/107 (44 %) | 100.00 % |
| 98 | Sade məsələ - tam adədlər - A09 | 86/121 (29 %) | 100.00 % |
| 99 | Sade məsələ - tam adədlər - A10 | 45/183 (75 %) | 100.00 % |

At the bottom, it says "Nüticə: 1 - 10, cəmi 51".

Məsələni həllətmə qaydası:

1. Məsələnin aid olduğu bölümü seçin.
2. Siyahıdan məsələni seçin. Məsələnin şərti eks olunacaq.
3. "Həlli göndər" düyməsini çapqıldıdanın.
4. Açılan pəncərədə Kompilyator bölümünün siyahısından kompilyatorun adını seçin. Məsələn, Python 3.4.3.
5. *Program kodu* sahəsində program kodunu yazın.
6. "Həlli göndər" düyməsini çapqıldıdanın.

Qeyd. Proqram kodu düz yazılsa da, məsələnin alqoritmi bəzi testlərdə keçməyə bilər. Belə hallarda şagirdlərə alqoritmə yenidən baxılmasını təklif etmək olar.

Beşinci tədris vahidi bir neçə alt standartın reallaşmasına xidmət edir. İnformasiya modellərinin növləri haqqında əvvəlki siniflərdə danişılıb. 9-cu sinifdə şagirdlər şəbəkə informasiya modelləri ilə tanış olur. Riyaziyyatda bu növ modellərə qraf deyilir. Qraflar riyazi məsələlərin həllində çox istifadə olunur. Proqramlaşdırırmada bəzi məsələlər qraflarla sıx bağlıdır. Ona görə də informasiya modelinin bu növünün öyrənilməsi böyük əhəmiyyət kəsb edir.

1.2.1, 1.2.2, 1.2.3 alt standartlarını reallaşdırmaq üçün bir dərs informasiyanın ötürülməsinə həsr olunub. Sadə formada bu mövzuya aşağı siniflərdə tədris olunmuşdur. 9-cu sinifdə isə əsasən informasiyanın ötürülmə vasitələrindən və üsullarından danişılır. Növbəti dörsələr kompüter şəbəkələrinin iş prinsiplərinə həsr olunub.

Beşinci tədris vahidinin bir dərsi şablonla sadə veb-səhifələrin yaradılmasına həsr olunub.

LAYIHƏ

DƏRSLİK KOMPLEKTİNİN MÖVZULAR ÜZRƏ STRUKTURU

| TƏDRİS VAHİDİ | MÖVZULAR |
|-----------------------------------|--|
| 1. KODLAŞDIRMA | 1. Rastr qrafikası 2. Vektor qrafikası 3. Vektor redaktorunda iş 4. Qrafik informasiyanın kodlaşdırılması 5. Səs informasiyasının kodlaşdırılması |
| 2. KOMPÜTER | 6. Kompüterin əsas xarakteristikaları 7. İdarəetmə paneli 8. Xidməti proqramlar. Defragmentləmə 9. Xidməti proqramlar. Diskin təmizlənməsi |
| 3. TƏTBİQİ PROQRAMLAR | 10. Mürəkkəb sənədlərlə iş 11. Multimedia təqdimatları 12. Elektron cədvəllərlə iş 13. Elektron cədvəldə diaqramlar |
| 4. PROQRAMLAŞDIRMA | 14. Ədədlərlə iş 15. Sətirlər 16. Siyahılar 17. Funksiya 18. Proqramlaşdırma dillərinin təsnifatı |
| 5. İNFORMASIYA TEXNOLOGİYALARI | 19. Qraf informasiya modeli 20. Qraflarla bağlı məsələlər 21. Kompüter şəbəkələri 22. İnformasiyanın ötürülməsi 23. Veb-saytların yaradılması 24. İnformasiya cəmiyyətinə aid saytin hazırlanması 25. Internetdə ünvanlama |

LAYIHƏ

IX SINIF ÜZRƏ İNFORMATİKA FƏNN KURİKULUMU

IX sinfin sonunda şagird:

- müxtəlif xarakterli informasiyaların həcmini ölçür və kompüterdə kodlaşdırır;
- informasiyaların qəbulu və ötürülməsi üsullarına dair biliklərini nümayiş etdirir;
- informasiya modelinin şəbəkə formasında təsvirinə dair bacarıqlar nümayiş etdirir;
- öyrənilmiş programlaşdırma mühitində işləyir;
- idarəetmə paneli və xidməti programlarla işləyir;
- rastr və vektor qrafikləri, elektron cədvəl ilə işləyir, multimedia təqdimatları hazırlayır;
- Internetdə informasiya resurslarını ünvanlaşdırır;
- informasiya cəmiyyətinin formalasdırılmasının mahiyyəti və əsas istiqamətlərinə dair biliklər nümayiş etdirir.

Məzmun xətləri üzrə əsas və alt standartlar

1. İnformasiya və informasiya prosesləri

Şagird:

1.1. İnformasiyaların kodlaşdırılması haqqında biliklərini nümayiş etdirir.

1.1.1. Müxtəlif xarakterli informasiyaların kodlaşdırılmasını fərqləndirir.

1.1.2. Müxtəlif xarakterli informasiyaların kompüterdə kodlaşdırılmasına aid nümunələr göstərir.

1.1.3. Müxtəlif xarakterli informasiyaların həcmini ölçür.

1.2. İnformasiya və informasiya emalı haqqında biliklərini nümayiş etdirir.

1.2.1. İnformasiyaların qəbulu və ötürülməsi üsullarını sadalayır.

1.2.2. İnformasiyaların qəbulu və ötürülməsi üsullarını izah edir.

1.2.3. İnformasiyaların qəbulu və ötürülməsi üsullarını nümunələrlə şərh edir.

2. Formallaşdırma, modelləşdirmə, alqoritmlaşdırma və programlaşdırma

Şagird:

2.1. Obyektin informasiya modelinin yaradılmasına dair bacarıqlar nümayiş etdirir.

2.1.1. İnformasiya modelinin şəbəkə formasını izah edir.

2.1.2. İnformasiya modelinin şəbəkə formasında təsvirini nümunələrlə şərh edir.

2.1.3. İnformasiya modelini şəbəkə formasında ifadə edir.

2.2. Alqoritmlaşdırma və programlaşdırmanın əsas məsələlərinə yiyələndiyini nümayiş etdirir.

2.2.1. Programlaşdırma dillərini təsnif edir.

2.2.2. Programın ümumi strukturunu izah edir.

2.2.3. Programlaşdırma dilinin əsas əmrlərini izah edir.

2.2.4. Öyrənilən programlaşdırma mühitində işləmək bacarıqları nümayiş etdirir.

2.2.5. Şablonla sadə veb-səhifələr yaradır.

LAYIHƏ

3. Kompüter, informasiya-kommunikasiya texnologiyaları və sistemləri Şagird:

- 3.1. Kompüterin, sistem programlarının ümumi iş prinsiplərinə dair bacarıqlar nümayiş etdirir.*
- 3.1.1. Müxtəlif kompüter modellərinin imkanlarını parametrlərinə görə müqayisə edir.
- 3.1.2. İdarəetmə paneli ilə işləmək bacarığını nümayiş etdirir.
- 3.1.3. Xidməti proqramlarla işləyir.
- 3.2. Tətbiqi proqramlarla işləmək bacarıqları nümayiş etdirir.*
- 3.2.1. Rastr və vektor qrafikaları ilə işləmək bacarığı nümayiş etdirir.
- 3.2.2. Mətn redaktorunda müxtəlif çətinlik dərəcəli sənədlər hazırlayır.
- 3.2.3. Multimedia təqdimatları hazırlayır.
- 3.2.4. Elektron cədvəldə diaqramlar, qrafiklər qurur.
- 3.3. Kommunikasiya texnologiyalarından istifadə bacarıqları nümayiş etdirir.*
- 3.3.1. Kompüter şəbəkələrinin iş prinsiplərini izah edir.
- 3.3.2. İnternetdə informasiya resurslarının ünvanlaşdırılmasını nümunələrlə nümayiş etdirir.

4. Cəmiyyətin informasiyalasdırılması

Şagird:

- 4.1. İnformasiya cəmiyyətinin formalaşdırılmasına dair biliklər nümayiş etdirir.*
- 4.1.1. İnformasiya cəmiyyətinin formalaşdırılmasının mahiyyətini şərh edir.
- 4.1.2. İnformasiya cəmiyyətinin formalaşdırılmasının əsas istiqamətlərini fərqləndirir.
- 4.1.3. İnformasiya cəmiyyətinin formalaşdırılması istiqamətlərinə aid sadə layihələr hazırlayır.

LAYİH

FƏNN ÜZRƏ MƏZMUN STANDARTLARININ REALLAŞMA CƏDVƏLİ

| TƏDRİS VAHİDİ VƏ MÖVZULAR | Məzmun xətti 1 | | | Məzmun xətti 2 | | | Məzmun xətti 3 | | | M.x.4 | | | | | | | | | | | | | | | | | |
|---|---|-------|-----------|----------------|-------|-----------|----------------|-------|------------|------------|-------|-------|-------|-------|-------|-------|-------|-------|-------|-------|-------|-------|-------|-------|-------|-------|------|
| | M.st. 1.1 | | M.st. 1.2 | M.st. 2.1 | | M.st. 2.2 | M.st. 3.1 | | M. st. 3.2 | M. st. 3.3 | | | | | | | | | | | | | | | | | |
| | 1.1.1 | 1.1.2 | 1.1.3 | 1.2.1 | 1.2.2 | 1.2.3 | 2.1.1 | 2.1.2 | 2.1.3 | 2.2.1 | 2.2.2 | 2.2.3 | 2.2.4 | 2.2.5 | 3.1.1 | 3.1.2 | 3.1.3 | 3.2.1 | 3.2.2 | 3.2.3 | 3.2.4 | 3.3.1 | 3.3.2 | 4.1.1 | 4.1.2 | 4.1.3 | Saat |
| 1.KODLAŞDIRMA | Rastr qrafikası | | | | | | | | | | | | | | | | | | | | | | | | | | 1 |
| | Vektor qrafikası | | | | | | | | | | | | | | | | | | | | | | | | | | 1 |
| | Vektor redaktorunda iş | | | | | | | | | | | | | | | | | | | | | | | | | | 1 |
| | Qrafik informasiyanın kodlaşdırılması | + | + | + | | | | | | | | | | | | | | | | | | | | | | | 1 |
| | Səs informasiyasının kodlaşdırılması | + | + | | | | | | | | | | | | | | | | | | | | | | | | 1 |
| Kicik summativ qiymətləndirme | | | | | | | | | | | | | | | | | | | | | | | | | | 1 | |
| 2.KOMPUTER | Komputerin əsas xarakteristikaları | | | | | | | | | | | | | | | | | | + | | | | | | | | 1 |
| | İdarəetmə paneli | | | | | | | | | | | | | | | | | | + | | | | | | | | 1 |
| | Xidməti proqramlar. Defragmentləmə | | | | | | | | | | | | | | | | | | + | | | | | | | | 1 |
| | Xidməti proqramlar. Diskin təmizlənməsi | | | | | | | | | | | | | | | | | | + | | | | | | | | 1 |
| Kicik summativ qiymətləndirme | | | | | | | | | | | | | | | | | | | | | | | | | | 1 | |
| 3.TƏTBİQİ PROQRAMLAR | Mürəkkəb sənədlərlə iş | | | | | | | | | | | | | | | | | | + | | | | | | | | 1 |
| | Multimedia təqdimatları | | | | | | | | | | | | | | | | | | + | | | | | | | | 1 |
| | Elektron cədvəllər iş | | | | | | | | | | | | | | | | | | + | | | | | | | | 1 |
| | Elektron cədvəldə diagramlar | | | | | | | | | | | | | | | | | | + | | | | | | | | 1 |
| Kicik summativ qiymətləndirme | | | | | | | | | | | | | | | | | | | | | | | | | | 1 | |
| 4.PROGRAM- LAŞDIRMA | Böyük summativ qiymətləndirme (I yarımi) | | | | | | | | | | | | | | | | | | | | | | | | | 1 | |
| | Ədədlərlə iş | | | | | | | | | | | | | | | | | + | + | + | | | | | | | 1 |
| | Sətirlər | | | | | | | | | | | | | | | | | + | + | + | | | | | | | 2 |
| | Siyahılar | | | | | | | | | | | | | | | | | + | + | + | | | | | | | 1 |
| | Funksiya | | | | | | | | | | | | | | | | | + | | | | | | | | | 1 |
| Programlaşdırma dillərinin təsnifatı | | | | | | | | | | | | | | | | | | | | | | | | | | 1 | |
| Kicik summativ qiymətləndirme | | | | | | | | | | | | | | | | | | | | | | | | | | 1 | |
| 5. INFORMASIYA TEKNOLOGİYALARI | Qraf informasiya modeli | | | | | | | | | | | | | | | | | + | + | + | | | | | | | 1 |
| | Qraflarla bağlı məsələlər | | | | | | | | | | | | | | | | | + | | | | | | | | | 1 |
| | Komputer şəbəkələri | | | | | | | | | | | | | | | | | | | | | | | | | | 1 |
| | İnformasiyanın ötürülməsi | | | | | | | | | | | | | | | | | + | + | + | | | | | | | 1 |
| | Kicik summativ qiymətləndirme | | | | | | | | | | | | | | | | | | | | | | | | | 1 | |
| Veb-saytların yaradılması | | | | | | | | | | | | | | | | | | | | | | | | | | 1 | |
| İnformasiya cəmiyyətinə aid saytin hazırlanması | İnformasiya cəmiyyətinə aid saytin hazırlanması | | | | | | | | | | | | | | | | | | | | | | | | | 1 | |
| | İnternetdə ünvanlama | | | | | | | | | | | | | | | | | | | | | | | | | | 1 |
| Kicik summativ qiymətləndirme | | | | | | | | | | | | | | | | | | | | | | | | | | 1 | |
| Böyük summativ qiymətləndirmə (II yarımi) | | | | | | | | | | | | | | | | | | | | | | | | | | 1 | |

CƏMI 34 saat

LAYİH

İLLİK PLANLAŞDIRMA NÜMUNESİ

Cədvəldə kurikulumda tələb olunan bacarıqlar əsasında tövsiyə edilən illik planlaşdırma nümunəsi verilmişdir. İş planı həftədə 1 saat olmaqla ildə 34 həftəyə və ya 34 saata nəzərdə tutulmuşdur. Müəllim mövzulara şəxsi münasibətindən asılı olaraq tövsiyə edilən illik planlaşdırılma nümunəsinə müəyyən dəyişikliklər edə bilər.

| Dərsin sıra nömrəsi | Mövzular | Alt standartlar | Fənlərarası integrasiya | Təchizat |
|---------------------|---|------------------------|-------------------------------|---|
| 1 | Rastr qrafikası | 3.2.1 | T-i. - 1.2.2 | Dərslik, kompüter sınıfı, proyektor, rastr qrafik redaktoru (Paint.NET) |
| 2 | Vektor qrafikası | 3.2.1 | Riy. - 3.1.1, T-i. - 1.2.2 | Dərslik, kompüter sınıfı, proyektor, vektor qrafik redaktoru (Open Office.org Draw) |
| 3 | Vektor redaktorunda iş | 3.2.1 | Riy. - 3.1.1 | Dərslik, kompüter sınıfı, proyektor, vektor qrafik redaktoru (Open Office.org Draw) |
| 4 | Qrafik informasiyanın kodlaşdırılması | 1.1.1, 1.1.2, 1.1.3 | | Dərslik, kompüter sınıfı, proyektor, iş vərəqləri |
| 5 | Səs informasiyasının kodlaşdırılması | 1.1.1, 1.1.2 | Tex. - 2.1.1 | Dərslik, proyektor, səs kartı, mikrofon, iş vərəqləri |
| 6 | Kiçik summativ qiymətləndirmə | | | Yoxlama vasitələri (test tapşırıqları) |
| 7 | Kompüterin əsas xarakteristikaları | 3.1.1 | | Dərslik, proyektor, iş vərəqləri |
| 8 | İdarəetmə paneli | 3.1.2 | | Dərslik, kompüter sınıfı, proyektor, iş vərəqləri |
| 9 | Xidməti proqramlar. Defragmentləmə | 3.1.3 | | Dərslik, kompüter sınıfı, proyektor, iş vərəqləri |
| 10 | Xidməti proqramlar. Diskin təmizlənməsi | 3.1.3 | | Dərslik, kompüter sınıfı, proyektor, iş vərəqləri |

LAYİTH

| | | | | |
|----|--|------------------------|---|---|
| 11 | Kiçik summativ qiymətləndirmə | | | Yoxlama vasitələri (test tapşırıqları) |
| 12 | Mürəkkəb sənədlərlə iş | 3.2.2 | A-d. -3.1.1, X-d.- 4.1.4, Əd.-3.1.3 | Dərslik, kompüter sinfi, proyektor, mətn redaktoru (Microsoft Word) |
| 13 | Multimedia təqdimatları | 3.2.3 | Üm.t - 3.1.2, Tex. - 1.1.1, T-i. - 1.1.1, H-b. - 1.2.1 | Dərslik, kompüter sinfi, proyektor, mətn redaktoru (Microsoft PowerPoint) |
| 14 | Elektron cədvəllərlə iş | 3.2.4 | | Dərslik, kompüter sinfi, proyektor, mətn redaktoru (Microsoft Excel) |
| 15 | Elektron cədvəldə diaqramlar | 3.2.4 | Riy. - 51.1, 5.1.2, 5.1.3, 5.1.4, Tex. - 4.2.1 | Dərslik, kompüter sinfi, proyektor, mətn redaktoru (Microsoft Excel) |
| 16 | Kiçik summativ qiymətləndirmə | | | Yoxlama vasitələri (test tapşırıqları) |
| 17 | Böyük summativ qiymətləndirmə | | | Yoxlama vasitələri (test tapşırıqları) |
| 18 | Ədədlərlə iş | 2.2.2, 2.2.3, 2.2.4 | Riy. -1.1.1, 1.1.2 | Dərslik, kompüter sinfi, proyektor, Python 4.3 programı |
| 19 | Sətirlər | 2.2.3, 2.2.4 | | Dərslik, kompüter sinfi, proyektor, Python 4.3 programı |
| 20 | Sətirlər | 2.2.3, 2.2.4 | | Dərslik, kompüter sinfi, proyektor, Python 4.3 programı |
| 21 | Siyahılar | 2.2.3, 2.2.4 | Riy. - 2.1.3 | Dərslik, kompüter sinfi, proyektor, Python 4.3 programı |
| 22 | Funksiya | 2.2.4 | | Dərslik, kompüter sinfi, proyektor, Python 4.3 programı |
| 23 | Programlaşdırma dillərinin təsnifikasi | 2.2.1 | | Dərslik, proyektor, iş vərəqləri |
| 24 | Kiçik summativ qiymətləndirmə | | | Yoxlama vasitələri (test tapşırıqları) |
| 25 | Qraf informasiya modeli | 2.1.1, 2.1.2, 2.1.3 | Coğr. - 3.2.4 | Dərslik, proyektor, iş vərəqləri |

| | | | | |
|----|---|-------------------------------|---------------|---|
| 26 | Qraflarla bağlı məsələlər | 2.1.3 | Coğr. - 3.2.4 | Dərslik, proyektor, iş vərəqləri |
| 27 | Kompüter şəbəkələri | 3.3.1 | | Dərslik, proyektor, iş vərəqləri |
| 28 | İnformasiyanın ötürülməsi | 1.2.1, 1.2.2, 1.2.3 | | Dərslik, proyektor, iş vərəqləri, plakatlar |
| 29 | Kiçik summativ qiymətləndirmə | | | Yoxlama vasitələri (test tapşırıqları) |
| 30 | Veb-saytların yaradılması | 2.2.5 | | Dərslik, proyektor, iş vərəqləri |
| 31 | İnformasiya cəmiyyətinə aid saytin hazırlanması | 2.2.5, 4.1.1, 4.1.2, 4.1.3 | H-b. - 2.3.1 | Dərslik, proyektor, İnternete qoşulmuş kompüter sinfi |
| 32 | İnternetdə ünvanlama | 3.3.1, 3.3.2 | | Dərslik, proyektor, iş vərəqləri |
| 33 | Kiçik summativ qiymətləndirmə | | | Yoxlama vasitələri (test tapşırıqları) |
| 34 | Böyük summativ qiymətləndirmə | | | Yoxlama vasitələri (test tapşırıqları) |

A-d. – Azərbaycan dili, Riy. – Riyaziyyat, H-b. – Həyat bilgisi, Tex. – Texnologiya, T-i.–Təsviri incəsənət, X-d. – Xarici dil, Coğr. – Coğrafiya, Əd. – Ədəbiyyat, Üm.t – Ümumi tarix

LAYİH

13

PRAKTİK DƏRSLƏRİN TƏŞKİLİ

İnformatika dərlərində praktik işlər kompüter sinfində keçirilir. Şagirdlər praktik işləri yerinə yetirən zaman əldə etdikləri uyğun nəzəri bilikləri dərinləşdirir, onların dəqiqliyini yoxlayır, tətbiqi proqramlar və kompüterin aparat təminatı ilə iş bacarıqlarını təkmilləşdirirlər.

Praktik işlər nəzəriyyə ilə həyatı bacarıqlar arasında körpü rolunu oynayır, müstəqil fəaliyyəti inkişaf etdirir, şagirdlərdə xüsusi bilik və bacarıqların formallaşmasına xidmət etməklə yanaşı, onlarda informatika haqqında bir elm kimi təsəvvürləri formalasdırır.

İnformatika dərlərində sistematik olaraq praktik fəaliyyətin təşkil edilməsi bir çox mühüm didaktik vəzifələri yerinə yetirir:

- Praktik işlər həm hər bir şagirdin fərdi keyfiyyətlərini üzə çıxarrı, onların hazırlıq səviyyələrini müəyyənləşdirməyə şərait yaradır, həm də kompüterdə iş vərdişlərinin formallaşmasına yardım edir.
- Praktik işlər şagirdlərdə texniki təfəkkürü inkişaf etdirir, ümumtəhsil hazırlığını yüksəldir.
- Praktik işlərin araştırma xarakteri şagirdlərdə tədqiqatçılığa marağın artmasına xidmət edir.

Praktik dərləri təşkil edərkən müəllimin aşağıdakı mərhələlərə diqqət yetirməsi məqsədə uyğundur:

1. Giriş (aktivləşdirmə). Müəllim dərsin mövzusunu, reallaşdırılacaq alt standartlara əsasən təlim nəticələrini müəyyən edir, şagirdlər qarşısında problem suallar qoyur, problemin həlli fərziyyələrini müzakirə edir, uyğun tapşırıqlar sistemini formalasdırır, praktik fəaliyyət barədə təlimat və metodik tövsiyələr verir.

2. Şagirdlərin müstəqil praktik fəaliyyəti. Şagirdlər verilmiş tapşırığın yerinə yetirilmə yollarını müəyyən edir və bu istiqamətdə zəruri praktik fəaliyyət göstərirlər.

3. Yekun hissə. Müəllim şagirdlərin işlərini təhlil edir, onların səhvlərini və bu səhvlərin başvermə səbəblərini müəyyən edir. Ümumiləşmə apararaq nəticələr çıxarır.

Praktik işlərin yerinə yetirilməsi frontal, yaxud diferensiallaşmış iş formaları ilə təşkil edilə bilər.

Frontal iş zamanı bütün sinif eyni bir tapşırığı yerinə yetirir. Ona görə də təlimat bütün sinfə ümumi olaraq verilir.

Diferensiallaşmış iş formasının təşkili üçün sinif qruplara bölündür və qrupların hazırlıq səviyyəsindən asılı olaraq müvafiq tapşırıqlar verilir.

Praktik iş zamanı təhlükəsizlik texnikası qaydalarına və emək gigiyenəsinə riayət edilməsi müəllimin ciddi nəzarətində olmalıdır.

SAGİRD NAILİYYƏTLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ PRİNSİPLƏRİ VƏ ÜSULLARI

Azərbaycan Respublikası təhsil nazirinin 28 dekabr 2018-ci il tarixli 8/2 qərarı əsasında Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası təsdiq olunmuşdur.

Qiymətləndirmə təlim prosesinin ən mühüm mərhələlərindən biridir. Şagird nailiyyətlərinin qiymətləndirilməsi davamlı, dinamik, şəffaf olmalıdır.

Fənn kurikulumlarına görə, qiymətləndirmə təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldilir, onu idarə edən vacib amil kimi meydana çıxır. Məzmun standartlarının mənimsənilməsi səviyyəsini ölçmək üçün qiymətləndirmə standartları müəyyənləşdirilmişdir. Məktəbdaxili qiymətləndirmə *diaqnostik, formativ və summativ* qiymətləndirmələrdən ibarətdir.

Diaqnostik qiymətləndirmə fənn üzrə təlimin hər hansı bir mərhələsində şagirdlərin ilkin bilik və bacarıq səviyyəsinin qiymətləndirilməsidir. Diaqnostik qiymətləndirmə, adından da məlum olduğu kimi, şagirdə və ya bütöv sinfə qoyulan diaqnozdur. Şagirdlərin maraq dairəsi, dünyagörüşləri, yaşadıqları mühit haqqında məlumat almağa imkan verir. Bu qiymətləndirmənin nəticələri rəsmi sənədlərdə qeyd olunmur, müəllimin şəxsi qeyd dəftərində öz əksini tapır, nəticələr barədə valideynlər, sinif rəhbəri və digər fənn müəllimləri məlumatlandırılır.

Diaqnostik qiymətləndirmədə istifadə olunan metod və vasitələr: müsahibə, söhbət, müşahidə, tapşırıqlar, valideynlərlə və digər fənn müəllimləri ilə əməkdaşlıq.

Diaqnostik qiymətləndirmə həm də şəraitə görə təlim məqsədləri və üsullarında çəvik dəyişikliklər aparılmasına imkan yaradır.

| | |
|-------------|---|
| Söhbət | Kompüter nədir? Kompüterin əsas qurğuları hansıdır? |
| Müşahidə | Dərs zamanı hər hansı bir məsələ barədə öz şəxsi fikrini, təsəvvürlərini, fərziyyələrini, proqnozlarını və s. bildirir. |
| Müsahibə | Sözü anlamaq və ifadə etmək bacarığının yoxlanılması (informasiya mədəniyyəti, İKT həyatımızda və s.). |
| Tapşırıqlar | Şagirdlərə verilmiş hər hansı bir sualın yazılı cavabının tələb olunması, kompüterdə yerinə yetirilməsi, təqdimatların hazırlanması və s. |

Formativ qiymətləndirmənin məqsədi təhsilalanın təlim prosesində məzmun standartlarından irəli gələn bilik və bacarıqların mənimsənilməsinə yönəlmış

fəaliyyətini izləməkdən, bu zaman qarşıya çıxan problemləri müəyyən etməkdən və onları aradan qaldırmaqdan ibarətdir. Formativ qiymətləndirmə rəsmi qiymətləndirmə deyil.

Formativ qiymətləndirmə fənnin məzmun standartları üzrə təlim məqsədləri əsasında müəyyənləşdirilmiş qiymətləndirmə meyarlarına görə aparılır. Müəllim qiymətləndirmə meyarlarına uyğun dörd səviyyəli rubrikələr (I-IV səviyyə) hazırlayır. Zəruri hallarda rubrikələr 3 və ya 5 səviyyədə tərtib oluna bilər.

Müəllim şagirdin fəaliyyətinin nəticəsini "Müəllimin formativ qiymətləndirmə dəftəri"ndə rubrikə uyğun olaraq rum rəqəmləri (I, II, III və IV) ilə, "Məktəbli kitabçası"nda isə sözlərlə yazır.

| № | Adı, soyadı | 01.10 | 08.10 | 15.10 | 22.10 |
|---|------------------|--------|-------|-------|-----------------|
| | | 3.1.1. | 3.1.1 | 3.1.1 | 3.1.1, 3.1.2 |
| 1 | Hüseyinli Fəridə | II | III | I, II | III, II |
| 2 | Məhərrəmov Tural | III | II | II | I, II |
| 3 | Əhmədli Məmməd | III | III | III | IV, III |

"Müəllimin formativ qiymətləndirmə dəftəri"ndə rubrikərin məzmunu və şagirdin formativ qiymətləndirilməsinə dair məlumatlar sərbəst formada aparılır. Müəllim yarımilin sonunda "Müəllimin formativ qiymətləndirmə dəftəri" əsasında şagirdin yarımil ərzində fəaliyyətinin qısa təsvirini hazırlayır və portfolioda saxlayır.

Formativ qiymətləndirmədə istifadə olunan metod və vasitələr

| Metodlar | Vasitələr |
|--|---|
| Müşahidə | Müşahidə vərəqləri |
| Şifahi sual-cavab | Şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi |
| Tapşırıqvermə | Çalışmalar |
| Valideynlərlə və digər fənn müəllimləri ilə əməkdaşlıq | Söhbət, sorğu vərəqi (şagirdin evdə və ya məktəbdəki fəaliyyəti ilə bağlı suallar yazılmış vərəq) |
| Oxu | Dinləmə üzrə qeydiyyat vərəqi Oxu üzrə qeydiyyat vərəqi |

| | |
|---------------------------|---|
| Yazı | Yazı bacarıqlarının inkişafı üzrə qeydiyyat vərəqi |
| Layihə | Şagirdlərin təqdimatı və müəllim tərəfindən müəyyən olunmuş meyar cədvəli |
| Rubrik | Nailiyyət səviyyələri üzrə qiymətləndirmə şkalası |
| Şifahi və yazılı təqdimat | Meyar cədvəli |
| Test | Test tapşırıqları |
| Özünüqiymətləndirmə | Özünüqiymətləndirmə vərəqləri |

Formativ qiymətləndirmə aparmaq üçün rubriklərdən istifadə olunur. Rubrik xüsusi növ qiymətləndirmə şkalasıdır. O, iki əsas suala cavab verir:

- mən nəyi qiymətləndirməliyəm (obyekt, məzmun, aspektlər, tərəflər, xüsusiyyətlər);
- aşağı, orta, yuxarı nailiyyət səviyyələrinin xüsusiyyətlərini necə bilmək olar?

Qiymətləndirmə şkalası nailiyyət səviyyələrinə qiymət (bal) verilməsi üçün mexanizmdir. Rubriklərin hazırlanması üçün əvvəlcə dərsin məqsədləri müəyyən olunmalıdır. Qiymətləndirmənin formalarından biri seçilməlidir (diagnostik, formativ və ya summativ).

Müəllimlər üçün rubriklərin üstün cəhətləri

- Rubriklər qiymətləndirmənin daha ədalətli, obyektiv, etibarlı və ardıcıl olmasına imkan verir.
- Rubriklər tələb edir ki, müəllimlər müvafiq şərtlər üzrə öz meyarlarını müəyyən-ləşdirsinlər.
- Rubriklər müəllimləri tədrisin səmərəliliyi ilə bağlı faydalı məlumatlarla təmin edir.
- Rubriklər keyfiyyət səviyyələrinin intervalları vasitəsilə müxtəlif qabiliyyətli şagirdlərin olduğunu nəzərə alır.

Səviyyələr üzrə təsvirlərin hazırlanması üçün təlimat:

1. Qısa və sadə tərzdə, şagirdin anlayacağı sadə dildən istifadə edilməlidir.
2. Müqayisəli və ya normativ dildən fərqli olaraq deskriptiv dildən istifadə edin. Pis, orta, kafi, yaxşı, əla kimi qeyri-müəyyən deskriptorlardan uzaq durulmalıdır.

3. Səviyyə deskriptorları müşahidə oluna bilən davranışlar və ya nəticənin xusu-siyiyətləri baxımından mümkün dərəcədə ifadə edilməlidir.
4. Qiymətləndirmə səviyyələri arasında sərhəd aydın olmalıdır, üst-üstə düşməməlidir.
5. Şkalə şagird nailiyyətləri intervallarını tam əhatə etməlidir.
6. Təsvirlərin məzmunu nailiyyət səviyyələri üzrə eyni formalı tərtib edilməlidir.
7. Fəaliyyət səviyyələri bütün aspektlər üzrə uyğun olmalıdır (məsələn: bir aspekt üzrə "4" qiyməti digər aspekt üzrə "4" qiyməti ilə müqayisə oluna bilməlidir).
8. Əvvəlcə "ən yüksək", sonra "ən aşağı" səviyyələr, sonda isə "aralıq" səviyyələr təsvir edilməlidir.
9. Ən yüksək səviyyə: yüksək tələbkarlığa malik, bununla yanaşı, real olmalıdır.
10. Ən aşağı səviyyə: yalnız çatışmazlıqları deyil, həmçinin minimal nailiyyətin xüsusiyyətlərini eks etdirməlidir.

Summativ qiymətləndirmə hər bir fənn üzrə təhsil programında (kurikulumda) müəyyənləşdirilmiş məzmun standartlarının mənimsənilməsi ilə bağlı təhsilalanların əldə etdiyi nailiyyətlərin müəyyən olunması məqsədilə aparılır.

Summativ qiymətləndirmə aşağıdakı iki formada aparılır:

- hər bir fənn üzrə dərsliklərdə nəzərdə tutulmuş hər bölmənin daxilində və ya bölmənin sonunda keçirilən kiçik summativ qiymətləndirmə;
- hər yarımilin sonunda keçirilən böyük summativ qiymətləndirmə.

Summativ qiymətləndirmədə tapşırıqvermə üsulundan istifadə olunur.

Kiçik summativ qiymətləndirmə II-XI siniflərdə bütün fənlər üzrə hər yarımeldə 3 dəfədən az 6 dəfədən çox olmamaqla müəllim tərəfindən aparılır. Hər fənn üzrə kiçik summativ qiymətləndirmələrin aparılacağı tarix haqqında məlumat tədris ilinin birinci həftəsi ərzində fənn müəllimi tərəfindən sinifdə təhsilalanlara elan olunur.

Hər bir fənn üzrə kiçik summativ qiymətləndirmə həmin fənnin tədris olunduğu 1 (bir) dərs saatı ərzində aparılır.

Kiçik və böyük summativ qiymətləndirmələr 100 ballıq şkalə ilə ölçülür.

Summativ qiymətləndirmədə istifadə olunan qiymətləndirmə vasitələri (suallar) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 13 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası"nın tələbləri nəzərə alınmaqla hazırlanır. Suallar hər bir sinif və fənn üzrə 4 səviyyədə tərtib edilir. 1-ci səviyyə ən aşağı, 4-cü səviyyə isə ən yüksək səviyyəni eks etdirir. Suallar müxtəlif mürəkkəblik səviyyəsində hazırlanır. 1-ci və 2-ci səviyyəyə təhsilalanların eksəriyyətinin cavablandırı biləcəyi suallar aid edilir. 3-cü və 4-cü səviyyəyə daha hazırlıqlı şagirdlərin cavablandırı

biləcəyi suallar aid edilir. Səviyyələr üzrə sualların qiymətləndirmə ballarının 100 ballıq şkalada bölgüsü aşağıdakı kimi nəzərdə tutulur:

- 1-ci səviyyə üzrə suallar qiymətləndirmənin 20%-ni (və ya 20 bal) təşkil edir;
- 2-ci səviyyə üzrə suallar qiymətləndirmənin 30%-ni (və ya 30 bal) təşkil edir;
- 3-cü səviyyə üzrə suallar qiymətləndirmənin 30%-ni (və ya 30 bal) təşkil edir;
- 4-cü səviyyə üzrə suallar qiymətləndirmənin 20%-ni (və ya 20 bal) təşkil edir.

Təhsilalanın summativ qiymətləndirmədə topladığı balların 2, 3, 4, 5 qiymətlərinə uyğunluğu aşağıdakı qaydada müəyyənləşdirilir (Qaydalar 4.19-ci bənd):

| Bal aralığı | Qiymət |
|-------------|----------------|
| [0-30] | 2 (qeyri-kafî) |
| (30-60] | 3 (kafî) |
| (60-80] | 4 (yaxşı) |
| [80-100] | 5 (əla) |

Yarimillik və illik qiymətlərin hesablanması

Təhsilalanların kiçik və böyük summativ qiymətləndirmələrdə topladığı ballar əsasında yarımillik ballar hesablanır. Yarimillik balının 2, 3, 4 və ya 5 qiymətlərinə uyğunluğu bu Qaydanın 4.19-cu bəndinə müvafiq olaraq müəyyənləşdirilir. Yarimillik balların miqdarı və onların uyğunlaşdırıldığı qiymət sinif jurnalı və “Məktəbli kitabçası”nda yazılır.

Böyük summativ qiymətləndirmə aparılmayan fənlər üzrə yarımillik bal kiçik summativ qiymətləndirmələrdə toplanmış ballar əsasında aşağıdakı kimi hesablanır:

$$Y = \frac{ksq_1 + ksq_2 + \dots + ksq_n}{n}$$

Y- təhsilalanın yarımillik üzrə balını;

$ksq_1, ksq_2, \dots, ksq_n$ – hər kiçik summativ qiymətləndirmədə toplanmış balların miqdarı;

n – kiçik summativ qiymətləndirmələrin sayını bildirir.

Böyük summativ qiymətləndirmə aparılan fənlər üzrə yarımillik bal kiçik və böyük summativ qiymətləndirmələrdə toplanılan ballar əsasında aşağıdakı kimi hesablanır:

$$Y = \frac{ksq_1 + ksq_2 + \dots + ksq_n}{n} \cdot \frac{40}{100} + BSQ \cdot \frac{60}{100}$$

BSQ – hər yarımillik üzrə aparılan böyük summativ qiymətləndirmədə toplanmış balların miqdarı.

Təhsilalanın illik balları onun yarımillik ballarının ədədi ortası kimi hesablanır və illik balı 2, 3, 4 və ya 5 qiymətlərinə uyğunluğu bu Qaydanın 4.19-cu bəndinə müvafiq olaraq müəyyənləşdirilir. Qiymət sinif jurnalı və “Məktəbli kitabçası”nda yazılır.

İllik qiymətləndirmənin nəticələrinə əsasən təhsilalanların sinifdən-sinfə keçirilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.

LAYİH

**MÖVZULAR ÜZRƏ TƏLİM MATERİALLARI İLƏ İŞ
TEKNOLOGİYASININ ŞƏRHİ**

**TƏDRİS VAHİDİ – 1
KODLAŞDIRMA**

**TƏDRİS VAHİDİ ÜZRƏ
REALLAŞDIRILACAQ ALT STANDARTLAR**


- 1.1.1. Müxtəlif xarakterli informasiyaların kodlaşdırılmasını fərqləndirir.
- 1.1.2. Müxtəlif xarakterli informasiyaların kompüterdə kodlaşdırılmasına aid nümunələrgəs tərir.
- 1.1.3. Müxtəlif xarakterli informasiyaların həcmini ölçür.
- 3.2.1. Rastr və vektor qrafikaları ilə işləmək bacarığı nümayiş etdirir.

TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI: **5 saat**
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ: **1 saat**

Kompüter qrafikası ilə iş fərdi kompüterin istifadəsinin mühüm istiqamətlərindən biridir. Kompüter qrafikası hazırda hər bir müasir multimedia programında istifadə olunur. Məktəb kursunda qrafik redaktora aid standartlar 1-ci sinifdən başlayaraq 9-cu sinifə kimi dərsliklərdə reallaşır. 9-cu sinifdə rastr və vektor qrafikası haqqında məlumat veriləcək, şagirdlər rastr redaktorunda piksellərdən istifadə edərək təsvirlər yaratmağı öyrənəcək, vektor qrafik redaktorunun imkanları ilə tanış olacaq, qrafik redaktorlarda görüntülərin kodlaşdırılması barədə məlumat alacaqlar.

Dərs 1 / Mövzu 1: RASTR QRAFIKASI

| | |
|-------------------------|--|
| ALT STANDARTLAR | 3.2.1. Rastr və vektor qrafikaları ilə işləmək bacarığı nümayiş etdirir. |
| Təlim NƏTİCƏLƏRİ | <ul style="list-style-type: none"> Rastr qrafikasının mahiyyətini izah edir Rastr qrafik redaktorunda piksellər vasitəsilə təsvir yaradır. |



A Bu dərsin tədris ilində birinci olduğunu nəzərə alaraq müəllim şagirdlər arasında diaqnostik qiymətləndirmə apara bilər. Qiymətləndirməni həm şifahi, həm də yazılı formada keçirmək olar. Sualları qrafik redaktorun təyinatına, şagirdlərin bildiyi alətlərə, sadə qrafik redaktorun imkanlarına aid təşkil etmək olar. Eyni zamanda skaner qurğusuna aid suallar da tərtib etmək məsləhət görülür.

Şagirdlərə Paint qrafik redaktorunun üstünlükleri və çatışmazlıqları barədə sual vermək yaxşı olardı. Cavabları lövhədə qeyd etmək tövsiyə olunur.

Rastr qrafikasının üstün cəhətləri:

- Mürəkkəb təsvirlərin hazırlanması.
- Skaner, fotoaparat vasitəsilə alınmış şəkilləri Paint programında açıb redaktə etmək olar.

Rastr qrafikasının çatışmayan cəhətləri:

- Kompyuterdə saxlanılan qrafik faylların böyük həcmi.
- Təsvir nöqtələrdən ibarət olduğu üçün onun böyüdülməsi təsviri təşkil edən nöqtələrin ölçüsünün böyüməsinə gətirib çıxarır. Həmçinin rastr nöqtələrinin böyüdülməsi təsvirləri vizual təhrif edir və kobudlaşdırır. Bu, pikselizasiya effekti adlanır.
- Əl ilə şəkil çəkmək çətinliyi.

B Dərsliyin "Fəaliyyət" bölümündə şagirdlərə Paint qrafik redaktorunda hər hansı qrafik faylı açıb böyüdücü şübhə alətindən istifadə etməklə təsviri təşkil edən piksellərə yaxından baxmaq təklif olunur. Müəllim şagirdlərin diqqətini piksellərin rənglərinə cəlb edə bilər. Kompyuterdə olan şəkillərin bir hissəsi, adətən, rəqəmsal fotokameralar və ya skaner vasitəsilə kompyuterə köçürürlər. Ona görə də milyorlarla rənglərdən ibarət olur. Həmin rənglər, adətən, qrafik redaktorlarının rənglər palitrasında əvvəlcədən eks olunmur. Şagirdlərə bəzi piksellərin rənglərini Color Picker (Rəng Seçimi) aləti vasitəsilə almağı təklif etmək olar. Bunun üçün


həmin aləti seçdikdən sonra hər hansı pikselin üstünə aparıb siçanın sol düyməsini çıqqıldatmaq lazımdır. Palitradə əsas rəng kimi seçilmiş pikselin rəngi əks olunacaq.

C Bu bölümündə şagirdlərə rastr qrafikası barədə məlumat verməzdən öncə kompüter qrafikası haqqında məlumat vermək olar.

İnformatikada program-aparat kompleksləri vasitəsilə görüntülərin yaradılması və emalı üçün istifadə olunan üsul və vasitaları öyrənən sahə *kompüter qrafikası* adlanır. İnsan həyatının müxtəlif sahələrində kompüter qrafikası tətbiq edilir. Məsələn, səhiyyədə kompüter tomoqrafiyası, elmi tədqiqat işlərinde maddənin quruluşunun, geyimlərin modelləşdirilməsi, kompüter oyunlarının görüntüləri kompüter qrafikasına əsaslanır. Görüntülərin formallaşma üsulundan asılı olaraq kompüter qrafikasını rastr, vektor və fraktal qrafikalarına ayıırlar.

Rastr qrafikasına aid izahatı daha əyani nümayiş etdirmək üçün [youtube.com](https://www.youtube.com) portalında "Rastr və vektor qrafikası" adlı videoçarxı göstərmək olar. Həmin videonun ünvani "Elektron resurslar" bölümündə qeyd edilib. PaintNET qrafik redaktorundan (MS Paint 2003 və ya 2007 redaktoru da olar) istifadə edərək şagirdlərə iş sahəsinin "tor" görünüşünü göstərmək yaxşı olardı. Şagirdlərə bildirmək lazımdır ki, simgələr bu üsulla hazırlanır. Onların hazırlanması üçün 16x16 və ya 32x32 pikseldən ibarət kvadrat iş sahəsi yaradılır və müvafiq piksellər rənglənir.

D Dərsliyin "Addım-addım" bölümündə şagirdlərə PaintNET qrafik redaktorunda simvolunu hazırlamaq təklif olunur. Müəllim şagirdlərə başqa fiqurun çəkilməsini də təklif edə bilər. Məsələn, aşağıda verilmiş şəkli çəkmək olar.



E Dərsliyin "Araşdırmaq-öyrənək" bölümündə şagirdlərə qrafik fayl formatları, xüsusən də bmp formatını jpeg formatı ilə müqayisə etmək təklif edilir. bmp

formatı görüntünün bütün piksellərini yadda saxlayır. Ona görə də piksellərdə dəyişiklik qrafik faylin həcmində təsir etmir.
 jpeg formatı isə sıxılmış formatdır. Şəkildə kiçik dəyişikliklər faylin həcmində və keyfiyyətinə təsir edir.

Qiymətləndirmə meyarları: izahetmə, şəkilçəkmə


| I səviyyə | II səviyyə | III səviyyə | IV səviyyə |
|--|---|--|--|
| Rastr qrafikasının mahiyyətini izah etməkdə çətinlik çəkir. | Rastr qrafikasının mahiyyətini müəllimin köməyi ilə izah edir. | Rastr qrafikasının mahiyyətini izah edərkən kiçik səhv'lərə yol verir. | Rastr qrafikasının mahiyyətini düzgün izah edir. |
| Rastr qrafik redaktörunda piksellər vasitəsilə təsvir yaratmaqdə çətinlik çəkir. | Rastr qrafik redaktörunda piksellər vasitəsilə müəllimin köməyi ilə təsvir yaradır. | Rastr qrafik redaktörunda piksellər vasitəsilə təsvir yaradarkən kiçik səhv'lər buraxır. | Rastr qrafik redaktörunda piksellər vasitəsilə sərbəst təsvir yaradır. |

Elektron resurslar:

1. Rast və vektor qrafikası (rusca): <https://youtu.be/3quFDsZ2W3Y?t=13s>

Dərs 2 / Mövzu 2: VEKTOR QRAFIKASI

| | |
|-------------------------|--|
| ALT STANDARTLAR | 3.2.1. Rastr və vektor qrafikaları ilə işləmək bacarığı nümayiş etdirir. |
| Təlim NƏTİCƏLƏRİ | <ul style="list-style-type: none">• Vektor qrafikasının mahiyyətini izah edir.• Vektor qrafik redaktorunda sədə təsvirlər hazırlayır. |




A Dərsin əvvəlində riyazi funksiyaları yada salmaq üçün onların təqdimolunma formalarından söhbət açmaq olar. Riyaziyyat döslərindən 9-cu sinif şagirdləri artıq funksiyanın üç təqdimolunma üsulunu bilirlər:

- 1) düstur şəklində;
- 2) cədvəl şəklində;
- 3) qrafik şəklində.

B Bu bölümde şagirdlər funksiyaların düsturlarla və qrafik şəklində verilməsinə diqqət yetirməlidirlər. Əgər şagirdlər təqdim edilən düsturlarla tanışdırılsara, onda onlar asanlıqla həmin funksiyalara uyğun qrafikləri də tapa biləcəklər: 1 – 4, 2 – 2, 3 – 1, 4 – 3.

Kompüterin yaddaşında qrafiklər rastr kimi saxlanıllarsa, onda hər piksel ayrıca kodlaşdırılır. Düsturu kodlaşdırmaq üçün onda olan simvolları müəyyən etmək lazımdır. Məsələn, $y = \sin x$ mətnində 8 simvoldan istifadə olunub (bərabərlik işarəsinin sağında və solunda boşluq da simvol hesab olunur). Deməli, verilmiş düstur UNICODE kodlaşdırılmasında kompüterin yaddaşında 16 bayt yer tutacaq. Aydındır ki, həmin funksiyanın qrafiki şəkil kimi kompüterin yaddaşında daha çox yer tutar.

"Fəaliyyət" bölümündə şagirdlərə başqa tapşırıq da vermək olar. Paint qrafik redaktorunda və OpenOffice Draw (və ya OpenOffice Writer) programında qırmızı xətt çəkmək və hər iki programda bu xətti böyübərək gördüklerini müqayisə etmək.




LAYIHƏ

C Dərsliyin bu bölümündə vektor qrafikası barədə ilkin məlumatlar verilir, vektor qrafikasının üstün və mənfi cəhətləri qeyd olunur.

Şagirdlərə məlumat vermək olar ki, mətn prosessorlarının daxilində (MS Word və ya OpenOffice Writer) olan qrafik redaktor sadə vektor görüntülərin yaradılmasına xidmət edir. Mürəkkəb vektor görüntülərini (məsələn, kitabın üz qabığını, reklam banerini) yaratmaq üçün, professional vektor qrafik redaktorlarından istifadə olunur.

D "Addim-addim" bölümündə şagirdlərə OpenOffice Draw programında xətti alqoritmin blok-sxemini hazırlamaq təklif edilir.


Diferensial təlim. Tapşırığı dəyişdirmək olar. Xətti alqoritmin əvəzinə şagirdlər budaqlanan alqoritmin blok-sxemini hazırlaya bilərlər. Təlim nəticələri yüksək olan şagirdlər bölməblokların daxilinə elə yazılar əlavə etməlidirlər ki, işləyən alqoritm olsun. Məsələn, alqoritmin strukturunu belə hazırlamaq olar:



Əgər sinif kompüterlərində OpenOffice.org Draw programı quraşdırılmayıbsa, həmin programı Internetdə www.openoffice.org ünvanından yükləmək olar.

E "Araşdırmaq-öyrənək" bölümündə şagirdlərə rastr və vektor redaktorlarının xüsusiyyətlərini araşdırmaq tapşırılır. Eyni faylı vektor şəkil kimi və rastr görüntü kimi yadda saxlayandan sonra həmin faylların həcmələrini müqayisə etmək yaxşı olardı. Əlbəttə, rastr görüntü faylinin həcmi vektor görüntü faylinin həcmindən daha çox olacaq.

LAYİHƏ



Qiymətləndirmə. Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.


Qiymətləndirmə meyarları: izahetmə, vektor redaktorunda işləmə

| I səviyyə | II səviyyə | III səviyyə | IV səviyyə |
|--|---|--|--|
| Vektor qrafikasının mahiyyətini izah edərkən çətinlik çəkir. | Vektor qrafikasının mahiyyətini müəllimin köməyi ilə izah edir. | Vektor qrafikasının mahiyyətini izah etməkdə kiçik səhvlərə yol verir. | Vektor qrafikasının mahiyyətini düzgün izah edir. |
| Vektor qrafik redaktorunda sadə təsvirləri hazırlayarkən çətinlik çəkir. | Vektor qrafik redaktorunda sadə təsvirləri müəllimin köməyi ilə hazırlayır. | Vektor qrafik redaktorunda sadə təsvirləri hazırlayarkən kiçik səhvlərə yol verir. | Vektor qrafik redaktorunda sadə təsvirləri sərbəst hazırlayır. |

LAYİHƏ


Dərs 3 / Mövzu 3: VEKTOR REDAKTORUNDA İŞ

| | |
|-------------------------|--|
| ALT STANDARTLAR | 3.2.1. Rastr və vektor qrafikaları ilə işləmək bacarığı nümayiş etdirir. |
| Təlim NƏTİCƏLƏRİ | <ul style="list-style-type: none">Vektor redaktorunda üçölçülü model hazırlayır. |



A 8-ci sinifdə şagirdlər SketchUp vektor qrafik redaktorunda təsvirlər hazırlamışdır. Həmin redaktora aid suallar vermək məqsədəyindər: "SketchUp redaktorunun vektor, yoxsa rastr olduğunu necə bilmək olar?", "Həcmli modelləri necə çəkmək olar?"


B "Fəaliyyət" bölümündə şagirdlərə obyektləri çəkib onların yerləşmə ardıcılığını dəyişmək təklif olunur. Həmin fiqurları Microsoft Word programında da çəkmək mümkündür.



Seçdirilmiş ixtiyari fiquru dəqiqliklə bir yerdən başqa yerə aparmaq üçün (yerdəyişməsi üçün) klaviaturalanın <Ctrl> klavişini basılı saxlayaraq ox klavişlerinin birindən ($\leftarrow \rightarrow \uparrow \downarrow$) istifadə etmək lazımdır.

C Dərsliyin bu bölümündə OpenOffice Draw programında qat haqqında, qatların bir-birinə qarşı yerləşdirilməsi haqqında qısa məlumat vermək olar. Bu zaman proyektordan istifadə etmək yaxşı olardı.


İnformatika otağının kompüterlərində OpenOffice Draw programı quraşdırılma-yıbsa, vektor qrafik təsvirləri yaratmaq üçün müəllim şagirdlərə Microsoft Word programında işləməyi təklif edə bilər. İzah etmək lazımdır ki, Microsoft Word programında vektor görüntülər yaratmaq imkanı vardır. Bu zaman (Microsoft Word 2007 üçün) Insert menyusunu açmaq lazımdır. Orada Illustrations düymələr qrupundan istifadə edib təsvirlər hazırlamaq olar.



Shapes düyməsini çıqqıldadıb açılan siyahıdan istənilən fiqur, xətt seçmək mümkündür.

Çəkilmiş təsvirləri ön plana, arxa plana keçirməklə şagirdlər müxtəlif görüntülər hazırlaya bilərlər.

D "Addım-addım" bölümündə şagirdlərə vektor qrafik redaktorunda Günəş sisteminin 3D-modelinin hazırlanması və onlara effektler verilməsi təklif olunur.



E Dərsliyin "Araşdırmaq-öyrənək" bölümündə şagirdlər OpenOffice.org Draw programının Drawing zolağında yerləşən düymələrin təyinatını araşdırmalıdır. Əgər OpenOffice Draw programı quraşdırılmayıbsa və şagirdlər Microsoft Word programında işləyirlərsə, onda onun Drawing zolağında olan alətləri araşdırmağı tapşırmaq olar. Şagirdlərə bildirmək lazımdır ki, şəkildə olan bütün elementlər vaxtında qruplaşdırılmalıdır, çünki hər hansı elementin yerinin azca dəyişməsi bütün şəkli korlaya bilər.

F Şagirdlər özlərini qiymətləndirmək üçün mövzunun sonunda verilmiş tapşırıqları yerinə yetirə bilərlər.


3. Birinci modelin hissələrini silindr fiqurları təşkil edir. Həmin modeli hazırlanmaq üçün silindrəri aşağıdan başlayaraq yığmaq və hər növbəti fiquru əvvəlki fiqura nisbətən ön plana keçirmək lazımdır.

Qiymətləndirmə meyari: model hazırlama

| I səviyyə | II səviyyə | III səviyyə | IV səviyyə |
|--|--|---|---|
| Vektor redaktörunda üçölcülü modeli hazırlamaqda çətinlik çəkir. | Vektor redaktörunda üçölcülü modeli müəllimin köməyi ilə hazırlayır. | Vektor redaktörunda üçölcülü modeli hazırlayarkən kiçik səhvlərə yol verir. | Vektor redaktörunda müstəqil olaraq üçölcülü modellər hazırlayır. |

Dərs 4 / Mövzu 4: QRAFİK İNFORMASIYANIN KODLAŞDIRILMASI



| | |
|-------------------------|--|
| ALT STANDARTLAR | <p>1.1.1. Müxtəlif xarakterli informasiyaların kodlaşdırılmasını fərqləndirir.</p> <p>1.1.2. Müxtəlif xarakterli informasiyaların kompüterdə kodlaşdırılmasına aid nümunələr göstərir.</p> <p>1.1.3. Müxtəlif xarakterli informasiyaların həcmini ölçür.</p> |
| Təlim NƏTİCƏLƏRİ | <ul style="list-style-type: none"> Qrafik informasiyanın kompüterdə kodlaşdırılmasına aid nümunələr göstərir. Kodlaşdırılmış qrafik informasiyanın həcmini müəyyən edir. |



A Maraqoyatma mərhələsi dərslikdə verilən suallar əsasında təşkil oluna bilər. Sualları artırmaq da olar: "Mətn informasiyası kompüterdə necə kodlaşdırılır?", "Ədədi informasiya kompüterdə necə kodlaşdırılır?", "Nə zaman qrafik faylların həcmini bilmək lazımlı olur?"

B Dərsliyin "Fəaliyyət" bölümündə şagirdlərə verilmiş cədvəllerin müvafiq sətir və sütunlarını göstərilən qayda ilə rəngləmək və sonra iki cədvəldə alınan görüntüləri müqayisə etmək təklif olunur.

LAYİHƏ




İkinci görüntü birinci görüntündən, əlbəttə ki, daha dəqiqdir. Baxmayaraq ki şəkillərin ölçüləri eynidir, onlardakı piksellərin sayı fərqlənir. Şagirdlər elə nəticəyə gəlməlidirlər ki, piksellərin sayı artıraqa şəkin keyfiyyəti yaxşılaşır.

C Şagirdləri nəzəri məlumatla tanış edərkən təqdimatdan istifadə məqsədə uyğundur. Müəllim öz izahatunda əsas suallara cavab verməyə çalışmalıdır: "Kompüterdə qrafik informasiya necə kodlaşdırılır?", "Kompüterdə görüntülərin informasiya həcmi necə hesablanır?"

Dərslikdə verilmiş nümunəni izah etdikdən sonra oxşar bir neçə məsələ də vermək məqsədə uyğun olardı.

D "Araşdırmaq-öyrənək" bölümündə şagirdlərə tapşırıq verilir: Paint qrafik redaktorunda BMP formatında olan hər hansı rəngli şəkil açıb onu müxtəlif kodlaşdırma (Monochrome Bitmap, 16 Color Bitmap, 256 Bitmap, 24-bit Bitmap) sxemlərində saxlamaq və saxlanmış faylların ölçülərini müqayisə etməklə onlar arasındaki fərqi səbəbini izah etmək.

Qeyd. Hər saxlamadan sonra orijinal faylı yenidən açmaq lazımdır. Əgər bu prosedurları şagirdlər düzgün etsələr, faylların həcmindəndəki fərqliyi görə bilərlər.



Bu fərqi səbəbini izah edərkən rənglərin sayına fikir vermək lazımdır. Bəzi formatların adında rəngin dərinliyi, bəzilərində isə rənglərin sayı qeyd olunub.

Müqayisə zamanı bütün formatların rəng dərinliyinin müəyyən edilməsi məsləhət görülür:

Monochrome Bitmap: n=1, yəni 2 rəngdən istifadə olunur – ağ və qara;

16 color Bitmap: n=4;

256 color Bitmap: n=8;


24-bit Bitmap: n=24.

Şagirdlər görüntülərin özünü də müqayisə edib hansı formatın daha yaxşı olduğunu söyləyə bilərlər. Əlbəttə ki, rəng dərinliyi daha çox olan *24-bit Bitmap* formatı daha keyfiyyətlidir.



E Şagirdlərin özlərini qiymətləndirməsi üçün mövzunun sonunda verilmiş tapşırıqlar yerinə yetirilə bilər.

2. Tapşırığı yerinə yetirdikdən sonra belə təsvir alınmalıdır:



3. Ölçüsü 32×32 piksel olan rastr görüntünün yaddaşa saxlanması üçün 512 bayt yer ayrılib. Görüntünün rənglər palitrasında on çoxu neçə rəng ola bilər?

Həlli: $V = 512$ bayt $= 512 \cdot 8$ bit. Piksellərin sayı $a \cdot b = 32 \cdot 32$. $V = a \cdot b \cdot n$ düsturundan rəngin dərinliyini tapmaq olar: $n = \frac{512 \cdot 8}{32 \cdot 32} = 4$.

Deməli, görüntündə ən çoxu $2^4 = 16$ rəngdən istifadə edilə bilər.

4. 256 rəngli görüntünün ölçüsü 1024×640 pikseldir. Qrafik faylin həcmini hesablayın.

Həlli: Əvvəlcə rəng dərinliyini müəyyən edək. $2^n = 256 \Rightarrow n = 8$. $V = a \cdot b \cdot n$ düsturundan istifadə edərək faylin həcmini təpaq.

$V = 1024 \cdot 640 \cdot 8$ bit $= 1024 \cdot 640$ bayt $= 640$ Kbayt.

5. 16 bitlik kodlaşdırımda 640×480 ölçülü görüntünün həcmi nə qədər olacaq?

Həlli: $V = a \cdot b \cdot n = 640 \cdot 480 \cdot 16$ bit $= 614400$ bayt $= 600$ Kbayt.

Diferensial təlim. Təlim nəticələri yüksək olan şagirdlərə daha mürəkkəb məsələ təklif etmək olar. Məsələn:


1. Kompüterdə hazırlanmış sənəddə ancaq mətn və şəkil var. Mətn sətirdə 60 simvol olan 2 sətirdən ibarətdir (ASCII kodlaşdırmasında). Monoxrom (ağ və qara) şəklin ölçüsü isə 128×512 pikseldir. Sənədin informasiya həcmini müəyyən edin.

Qiymətləndirmə meyari: nümunəgöstərmə, hesablama

| I səviyyə | II səviyyə | III səviyyə | IV səviyyə |
|--|--|--|---|
| Qrafik informasiyanın kompüterdə kodlaşdırılmasına aid nümunələr göstərməkdə çətinlik çəkir. | Qrafik informasiyanın kompüterdə kodlaşdırılmasına aid nümunələri müəllimin köməyi ilə göstərir. | Qrafik informasiyanın kompüterdə kodlaşdırılmasına aid nümunələri göstərməkdə səhvlər buraxır. | Qrafik informasiyanın kompüterdə kodlaşdırılmasına aid düzgün nümunələr göstərir. |
| Kodlaşdırılmış qrafik informasiyanın həcmini çətinliklə hesablayır. | Kodlaşdırılmış qrafik informasiyanın həcmini müəllimin köməyi ilə hesablayır. | Kodlaşdırılmış qrafik informasiyanın həcmini kiçik səhvlərə yol verərək hesablayır. | Kodlaşdırılmış qrafik informasiyanın həcmini hesablayır. |

Dərs 5 / Mövzu 5: SƏS İNFORMASIYASININ KODLAŞDIRILMASI

| | |
|-------------------------|--|
| ALT STANDARTLAR | 1.1.1. Müxtəlif xarakterli informasiyaların kodlaşdırılmasını fərqləndirir. 1.1.2. Müxtəlif xarakterli informasiyaların kompüterdə kodlaşdırılmasına aid nümunələr göstərir. |
| Təlim NƏTİCƏLƏRİ | <ul style="list-style-type: none"> Səs informasiyاسının kodlaşdırılmasını izah edir. Səs informasiyalarının kompüterdə kodlaşdırılmasına aid nümunələr göstərir. |




Dərsi başlayan zaman şagirdlərə dərslikdəki sualları vermek olar: "Fiziki baxımdan səs nədir?", "Kompüterin səslə işləyən hansı qurğuları var?" Şagirdlər fizika dərslərindən "səs dalğaları" anlayışı ilə 7-ci sinifdə tanış olublar. "Elastik mühitdə yayılan və səs duygusu yaranan mexaniki dalgalara səs dalğaları və ya, sadəcə, səs deyilir". Keçən il şagirdlər informatika fənnindən də "Multimedia qurğuları" mövzusu ilə tanış olarkən multimedia, yəni səs, qrafika və video ilə işləyən qurğularla tanış olmuşdular. Mikrofon və səsucaldanları səslə işləyən qurğulara aid etmək olar. Şagirdlər monitor, printer, skaner, surətçixarma qurğusunun, interaktiv lövhə və digər periferiya qurğularının adlarını da çəkə bilərlər. Bu zaman izah etmək lazımdır ki, onlar səslə deyil, qrafik informasiya ilə işləyən qurğulardır.

B "Fəaliyyət" bölümündə şagirdlərə mikrofon, səsucaldanlar, səs kartı haqqında bildiklərini cədvələ yazmaq təklif olunur. Səs kartı barədə anlayışı olmayan şagirdlər həmin sətri boş qoya bilər.


C Dərsi izah edərkən analoq və rəqəmsal siqnallar barədə məlumat vermək lazımdır. Qeyd etmək lazımdır ki, həm mikrofon, həm də səsucaldanlar analoq qurğlardır. Analoq siqnallar kompüterdə rəqəmsal formaya çevirilir, emal olunur və yenidən analoq formasına çevrilərək səsucaldanlara çıxarılır.

LAYİH



Müəllim üçün məlumat

Kompüter səsi emal etməsi üçün kəsilməyən səs siqnallarını rəqəmsal diskret formaya çevirməlidir. Bunun üçün kəsilməz dalğa kiçik hissələrə bölünür və hər hissə üçün səsin intensivliyi göstərilir. Bu üsula *zamana görə diskretləşdirmə* deyilir.



Kompüterin səs kartı barədə məlumat vermək faydalı olardı. Sağirdlərə bildirmək lazımdır ki, əvvəlki masaüstü fərdi kompüterlərdə səs kartı ayrıca kart kimi ana lövhədə genişlənmə slotuna taxılırdı. Müasir kompüterlərdə, xüsusən də noutbuklarda, planşetlərdə (smartfonlarda) audiokodek adlı mikrosxem əvvəlcədən sistem lövhəsinə integrasiya olunur və kompüterə daxil edilən səs bu komponent vasitəsilə emal olunur.



sistem lövhəsinə
taxılan səs kartı



sistem
lövhəsinin
üstündə
audiokodek

LAYIHƏ

Mövzuda səs fayllarının informasiya həcminin hesablanması verilmir. Çünkü bunun üçün əvvəlcə səsin intensivliyi və tezliyi kimi anlayışlar izah olunmalıdır. Bu isə materialı mürəkkəbləşdirir və şagirdlər tərəfindən mənimseməni məhdudlaşdırır bilər.

Əgər müəllim bu materialı izah etmək istəyərsə, aşağıdakı informasiyadan istifadə etməsi tövsiyə olunur.

Əlavə məlumat

Kodlaşdırılmış səsin səsləndirilmə keyfiyyətinə, əsasən, iki parametr təsir edir: *diskretləşmənin tezliyi* və *amplitudanın qiymətinin yazılışına ayrılmış bitlərin sayı*.

Kodlaşdırılmış səs informasiyasının həcmini hesablamaq üçün də bu parametrlərdən istifadə olunur:

$$V = [\text{diskretləşmənin tezliyi}] \cdot [\text{bitlərin sayı}] \cdot [\text{vaxt intervalı}]$$

Bu düstur monosəs üçün istifadə olunur. Kodlaşdırılmış stereo səslərin həcmini müəyyən etmək üçün düsturun əvvəlinə 2 əmsalı artırılır, çünkü stereo səsin kodlaşdırılması zamanı iki cığırдан istifadə olunur. Məsələn, kompakt disklərdə (CD) yazı zamanı 16 mərtəbəli qiymətlərdən istifadə olunur, diskretləşmə tezliyi isə 44032 Hs-ə bərabərdir. Bu parametrlər musiqinin və nitqin əla keyfiyyətlə səslənməsini təmin edir.

Bütün səslər kimi musiqi də səs dalğalarıdır və onları kifayət qədər dəqiq kodlaşdırıldıqda səsi sonradan səsləndirmək mümkündür. Ancaq belə üsul bəstəkara bəstələdiyi əsəri yazmağa, musiqiçiyə isə onu bir dəfə də olsun eşitmədən ifa etməyə imkan vermir.

Vəziyyətdən çıxış çıxdan tapılmışdır: *not yazısı*, yaxud *notasiya* musiqini yazmaq üçün tətbiq olunan qrafik işarələr sistemidir. Orta əsrlərin əvvəlində xüsusi işarələrlə – xətlərdən, nöqtələrdən, vergüllərdən ibarət nevmalarla ayrıca səslər, səs qrupları, səsin yüksəkliyi (səsin tonu) dəqiq təyin edilmədən insan səsinin aşağı və yuxarı hərəkəti göstərilirdi. Odur ki onlar yalnız məlum olan nəgməni müğənninin yadına salırdı.

Səs tonu və yüksəkliyi səs rəqslərinin tezliyi ilə müəyyən edilir. Hər bir not özünün məlum tezliyinə malikdir. Hazırda birinci oktavanın notu "ly" əsas sayılır – 440 Hs. Qalan notlar ona nəzərən təyin olunur, axı insanın eşitmə qabiliyyəti üçün mütləq tezlik deyil, tezliklərin nisbəti vacibdir. Tezlikləri düz iki dəfə fərqlənən səslər oxşar, "qohum" kimi görünür.


XX əsrin 80-ci illərində bir çox mövcud musiqi alətlərinin səslərini, eləcə də tamamilə yeni səsləri canlandıran elektron musiqi alətləri – *sintezatorlar* meydana çıxdı. Elektron musiqi alətləri istehsal edən firmalar komandaları klavişlərdən yanan və sonra isə onları səsləndirən alət – *sekvensorlar* istehsal etməyə başladı.

D "Araştıraq-öyrənək" bölümündə şagirdlərə tapşırıq verilir: eyni bir informasiyanın, məsələn, Məhəmmədhüseyin Şəhriyarın "Heydərbabaya salam" poemasının bir neçə formatda (mətn, səs və video) faylısı Internetdən tapıb

kompüterə köçürmək. Həmin faylların həcmini müqayisə etmək və hansı formatlı faylin həcminin ən az, hansında ən çox olmasını müəyyən etmək.

Videofaylin həcmi digər fayllardan daha çox olacaq. Səbəbini şagirdlər söyləməsələr, müəllim izah etməlidir.

Kodlaşdırma zamanı videofayl iki fayla ayrılır: səs və qrafik fayla. Hər iki fayl ayrıca kodlaşdırılır.



Ona görə də videofaylin həcmi səs və mətn fayllarından böyükdür.

Müəllim şagirdlərə (yaxud birinə) videofaylların kodlaşdırılmasına aid material toplamağı və referat (təqdimat) hazırlamağı tapşırı bilər.

Qiymətləndirmə meyarları: izahetmə, nümunə göstərmə

| I səviyyə | II səviyyə | III səviyyə | IV səviyyə |
|---|---|--|---|
| Səs informasiyasının kodlaşdırılması-nı izah etməkdə çətinlik çəkir. | Səs informasiyasının kodlaşdırılması-nı müəllimin köməyi ilə izah edir. | Səs informasiyasının kodlaşdırılması-nı izah edərkən kiçik səhvlərə yol verir. | Səs informasiyasının kodlaşdırılması-nı düzgün izah edir. |
| Səs informasiyasının kompüterdə kodlaşdırılmasına aid nümunələr göstərməkdə çətinlik çəkir. | Səs informasiyasının kompüterdə kodlaşdırılmasına aid nümunələri müəllimin köməyi ilə göstərir. | Səs informasiyasının kompüterdə kodlaşdırılmasına aid bir-iki nümunə göstərir. | Səs informasiyasının kompüterdə kodlaşdırılmasına aid dəqiq nümunələr göstərir. |

Elektron resurslar:

1. Səs informasiyasının kodlaşdırılması (rusca):

<https://www.youtube.com/watch?v=ETl9mXe9uxE>

LAYİH

**I TƏDRİS VAHİDİ ÜZRƏ
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ NÜMUNƏSİ**

1. Paint programında hansı növ qrafik fayllar hazırlanır?

A) vektor B) fraktal
C) rastr D) skalyar
2. RGB modelinin əsas rəngləri hansıdır?

A) qara, qırmızı, göy B) qara, sarı, ağ, yaşıl
C) qırmızı, yaşıl, mavi D) qırmızı, yaşıl, sarı
3. Vektor qrafikasının əsasını nə təşkil edir?

A) rastr B) düstur
C) tor D) vektor
4. Vektor qrafik görüntülərinin üstünlüyü nə aiddir?

A) ixtiyari təsvirin yaradılmasının mümkünluğu
B) mürəkkəb təsvirlərin sürətli emalı
C) miqyasın təsvirin keyfiyyətinə təsir etməməsi
D) hamısı düzgündür
5. Ağ-qara rastr görüntünün kodlaşdırılması zamanı hər pikselə nə qədər həcm ayrılır?

A) 1 bayt B) 2 bit
C) 2 bayt D) 1 bit
6. Hansı format rastr görüntülərini saxlamaq üçün deyil?

A) .jpeg B) .bmp
C) .cdr D) .png
7. 256 rəngli şəkil 40 bayt informasiya saxlayır. O neçə pikseldən ibarətdir?

A) 40 B) 160
C) 1024 D) 10240

LAYIHƏ

8. Mikrofonda hansı növ çeviricidən istifadə olunur?

- A) rəqəmsal-analoq B) analoq-rəqəmsal
C) rəqəmsal-stereosəs D) analoq-monosəs

9. Faylların həcmini müqayisə edib artma ardıcılığı ilə yerləşmələrini göstərin.

- I a.mp3 – 3,5 Mbayt II q1.mpeg – 2 Gbayt
III 45.gif – 324 Kbayt IV MM.txt – 22345 bit

- A) I, II, III, IV B) I, III, II, IV
C) IV, III, II, I D) IV, III, I, II

10. Hansı format səs fayllarına aid deyil?

- A) .midi B) .wav
C) .bmp D) .mp3

11. 256 rəngli şəklin ölçüsü 800×128 olduqda onun həcmini tapın.

- A) 100 Kbayt B) 4800 Mbayt
C) 800 Kbayt D) 240 Kbayt

12. 345 simvoldan ibarət mətn və ikirəngli 10×276 ölçülü şəkil verilib. Hansı mülahizə doğrudur?

- A) mətn faylinin həcmi qrafik faylin həcmindən 2 dəfə çoxdur
B) şəklin həcmi mətn faylinin həcmindən çoxdur
C) hər iki faylin həcmi eynidir
D) mətn faylinin həcmi ASCII kodlaşdırımda 345 bitdir

TƏDRİS VAHİDİ – 2

KOMPÜTER

TƏDRİS VAHİDİ ÜZRƏ REALLAŞDIRILACAQ ALT STANDARTLAR


- 3.1.1. Müxtəlif kompüter modellərinin imkanlarını parametrlərinə görə müqayisə edir.
- 3.1.2. İdarəetmə paneli ilə işləmək bacarığını nümayiş etdirir.
- 3.1.3. Xidməti proqramlarla işləyir.

TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI: **4 saat**
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ: **1 saat**

LAYİH


Dərs 7 / Mövzu 6: KOMPÜTERİN ƏSAS XARAKTERİSTİKALARI

| | |
|-------------------------|--|
| ALT STANDARTLAR | 3.1.1. Müxtəlif kompüter modellərinin imkanlarını parametrlərinə görə müqayisə edir. |
| Təlim NƏTİCƏLƏRİ | <ul style="list-style-type: none"> Kompüterin əsas xarakteristikalarını söyləyir. Müxtəlif kompüterləri parametrlərinə görə müqayisə edir. |




A Dərsi dərslikdə olan və ya fərqli suallarla başlamaq olar: "Təsəvvür edin ki, özünüzə kompüter almaq üçün kompüter mağazasına gəlmisiniz. Hansı kompüteri seçərdiniz?", "Neyə fikir verərdiniz?" Cavablar müxtəlif ola bilər. Müəllim şagirdlərin cavablarını lövhədə qeyd edə bilər: prosessoruna, kompüteri istehsal edən ölkəyə, ölçüsünə, rənginə, formasına, monitorun ekrانına, yaddaşın həcminə və s.

B "Fəaliyyət" bölümündə şagirdlər işlədikləri kompüterlərin xarakteristikalarını öyrənib cədvəli doldurmalıdır. Kompüterin bütün texniki xarakteristikaları ilə tanış olmaq üçün Computer pəncərəsindən System properties düyməsini çəqqıldatmaq lazımdır.



Müvafiq pəncərə açılacaq:



Həmin pəncərədən kompüterin əsas parametrlərini öyrənmək olar. Monitorun çözümlülünü öyrənmək üçün iş masasında sağ düyməni çıqqıldadıb açılan kontekst menyusundan Screen resolution bəndini seçmək lazımdır.

Cədvəl təxminən belə olacaq:

| Kompüterin parametri | Parametrin göstəricisi |
|---------------------------------|------------------------|
| Əməliyyat sisteminin adı | Windows 8 |
| Prosesorun adı | Intel Core i7-3630QM |
| Prosesorun sürəti | 2,4 Ghz |
| Operativ yaddaşın həcmi | 8 Gbayt |
| Monitorun ekranının çözümlülüyü | 1600 x 900 |

C Bu bölümə kompüterin əsas xarakteristikaları, o cümlədən mikroprosessorun əsas göstəriciləri barədə danışılır.

Kompüterin məhsuldarlığını müəyyən edən çoxlu parametrlər (xarakteristikalar) olsa da, mövzuda onların ən əsasları verilib:

1. Prosesorun takt tezliyi
2. Prosesorun mərtəbəliliyi
3. Prosesorun nüvələrinin sayı
3. Operativ yaddaşın tutumu
4. Xarici yaddaşın həcmi
5. Videosistemin məhsuldarlığı

Prosesorun məhsuldarlığını müəyyənləşdirən parametrlərdən biri də onun **mərtəbəliliyidir**. Əslində mərtəbəlilik prosessorun imkanlarını xarakterizə edən bir

neçə parametrdən asılıdır: registrin mərtəbəliliyi, verilənlər şininin mərtəbəliliyi, ünvan şininin mərtəbəliliyi.

Registrin mərtəbəliliyi prosessorun bir əməliyyatda emal edə biləcəyi ikilik ədədlərin mərtəbələrinin maksimal sayını müəyyən edir. 1971-ci ildə buraxılmış və mikrokalkulyatorlarda istifadə olunmuş ilk mikroprosessor (*Intel 4004*) 4 mərtəbəli idi. Fərdi kompüterlər üçün ilk prosessorlar olan *Intel 8008* (1972-ci il), *Intel 8080* (1974-cü il), *Zilog Z 80* (1976-cı il) isə 8 mərtəbəli idi.

IBM PC kompüterləri üçün ilk prosessor *Intel 8086* (1978-ci il) 16 mərtəbəli idi. 1984-cü ildən bu kompüterlərdə 32 mərtəbəli *Intel 80386DX* mikroprosessorlarından istifadə olunmağa başlandı. *Intel Pentium* ailəsindən olan bütün mikroprosesorlar da 32 mərtəbəli idi. Müasir fərdi kompüterlərdə 64-mərtəbəli mikroprosesorlardan istifadə olunur.

Verilənlər şininin mərtəbəliliyi bir əməliyyatda operativ yaddaşa yazılıa, yaxud oradan oxuna bilən verilənlərin həcmini müəyyən edir. *Intel Core i7* ailəsindən olan müasir prosessorlarda verilənlər şininin eni 64 mərtəbədir.


Ünvan şininin mərtəbəliliyi prosessorun fərqləndirə biləcəyi müxtəlif ünvanların sayını müəyyən edir. Bununla da bu göstərici operativ yaddaşın mümkün həcmini müəyyənləşdirir. Əgər verilənlər şininin mərtəbəliliyi n -ə bərabərdirse, onda operativ yaddaşda 2^n -dək ünvanlanan oyuq ola bilər. Bir ünvanlanan oyuğun tutumunun, adətən, 1 bayt olduğunu nəzərə alsaq, operativ yaddaşın maksimal həcmini asanlıqla müəyyənləşdirmək olar.

İlk mikroprosessorlarda ünvan şininin eni 16 mərtəbə idi ki, bu da operativ yaddaşın maksimal tutumunun 64 Kbayt olduğunu göstərir. Fərdi kompüterlər üçün ilk prosessorlarda yaddaşın maksimal həcmi 1 Mbayt idi (bu da ünvan şininin 20 mərtəbəsinə uyğun golirdi). Müasir prosessorlarda ünvan şininin eni 64 mərtəbə təşkil edir ki, bu da 64 Gbayt ünvan fəzasına uyğundur.

Müqayisə üçün köhnə və müasir prosessorların uyğun parametrlərini cədvəl şəklində təqdim etmək olar:

| Prosesorun parametri | Intel 4004 (1971-ci il) | Intel Core i7-4770K (2011-ci il) |
|---|----------------------------|-------------------------------------|
| Prosesorun tərkibində yarımkənarıcı elementlərin sayı | 2300 | 2 270 000 000 |
| Mikroprosessorun sahəsi | 12 mm ² | 435 mm ² |
| Takt tezliyi | 0,75 Mhs | 3600 Mhs |
| Mərtəbəliliyi | 4 | 64 |
| Nüvələrin sayı | 1 | 6 |

Kompüter sisteminin bütün qurğuları barədə daha ətraflı məlumat almaq üçün **System properties** pəncərəsinin sol tərəfində yerləşən **Device Manager** bölməsini seçmək lazımdır. Açılan pəncərədən istənilən qurğu haqqında məlumat almaq olar. Məsələn, quraşdırılmış videokart və prosessorlar haqqında məlumat:



D "Araşdırmaq-öyrənək" bölümündə şagirdlər Pentium mikroprosessorlu ən güclü kompüter ilə öz kompüterlərinin xarakteristikalarını müqayisə etməlidirlər.

Qiymətləndirmə meyarları: ifadəetmə, tətbiqetmə

| I səviyyə | II səviyyə | III səviyyə | IV səviyyə |
|--|---|--|---|
| Kompüterin əsas xarakteristikalarını söyləməkdə çətinlik çəkir. | Kompüterin əsas xarakteristikalarını müəllimin köməyi ilə sadalayıր. | Kompüterin əsas xarakteristikalarını söyləyərkən kiçik səhvlərə yol verir. | Kompüterin əsas xarakteristikalarını düzgün söyləyir. |
| Müxtəlif kompüterləri parametrlərinə görə müqayisə etməkdə çətinlik çəkir. | Müəllimin köməyi ilə müxtəlif kompüterləri parametrlərinə görə müqayisə edərkən kiçik səhvlərə yol verir. | Müxtəlif kompüterləri parametrlərinə görə müqayisə edərkən kiçik səhvlərə yol verir. | Müxtəlif kompüterləri parametrlərinə görə düzgün müqayisə edir. |


Elektron resurslar:

1. Intel mikroprosessorlarının siyahısı: https://az.wikipedia.org/wiki/Intel_mikroprosessorlarının_siyahısı

2. Kompüterlərin texniki xarakteristikalarını necə öyrənmək olar (rusca):
<https://www.youtube.com/watch?v=ofNvFvIGw6Q>


Dərs 8 / Mövzu 7: İDARƏETMƏ PANELİ

| | |
|-------------------------|---|
| ALT STANDARTLAR | 3.1.2. İdarəetmə paneli ilə işləmək bacarığını nümayiş etdirir. |
| Təlim NƏTİCƏLƏRİ | • İdarəetmə paneli vasitəsilə sistemin parametrlərini dəyişir. |



A Şagirdlər aşağı sınıflardan kompüterin əməliyyat sistemində kiçik sazlama işlərini yerinə yetirməyi, məsələn, tapşırıqlar zolağında vaxt indikatorundan istifadə edərək kompüterdə tarixi və zamanı dəyişməyi, iş masasında simgələri müvafiq qaydada nizamlamağı öyrənmişlər. Yeni dərsə keçmək üçün şagirdlərə bu mövzulara aid suallar vermək olar: "İş masasında simgələri necə nizamlamaq olar?", "İş masasının fonunu və ekran qoruyucusunu necə dəyişmək olar?" Düşündürүcü bir necə sual vermək məqsədəuyğundur: "Kompüterdə olan programı silmək üçün nə etmək olar?", "Siçanın və klaviaturanın sazlanması necə həyata keçirmək olar?"

B "Fəaliyyət" blokunda olan tapşırığı yerinə yetirməzdən önce müəllimin şagirdlərə idarəetmə paneli barədə qısa məlumat verməsi məqsədəuyğundur. Projektordan istifadə edərək müəllim şagirdlərə idarəetmə panelinin kompüterdə müxtəlif yollarla açılmasını nümayiş etdirə bilər. Tapşırıqda şagirdlər idarəetmə panelini Start menyusundan açırlar. Müvafiq pəncərəni iş masasında Computer simgesini çırqlıdatmaqla də açmaq olur (Windows 8, 10 sistemləri üçün).




LAYIHƏ

C "Addım-addım" bölümündə şagirdlərə idarəetmə paneli vasitəsilə dil panelinə yeni klaviatura düzümlərinin əlavə edilməsi təklif olunur.

Adətən, Azərbaycanda satışda olan kompüterlərdə (sistem quraşdırılıbsa) dil panelində iki – ingilis və rus dillerinin düzümləri olur. Azərbaycan və ya başqa dillərin düzümünü əlavə etmək üçün istifadəçi bu bölümə göstərilən addımları yerinə yetirməlidir.

Əgər tapşırıqlar zolağında dil indikatoru əks olumursa, onda **Text Services and Input Languages** dialoq pəncərəsinin **Language Bar** bölümünə keçib **Docked in the taskbar** variantını seçmək lazımdır.



D "Araşdırmaq-öyrənək" bölümündə şagirdlərə İdarəetmə panelində **Large icons** (böyük simgələr) baxış rejiminə keçib siçanın parametrlərini (məsələn, hərəkət sürətini, göstəricinin görünüşünü) dəyişdirmək təklif olunur.

Başqa tapşırıq da vermək olar. İdarəetmə panelinin **Uninstall and change program** bölümündən istifadə edərək kompüterdə quraşdırılmış proqramlar barədə məlumat almağı təklif etmək olar.

Qeyd. Məktəb kompüterlərinin əksəriyyətində administrator hesabı – *Admin account* yaradılıb. Buna görə də şagirdlər hansısa proqramı silməyə cəhd etsələr, onlardan admin parolunu daxil etmək tələb olunacaq. Əgər kompüterdə şagirdlər üçün ayrıca "account" (şəxsi hesab) yaradılmayıbsa, şagird **Unistall** düyməsini basaraq bilmədən hansısa proqramı kompüterdən silə bilər.

Müəllim şagirdlərə başa salmalıdır ki, bu əməliyyat vasitəsilə sıyahıdan seçilmiş proqram kompüterdən tam silinir. Ona görə də silmə əməliyyatını ehtiyatla yerinə


yetirmək lazımdır. Çox vaxt Uninstall and change program pəncərəsindən sistemə əlavə yazılmış və lazımsız proqramları silmək üçün istifadə olunur. Məsələn, Спутник mail.ru, Yandex bar və s.

Oiymatlındirmə meyari: kompüterdə işləmə

| I səviyyə | II səviyyə | III səviyyə | IV səviyyə |
|--|---|---|---|
| İdarəetmə paneli vasitəsilə sistemin parametrlərini dəyişməkdə çətinlik çəkir. | İdarəetmə paneli vasitəsilə sistemin parametrlərini müəllimin köməyi ilə dəyişir. | İdarəetmə paneli vasitəsilə sistemin parametrlərini dəyişərkən kiçik səhv'lərə yol verir. | İdarəetmə paneli vasitəsilə sistemin parametrlərini düzgün dəyişir. |

Dərs 9 / Mövzu 8: XİDMƏTİ PROQRAMLAR. DEFRAQMENTLƏMƏ


| | |
|------------------|---|
| ALT STANDARTLAR | 3.1.3. Xidməti proqramlarla işləyir. |
| Təlim NƏTİCƏLƏRİ | <ul style="list-style-type: none"> Kompüterin sərt diskini yoxlayır və təmizləyir. Kompüterin məntiqi disklerinin defraqmentasiyasını aparır. |




A Xidməti proqramlar kompüterin sistem proqramlarının bir hissəsini təşkil edir. Şagirdlərdən kimsə bu proqamlardan istifadə etmiş ola bilər. Öncə sistem proqramlar barədə şagirdlərin biliklərini yada salmaq faydalıdır. Dərsi bir neçə sualla başlamaq olar: "Kompüterin proqram təminatı nədir?", "Proqram təminatının hansı növləri var?", "Kompüterin xarici yaddaşı deyəndə nə başa düşülür?", "Sərt disk barədə nə söyləyə bilərsiniz?" və s.

B Dərsin bu bölümündə sərt diskdə olan sektorlar, cığırlar, pis sektorlar barədə məlumat verilir. "Cığır", "sektor", "klaster" anlayışlarını izah edərkən proyektordan istifadə etmək məqsədəy়undur.

LAYİH




C "Fəaliyyət" bölümündə şagirdlərə **Scan Disk** programı vasitəsilə kompüterin lokal diskini yoxlamaq təklif olunur. Əgər sərt diskdə (lokal disk) pis sektorlar varsa, program yoxlamanı başa vurduqdan sonra ekrana müəyyən məlumat çıxaracaq.



D Bu bölümde fragmentlənmə, defragmentləmə barədə məlumat verilir. Dərsin vaxtı imkan verirsə, şagirdlərə əlavə olaraq FAT32 və NTFS fayl sistemləri barədə məlumat vermək yaxşı olardı.

FAT32 fayl sistemində klasterin ölçüsü 32 Kbayt, NTFS sistemində isə 4 Kbayt olur. Müasir əməliyyat sistemlərində NTFS fayl sistemindən istifadə olunur. Bu sistem faylları optimal yerləşdirməyə, lokal istifadəçilərin fayllarının ayrıca klasterlərdə saxlanılmasını təmin edir. Lokal disklərdə hansı fayl sisteminin istifadə edilməsini bilmək üçün lokal diskin kontekst menyusundan **Properties** bəndini seçib açılan pəncərədə **General** bölümünə keçmək lazımdır. Həmin səhifədə fayl sisteminin adı göstərilir:




İki fayl sisteminin fərqini nümunədə göstərmək olar. Tutaq ki, 120 Gbaytlıq diskdə 10 Kbaytlıq fayl yerləşir. FAT32 üçün klasterin ölçüsü 32 Kbaytdır, NTFS üçün isə 4 Kbaytdır. FAT32-də belə fayl 1 klaster yer tutacaq və həmin klasterin $32 - 10 = 22$ Kbayt həcmi boş qalmış olacaq. NTFS-də isə həmin fayl 3 klaster yer tutacaq – 2 klaster tam dolmuş olacaq, 3-cü klasterin isə $12 - 10 = 2$ Kbayt həcmi


boş qalacaq. Deməli, NTFS həcmi az olan fayllarla işləyərkən sərt diskin daha səmərəli istifadəsinə imkan verir.

Damalı dəftərin nümunəsində göstərsək, klasteri bir dama hesab etmək olar. Damaya nöqtə qoyduqda biz məntiqi olaraq onun bütün həcmini tuturuq, əslində isə çox hissəsi boş qalmış olur.

E “Addım-addım” bölümündə **Disc Defragmenter** programı vasitəsilə şagirdlərə lokal diskləri təhlil edib defragmentləmə aparmaq təklif olunur.




Defragmentləmə Windows 7 və Windows 8-də susqunluqla həftədə bir dəfə aparılır. Defragmentləmə tezliyini dəyişmək üçün **Change settings** düyməsini çıqqıldıdıl siyahıdan mümkün olan tezliyi (hər gün, həftədə bir dəfə, ayda bir dəfə) seçmək lazımdır.



F "Araşdırıcı-öyrənək" bölümündə şagirdlər bir neçə faylin həcmini və onların diskdə tutduğu yeri müqayisə edib suala cavab verməlidirlər: “Nə üçün fayolların gerçək ölçüləri (Size) ilə onların diskdə tutduqları yer (Size on disk) arasında fərq olur?”

Əgər şagirdlər cavab tapa bilməsələr, müəllim klasterlərdə fayolların yerləşməsi qaydasını bir daha başa salmalıdır: diskin hər klasterində 4 Kb payt informasiya yerləşə bilər. Konkret bir faylin həcmi 4-ə tam bölünürsə, onda o yerləşdiyi klasterləri tam tutacaq və onun həcmi (Size) və diskdə tutduğu yer (Size on disk)

eyni olacaq. Öks halda hər hansı bir klasterdə boş yer qalacaq. Faylın diskdə tutduğu həcm də klasterlərin sayı ilə müəyyən edilir. Nümunə:



"Öyrəndiklərinizi yoxlayın" bölümündə verilmiş suallar dərsdə əldə olunan bilik və bacarıqları möhkəmləndirməyə imkan verir.

3. Faylın həcmi 302 Kb olduqda onun diskdə neçə klaster yer tutduğunu müəyyən edin.

Klasterin həcminin 4 Kb olduğunu nəzərə alsaq, $302/4=75(2)$. Deməli, faylı yerləşdirmək üçün 76 klaster lazımdır. Diskdə həcmi isə 304 Kb olacaq.


Qiymətləndirmə meyari: xidməti programlarla işləmə

| I səviyyə | II səviyyə | III səviyyə | IV səviyyə |
|---|--|--|---|
| Kompüterin sərt diskini yoxlamaq və təmizləməkdə çətinlik çəkir. | Kompüterin sərt diskini müəllimin köməyi ilə yoxlayır və təmizləyir. | Kompüterin sərt diskini yoxlayanda və təmizləyendə kiçik səhv'lərə yol verir. | Kompüterin sərt diskini yoxlayır və təmizləyir. |
| Kompüterin məntiqi disklərinin defraq-mentlənməsini aparmaqda çətinlik çəkir. | Kompüterin məntiqi disklərinin defraq-mentlənməsini müəllimin köməyi ilə aparır. | Kompüterin məntiqi disklərinin defraq-mentlənməsini yerinə yetirərkən kiçik səhv'lərə yol verir. | Kompüterin məntiqi disklərinin defraq-mentlənməsini aparır. |

LAYİH

Dərs 10 / Mövzu 9: XİDMƏTİ PROQRAMLAR. DİSKİN TƏMİZLƏNMƏSİ

| | |
|-------------------------|---|
| ALT STANDARTLAR | 3.1.3. Xidməti proqramlarla işləyir. |
| Təlim NƏTİCƏLƏRİ | <ul style="list-style-type: none"> Sərt diskı lazımsız proqramlardan təmizləyir. Quraşdırılmış proqramları uzaqlaşdırır. Task Manager vasitəsilə başladılmış proqramın işini dayandırır. |




A Dərsi dərslikdəki suallarla başlamaq olar: "Kompüterdə gərəksiz fayllar hansı qovluqda saxlanılır?", "Kompüterdə programın işini necə dayandırmaq olar?", "Sistemin yenilənməsi, yeni proqramların kompüterə yazılıması kompüterdə hansı nəticəyə gətirib çıxara bilər?"

B "Fəaliyyət" bölümündə şagirdlər **Disc Cleanup** proqramı vasitəsilə kompüterin seçilmiş lokal diskini (adətən, C: diski olur) yoxlayıb uzaqlaşdırmaq istədikləri faylları baxışdan keçirirlər. Əgər kompüterdə bir neçə istifadəçi hesabı (account) varsa, şagird ancaq öz hesabına aid faylları silə biləcək.

C "Addım-addım 1" bölümündə şagirdlər **Disc Cleanup** proqramının **More Options** səhifəsində kompüterdə quraşdırılmış proqramların siyahısı ilə tanış olur, ixtiyari bir proqramı kompüterdən uzaqlaşdırırlar.

Müəllim qeyd edə bilər ki, bu xidmət Windows əməliyyat sistemində **Uninstall or change a program** xidməti proqramıdır. Onu Control Panel və ya Computer pəncərəsində çalışdırmaq mümkündür.

LAYİH



D "Addım-addım 2" bölümündə şagirdlər sistemin **Task Manager** xidməti proqramı ilə tanış olur. Bu proqramla şagirdlər, bəlkə də, tanışdırırlar. Oyun oynayan zaman kompüter "donursa", bu vəziyyətdən onu çıxarmaq üçün istifadəçilər, adətən, üç klaviş **<Ctrl>**, **<Alt>**, **** birgə basırlar və ekranda **Task Manager** proqramının pəncərəsi açılır. İsləməyən, yəni kompüterin işini "donduran" proqramı siyahıdan tapıb (adətən, həmin proqramın adının qarşısında **Not responded** yazılır), **End task** düyməsini çiqqıldatmaqla həmin proqramın işini dayandırmaq olur.


E "Araşdırıraq-öyrənək" bölümündə şagirdlər **Task Manager** proqramının **Processes** (proseslər) səhifəsindən istifadə edərək kompüterin operativ yaddaşında neçə prosesin olduğunu, onların ümumilikdə yaddaşın hansı hissəsini tutduğunu, ən çox yer tutan prosesin (proqramın) nə olduğunu araşdırmalıdırlar.

Şagirdlər araşdırmanı düzgün apara bilməsələr, müəllim əlavə məlumat verə bilər:

– Pəncərənin **Processes** bölümündə kompüterdə cari an icra olunan proseslər əks olunur. Qeyd etmək lazımdır ki, **proses** kompüterdə icra olunan və uzantısı **.exe** olan fayldır. Proseslərin sayı istifadəçinin işlədiyi proqramların sayı ilə eyni deyil, çünki onların əksəriyyəti müxtəlif işləri görən sistem proqramlardır. Pəncərənin bu bölümündə aşağıdakı məlumatı almaq olar:

- prosesi başladan istifadəçinin adı (əgər proses sistemə aidirsə, onda o, **SYSTEM** kimi qeyd olunur);
- prosessorun hər proseslə yüklenmə faizi;
- operativ yaddaşın hər proseslə yüklenməsi;
- başladılan prosesin təsviri.

LAYİHƏ



İstənilən prosesin üstündə sağ düyməni çapqıldatmaqla onun kontekst menyusunu açmaq olur. Oradan prosesi dayandırmaq, faylin yerləşdiyi qovluğunu tapmaq, prosesə prioritet vermək və başqa əməliyyatları yerinə yetirmək olar. Aşağıdakı prosesləri dayandırmaq məsləhət deyil, çünki onlar əməliyyat sisteminin prosesləridir:


| Prosesin adı (.exe) | Təsviri |
|---------------------|---|
| Explorer | İş masasının və tapşırıqlar zolağının işini dəstəkləyir |
| Taskhost | Host-fayl |
| Conhost | Konsol pəncərəsi |
| Svchost | Bu prosesdən bir neçə olur. |
| Taskmgr | Task Manager |
| Msdtc | Şəbəkə kompüter sistemlərində verilənlərin paylanmasına cavab verir |
| Sppsvc | Microsoft program təminatının müdafiə sistemidir |
| Smss | Windows seans dispetçeri |
| Csrss | "Müştəri-qulluqçu"nu icra edir |
| wininit | Tətbiqi proqramların avtomatik başladılması |
| winlogon | Sistemə giriş proqramı |

| | |
|----------------------|--|
| services | Windows xidməti proqramları |
| spoolsv | Çap növbənin dispetçeri |
| lsass | Lokal istifadəçilərin səlahiyyətləndirilməsi |
| lsm | Lokal seansların xidməti |
| SearchIndexer | Axtarış indeksatoru |

Perfomance bölümündə qrafiklər eks olunur. Onlardan aşağıdakı informasiyanı almaq olar:

- mərkəzi prosessorun yüklenməsi;
- mərkəzi prosessorun yüklenmə xronologiyası;
- istifadə olunan sistem yaddaşın həcmi;
- operativ yaddaşın istifadə xronologiyası.

Qrafiklərin altında yaddaş və resursların istifadəsi haqqında informasiyanı özündə saxlayan cədvəllər yerləşir.



54 **LAYIHƏ**

"Öyrəndiklərinizi yoxlayın" bölümündə şagirdlər verilmiş sualları cavablandırırlar.

Qiymətləndirmə meyari: xidməti proqramlarla işləmə

| I səviyyə | II səviyyə | III səviyyə | IV səviyyə |
|---|--|---|---|
| Sərt disk "Disk Cleanup" proqramı vasitəsilə lazımsız proqramlardan təmizləməkdə çətinlik çəkir. | Müəllimin köməyi ilə "Disk Cleanup" proqramı vasitəsilə sərt disk lazımsız proqramlardan təmizləyir. | "Disk Cleanup" proqramı vasitəsilə sərt disk lazımsız proqramlardan təmizləyərkən kiçik səhvlərə yol verir. | "Disk Cleanup" proqramı vasitəsilə sərt disk lazımsız proqramlardan düzgün təmizləyir. |
| Başladılmış proqramı "Task Manager" proqramı vasitəsilə dayandırı bilmir. | Başladılmış proqramı "Task Manager" proqramı vasitəsilə müəllimin köməyi ilə dayandırır. | Başladılmış proqramı "Task Manager" proqramı vasitəsilə dayandırıarkən kiçik səhvlərə yol verir. | Başladılmış proqramı "Task Manager" proqramı vasitəsilə düzgün dayandırır. |
| "Uninstall or change a program" xidməti vasitəsilə proqramı kompüterdən uzaqlaşdırmaqdə çətinlik çəkir. | Müəllimin köməyi ilə "Uninstall or change a program" xidməti vasitəsilə proqramı kompüterdən uzaqlaşdırır. | "Uninstall or change a program" xidməti vasitəsilə proqramı kompüterdən uzaqlaşdırarkən kiçik səhvlərə yol verir. | "Uninstall or change a program" xidməti vasitəsilə proqramı kompüterdən müstəqil olaraq uzaqlaşdırır. |

LAYİH

II TƏDRİS VAHİDİ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ NÜMUNƏSİ

1. Hansı parametrinə görə birinci kompüter ikincidən üstündür?

Notebook 1: rəngi qara, 15.6 düymlü, 1366 x 768, CPU Intel® Core™ i5, 2.6 Ghz, RAM 4Gb, HDD 500Gb

Notebook 2: rəngi boz, 13.3 düymlü, 1920 x 1080, CPU Intel® Core™ i5, 1.6 Ghz, RAM 8Gb, HDD 750Gb

- A) prosessorun növünə görə B) xarici yaddaşın həcmindən görə
C) operativ yaddaşın həcmindən görə D) prosessorun takt tezliyinə görə

2. Keş-yaddaşın yerləşdiyi yer:

- A) RAM B) prosessor C) HDD D) fləş-kart

3. Takt tezliyinin ölçü vahidi:

- A) bit B) saniyə C) hers D) ölçü vahidi yoxdur

4. Hansı anlayışlar kompüterin sərt diskinə aiddir?

- A) klaster, takt tezliyi, nüvələrin sayı
B) çözümlülük, sektor, məhsuldarlıq
C) sektor, klaster, cığır
D) cığır, çözümlülük, takt tezliyi

5. Hansı xidməti program vasitəsilə sərt diskin zədələnmiş hissələrini müəyyən etmək olur?

- A) Disk Defragmented B) Disc Cleanup
C) ScanDisk D) Task Manager

6. Faylin həcmi 801 Kb olarsa, o, diskdə neçə klaster yer tutacaq?

- A) 801 B) 800 C) 20 D) 21

7. Diskdə müəyyən həcmi olan ən kiçik yaddaş bloku necə adlanır?

- A) sektor B) klaster C) cığır D) segment

8. Diskin defragmentlənməsi nə üçündür?

- A) diskı ziyanverici programlardan təmizləyir
B) diskı zədələnmiş hissələrdən azad edir
C) diskə yazılmış bütün faylları hissələrə parçalayır
D) hissələri diskə səpələnmiş faylları optimal şəkildə yeni yerlərə yazır

9. Xidməti proqramlar hansı növ proqramlara aiddir?
A) tətbiqi B) sistem C) instrumental D) heç birinə

10. Yalan fikirləri müəyyən edin.

1. İdarəetmə panelini START menyusundan açmaq olur.
2. Kompüterə yeni klaviatura düzümləri əlavə etmək olur.
3. Kompüterin məhsuldarlığına ekranın çözümlülüyü təsir edir.
4. Prosessorun takt tezliyi onun nüvələrinin sayını müəyyən edir.
5. Bütün əməliyyat sistemlərində xidməti proqramlar var.

A) 1, 3 B) 2, 3 C) 3, 4 D) 4, 5

11. Disc Cleanup proqramı bu qovluqlarda lazımsız faylları axtarır.

A) Recycle Bin, Temporary Internet Files, Documents
B) Downloaded Program Files, Program Files, Recycle Bin
C) Temporary Internet Files, Recycle Bin, Downloaded Program Files
D) Kompüterdəki bütün qovluqlarda

12. "Asılıb qalmış" proqramın işini sona çatdırmaq üçün hansı proqramdan istifadə olunur?

A) Disc Cleanup B) Task Manager
C) Task Host D) Manager Office

LAYİH

TƏDRİS VAHİDİ – 3

TƏTBİQİ PROQRAMLAR

TƏDRİS VAHİDİ ÜZRƏ REALLAŞDIRILACAQ ALT STANDARTLAR


- 3.2.2. Mətn redaktorunda müxtəlif çətinlik dərəcəli sənədlər hazırlayır.
- 3.2.3. Multimedia təqdimatları hazırlayır.
- 3.2.4. Elektron cədvəldə diaqramlar, qrafiklər qurur.

TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI: **4 saat**
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ: **1 saat**
BÖYÜK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ: **1 saat**

LAYİH

Dörs 12 / Mövzu 10: MÜRƏKKƏB SƏNƏDLƏRLƏ İŞ


| | |
|-------------------------|---|
| ALT STANDARTLAR | 3.2.2. Mətn redaktorunda müxtəlif çətinlik dərəcəli sənədlər hazırlayır. |
| Təlim NƏTİCƏLƏRİ | <ul style="list-style-type: none"> Mətn sənədində görüntüləri yerləşdirir. Mətn sənədinə cədvəl əlavə edir. Mətn sənədinə düstur əlavə edir. |



A Dörsin əvvəlində şagirdlərə suallarla müraciət etmək olar: "Mətn redaktorunda "sənəd" nəyə deyilir?", "Mətn sənədinin tərkibində hansı obyektlər ola bilər?" Yeni mövzuya motivasiyanı yaratmaq üçün şagirdlərə mətn redaktorlarında hazırlanmış müxtəlif sənədləri nümayiş etdirmək olar.


B "Addım-addım 1" bölümündə şagirdlərə Microsoft Word 2007 mətn redaktorunda verilmiş sənədi hazırlamaq təklif olunur. 7-ci sinifdə şagirdlər OpenOffice Writer programında düsturların mətn redaktorunun düstur redaktoru vasitəsilə yazılıması ilə tanış olmuşdular. 9-cu sinifdə isə onlar Microsoft Word 2007 mətn prosessorunda düstur redaktoru ilə tanış olurlar. Nümunə olaraq müəllim şagirdlərə riyaziyyat, fizika, yaxud kimya dərsliklərində müxtəlif düsturları yığmağı təklif edə bilər.

Əgər kompüterdə Microsoft Office 2003 quraşdırılırsa, onda şagird düsturlarla işləmək üçün aşağıdakı addımları yerinə yetirməlidir: 1. Insert menyusundan Object... bəndini seçin. 2. Açılan pəncərədə verilmiş siyahıdan Microsoft Equation 3.0 bəndini qeyd edin. Equation pəncərəsi açılacaqdır.




Bəzən düsturda olan simvolları yığmaq üçün düstur redaktorundan deyil, Symbol simvollar cədvəlində istifadə daha əlverişli olur. Cədvəldəki simvolları görmək üçün Insert menyusunda Symbol düyməsini çıqqıldatmaq lazımdır.

LAYIHƏ



Daha çox simvolları ekranda eks etdirmək üçün More Symbols ... yazısını seçmək lazımdır.



C Dərsin bu bölümündə nəzəri məlumatlar verilir. Görüntüləri mətnin içinde müxtəlif cür yerləşdirmək üçün mətn redaktorunun imkanlarından danışılır. Microsoft Word 2003 programında 2007 versiyasından fərqli olaraq görüntünün köklənməsini onun kontekst menyusundan Format Picture bəndini seçməklə etmək olar.



Şəklin mətnə nəzərən yerləşməsinin, adətən, 5 rejimi təqdim olunur:


1. In line with text – bu rejim susqunluqla seçilir və şəkil mətni parçalayaraq onun arasında yerləşir. Şəkil səhifəyə yox, mətnə bağlı olur.
2. Square – bu rejimdə mətn şəklin düzbucaqlı kontur sərhədi boyunca yerləşəcək.
3. Tight – bu rejim seçilərsə, mətn şəklin konturları boyunca düzlənəcək.
4. Behind text – bu variantda görüntü mətnin arxasında yerləşir.
5. In front of Text – bu rejimdə görüntü mətnin önündə yerləşir və onun bir hissəsini tutur.

D "Addım-addım 2" bölümündə şagirdlər görüntünü mətnə nəzarən yerləşdirib verilmiş sənədi hazırlamalıdırılar.

Diferensial təlim. Təlim nəticələri yüksək olan şagirdlərə daha mürəkkəb sənəd hazırlamağı təklif etmək olar. Məsələn, ixtiyari dərsliyin səhifəsini.

E "Araşdırmaq-öyrənək" bölümündə şagirdlərə mürəkkəb sənəd hazırlamaq tapşırılır. Onun üçün şagirdlər dərsliyin "İnformasiyanın ötürülməsi" dərsinin "Fəaliyyət" bölümündə olan şəkillərdən istifadə etməlidir. Şəkilləri sənədə daxil etmək üçün həmin dərsliyin elektron versiyasını e-derslik.edu.az ünvanından Onlayn oxu rejimində açmaq lazımdır. Müvafiq şəkli tapdıqdan sonra, üzərində sağ düyməni çıqqıldadıb Save image as ... bəndini seçmək lazımdır.

Sərbəst iş üçün şagirdlərə alternativ tapşırıq da təklif etmək olar. Məsələn, Microsoft Word 2007 program pəncərəsinin Insert menyusunu aşaşdırmaq. Şagirdlər sənədə daha hansı obyektləri əlavə etməyin mümkün olduğunu öyrənməlidirlər.




Sənədə cədvəl, şəkil, Clip Art Microsoft kolleksiyasından hazır vektor şəkillər, müxtəlif fiqurlar, sxemlər, diaqramlar, hiperistinad (başqa sənədə kecid), yuxarı və aşağı kolontitul, səhifə nömrəsi, mətn sahəsi, Word Art elementi, cari tarix və zaman, düstur, obyekt və digər elementləri əlavə etmək olar.

Dərsin vaxtı imkan versə, şagirdlərə sənədə Clip Art elementlərinin daxil edilməsini tapşırmaq olar. Həmin tapşırığı evə də vermək olar.

"Öyrəndiklərinizi yoxlayın" bölümündə şagirdlər verilmiş sualları cavablandırırlar.

3. Diplom hazırlayarkən şagirdlər sənədi nümunədə verilmiş kimi hazırlaya bilər. Diplomun çərçivəsini çəkmək üçün Insert menyusunda Shapes düyməsindən istifadə etmək lazımdır.




Oiymatləndirmə meyari: mətn redaktorunda iş

| I səviyyə | II səviyyə | III səviyyə | IV səviyyə |
|---|--|--|--|
| Mətn sənədində görüntüləri yerləşdirməkdə çətinlik çəkir. | Mətn sənədində görüntüləri müəllimin köməyi ilə yerləşdirir. | Mətn sənədində görüntüləri yerləşdirərkən bəzən səhv'lərə yol verir. | Mətn sənədində görüntüləri düzgün yerləşdirir. |
| Mətn sənədinə cədvəli çətinliklə əlavə edir. | Mətn sənədinə cədvəli müəllimin köməyi ilə əlavə edir. | Mətn sənədinə cədvəli əlavə edərkən kiçik səhv'lərə yol verir. | Mətn sənədinə cədvəli əlavə edir. |
| Mətn sənədinə düsturu əlavə etməkdə çətinlik çəkir. | Mətn sənədinə düsturu müəllimin köməyi ilə əlavə edir. | Mətn sənədinə düsturu əlavə edərkən bəzən kiçik səhv'lərə yol verir. | Mətn sənədinə düsturu əlavə edir. |

Dərs 13 / Mövzu 11: MULTİMEDİA TƏQDİMATLARI

| | |
|------------------|--|
| ALT STANDARTLAR | 3.2.3. Multimedia təqdimatları hazırlayır. |
| Təlim NƏTİCƏLƏRİ | <ul style="list-style-type: none"> Slaydlara səs, video əlavə edir. Slayd obyektlərinə animasiya effektlərini tətbiq edir. |



A Dərsin əvvəlində müəllim şagirdlərə suallarla müraciət edə bilər: "Multimedia nədir?", "OpenOffice Impress programında təqdimata səs və videonu necə əlavə etmək olar?"

Yeni mövzuya motivasiya yaratmaq üçün slaydlarda animasiya effektleri olan müxtəlif təqdimatlar nümayiş etdirmək olar.


B "Addım-addım" bölümündə şagirdlərə "Azərbaycan şairləri" adlı təqdimat hazırlamaq təklif olunur. Şagirdlər aşağı siniflərdə OpenOffice Impress təqdimat programından istifadə etmişlər, lakin Microsoft Office PowerPoint 2007 programı onlara tanış deyil.

Təqdimati hazırlamaq üçün sınıf kompüterlərinin Internetə çıxışı olmalıdır. Bütün şəkil və mətnləri şagirdlər axtarış sistemi vasitəsilə tapmalıdır. Bu dərsdə cütlükrlə işə üstünlük vermək məqsədə uyğundur.


C Dörsin bu bölümündə keçid effektlərindən və obyektlərə tətbiq edilən animasiya effektlərindən danışılır. Effektlər təqdimatı canlandırır, müəyyən materialı lazım olan vaxtda açmağa, yaxud gizlətməyə imkan verir. Effektləri izah edərkən müəllim proyektor vasitəsilə hazır təqdimatlar nümayiş etdirə bilər.

<http://themegallery.com/english/themes/themes.asp?pt=K> ünvanından müxtəlif animasiya şablonlarını göstərmək olar. Müəllimin eyni bir təqdimatın həm sadə, həm də animasiyalı variantını nümayiş etdirməsi daha məqsədəyəğundur.

D "Araşdırmaq-öyrənək" bölümündə şagirdlərə dərsdə hazırladıqları təqdimatın obyektlərinə animasiya effektlərini tətbiq etmək təklif olunur. Hər şagird öz təqdimatını daha cəlbedici etmək üçün slaydlara fərqli animasiyalar yerləşdirə bilər.




Slayddə animasiyaların icra ardıcılığını dəyişmək üçün siyahının aşağısında Re-Order oxlarından istifadə etmək lazımdır. Əgər hansısa effekti önə keçirmək lazımdırsa, onu siyahıda seçib \uparrow işarəsini çıqqıldıdatmaq lazımdır.



Diferensial təlim. Təlim nəticələri zəif olan şagirdlər animasiya effektini ancaq bir obyektə tətbiq edə bilər.

Təlim nəticələri yüksək olan şagirdlər isə hər slayddə animasiyanın yerinə yetirilmə sürətini dəyişdirmək, programda effektlərin avtomatik icrasını təmin etmək tapşırıla bilər.

E "Öyrəndiklərinizi yoxlayın" bölümündə şagirdlər suallara cavab verir və tapşırığı yerinə yetirirlər. Tapşırığı evə vermək məqsədəyğundur. Məsələn, həndəsi fiqurun hərəkət etməsi üçün müəyyən trayektoriya çəkmək və hərəkət etdirmək tapşırıla bilər.



Oiymatləndirmə meyari: təqdimat programında işləmə

| I səviyyə | II səviyyə | III səviyyə | IV səviyyə |
|--|---|---|--|
| Slaydlara səs və videofaylları əlavə etməkdə çətinlik çəkir. | Slaydlara səs və videofaylları müəllimin köməyi ilə əlavə edir. | Slaydlara səs və videofaylları əlavə edərkən kiçik səhv'lərə yol verir. | Slaydlara səs və videofaylları düzgün əlavə edir. |
| Slayd obyektlərinə animasiya effektlərini tətbiq etməkdə çətinlik çəkir. | Slayd obyektlərinə animasiya effektlərini müəllimin köməyi ilə tətbiq edir. | Slayd obyektlərinə animasiya effektlərini tətbiq edərkən kiçik səhv'lərə yol verir. | Slayd obyektlərinə animasiya effektlərini müstəqil olaraq tətbiq edir. |

Elektron resurslar:

<http://themegallery.com/english/>


<http://themegallery.com/english/themes/themes.asp?pt=8>

<http://themegallery.com/english/themes/themes.asp?pt=K>

LAYİHƏ

Dərs 14 / Mövzu 12: ELEKTRON CƏDVƏLLƏRLƏ İŞ

| ALT STANDARTLAR | 3.2.4. Elektron cədvəldə diaqramlar, qrafiklər qurur. |
|------------------|---|
| Təlim NƏTİCƏLƏRİ | <ul style="list-style-type: none"> Elektron cədvəlin xanalarında nisbi və mütləq ünvanlardan istifadə edir. Elektron cədvəldə hazır funksiyalardan istifadə edir. |



A Şagirdlər 8-ci sinifdə elektron cədvəllərlə tanış olmuşlar. Bilikləri yada salmaq üçün suallarla müraciət etmək olar: "Elektron cədvəllərdə nə məqsədlə istifadə olunur?", "Elektron cədvəldə düstur necə yazılır?"

B "Fəaliyyət" bölümündə şagirdlərə elektron cədvəldə ədədi verilənlərin tipləri ilə tanış olmaq təklif edilir. Bəzi hallarda hesablama aparmaq üçün xananın tipini müəyyən etmək lazım gəlir. Həmin əməliyyatı Format Cells düyməsini çıqqıldatmaqla açılan eyniadlı pəncərədə yerinə yetirmək olar. Qeyd etmək lazımdır ki, məqsəddən asılı olaraq ədədlərin bu və ya başqa tipi seçilir.

C Dərsin bu bölümündə müxtəlif cür ünvanlamadan danışılır.

Cədvəlləri rahat və tez doldurmaq üçün xanaların avtomatik doldurmasından istifadə edilir. Bu proses **doldurma seçenekəyi** vasitəsilə aparılır. Bir sətirdə (sütunda) ardıcıl yerləşən xanaları eyni qiymətlərlə və ya düsturlarla doldurmaq üçün Home menyusundan da istifadə etmək olar. Bunun üçün aktiv xana və doldurulması lazım olan xanalar seçdirilir. Editing alətlər qrupunun düyməsinin menyusundan doldurma istiqaməti seçilir. Nəticədə həmin xanalar birinci göstərilmiş xananın tərkibi ilə dolacaq.

Bu bölümde nisbi və mütləq ünvanlar haqqında məlumat verilir. Mütləq və nisbi ünvan Excel programında hesablamalar aparmaq üçün ən vacib anlayışlardır. Onları bilmədən Excel-dən praktik olaraq səmərəli istifadə etmək mümkün deyil.

Nisbi ünvanlar hesablama prosesində dəyişə bilən ünvanlardır. Onlarda dəyişən məlumat yazılır. Misal üçün A5, B4, C15 və s. Sabit olmayan məlumatı saxlamaq üçün nisbi ünvanlardan istifadə olunur.

Mütləq ünvanlar özündə sabit məlumat saxlayan ünvanlardır. Başqa sözlə, mütləq ünvanlar həll olunan məsələdə bütün hesablama prosesində sabit qalan məlumatdır. Hesablama cədvəlinin müxtəlif ünvanlarından mütləq ünvanla müraciət

olunur. Mütləq ünvanı nişanlamaq üçün \$ işarəsindən istifadə olunur. Mütləq ünvan 3 cür olur:

1) \$ işarəsi iləancaq sütun qeyd olunur. Məsələn, \$A10. Bu halda sütun dəyişməz qalır, sətir isə dəyişir.

2) \$ işarəsi ilə sətrin ünvanı qeyd olunur. Məsələn, A\$10. Bu halda məlumat eyni sətirdən, lakin müxtəlif sütunlardan götürürlə bilər.

3) \$ işarəsi ilə həm sətir, həm də sütun qeyd olunur. Məsələn, \$A\$10. Bu halda məlumat həmişə bir xanadan götürülür. Başqa sözlə, A10 xanasındaki məlumat bütün hesablamalarda sabit qalır.

D “Addım-addım” bölümündə şagirdlərə nisbi və mütləq ünvanlarla iş tapşırılır. Qeyd etmək olar ki, nisbi və mütləq ünvanlar müxtəlif elektron cədvəl programlarında eyni cür göstərilir.

Diferensial təlim. Təlim naticələri zəif olan şagirdlərə daha sadə tapşırıq verilə bilər. Məsələn, kvadratın tərəflərinə görə onun sahəsini və perimetrini hesablamamaq.

| | A | B | C |
|---|------------------|----------|--------|
| 1 | Kvadratın tərəfi | Perimetr | Sahə |
| 2 | 7 | =A2*4 | =A2*A2 |

Əlavə məlumat

Funksiyalar aşağıdakı kateqoriyalara bölünür:

ALL – bütün funksiyaların siyahısı;

Financial – maliyyə məsələlərinin həlli üçün nəzərdə tutulub;

Date & Time – tarix və zamanla bağlı əməliyyatların yerinə yetirilməsi üçün nəzərdə tutulub;

Math & Trig – riyazi məsələlərin həlli üçün istifadə edilir;

Statistical – statistik məsələlərin həlli üçün nəzərdə tutulub;

Lookup and Reference – massivlər üzərində aparılan əməliyyatlar üçündür;


Database – verilənlər bazası üzərində aparılan əməliyyatlar üçün istifadə edilir;

Text – mətn tipli verilənlər üzərində əməliyyatlar aparmaq üçün;

Logical – məntiqi funksiyalar. Şərtdən asılı olan əməliyyatların yerinə yetirilməsi üçün istifadə edilir;

Information – xanalardakı səhvləri tapmaq və başqa məqsədlər üçün istifadə edilir.

Müəllim hazır funksiyaların menyu sətrindən daxil edilməsini göstərə bilər. Bunun üçün Formulas menyusundan Insert Function düyməsini çıqqıldatmaq lazımdır.



E "Araşdırmaq-öyrənək" bölümündə şagirdlər riyazi funksiyalarla tanış olub arqumentin müxtəlif qiymətləri üçün göstərilmiş funksiyaların qiymətlərini hesablamalıdır. Bunun üçün düsturu bir xanaya yazıb digər xanalara da tətbiq etmək lazımdır.

| | A | B | C | D |
|----|----|----------|----------|----------|
| 1 | x | abs | sinx | cosx |
| 2 | 1 | =ABS(A2) | =SIN(A2) | =COS(A2) |
| 3 | 2 | | | |
| 4 | 3 | | | |
| 5 | 4 | | | |
| 6 | 5 | | | |
| 7 | 6 | | | |
| 8 | 7 | | | |
| 9 | 8 | | | |
| 10 | 9 | | | |
| 11 | 10 | | | |

F "Öyrəndiklərinizi yoxlayın" bölümündə şagirdlər suallara cavab verib tapşırıqları yerinə yetirməlidir.

4. Cədvəli belə qurmaq olar:

| | A | B | C |
|---|----|-----|--------|
| 1 | v | t | s |
| 2 | 60 | 2,5 | =A2*B2 |
| 3 | | | |

5. C2 və C3 xanalarına aşağıdakı düsturlar yazılaçq və uyğun xanaların qiymətləri 68 və 54 olacaq.

| | A | B | C |
|---|----|-----|------------|
| 1 | 45 | 110 | =\$A\$1+B1 |
| 2 | 50 | 23 | =\$A\$1+B2 |
| 3 | 7 | 9 | =\$A\$1+B3 |
| 4 | | | |
| 5 | | | |


LAYİH

Qiymətləndirmə meyari: elektron cədvəldə hesablamaların aparılması

| I səviyyə | II səviyyə | III səviyyə | IV səviyyə |
|---|---|--|---|
| Elektron cədvəlin xanalarında nisbi və mütləq ünvanlardan çətinliklə istifadə edir. | Elektron cədvəlin xanalarında nisbi və mütləq ünvanlardan müəllimin köməyi ilə istifadə edir. | Elektron cədvəlin xanalarında nisbi və mütləq ünvanlardan istifadə edərkən kiçik səhvlərə yol verir. | Elektron cədvəlin xanalarında nisbi və mütləq ünvanlardan düzgün istifadə edir. |
| Elektron cədvəldə hazır funksiyalarından istifadə etməkdə çətinlik çəkir. | Elektron cədvəldə hazır funksiyalardan müəllimin köməyi ilə istifadə edir. | Elektron cədvəldə hazır funksiyalardan istifadə edərkən kiçik səhvlərə yol verir. | Elektron cədvəldə hazır funksiyalardan istifadə edir. |


Dərs 15 / Mövzu 13: ELEKTRON CƏDVƏLDƏ DİAQRLMLAR

| | |
|-------------------------|---|
| ALT STANDARTLAR | 3.2.4. Elektron cədvəldə diaqlamlar, qrafiklər qurur. |
| Təlim NƏTİCƏLƏRİ | <ul style="list-style-type: none"> • Elektron cədvəldə diaqlamlar qurur. • Elektron cədvəldə qrafiklər qurur. |




- A** Müəllim mövzuya başlayarkən şagirdlərə suallarla müraciət edə bilər: "Diaqlamlara harada rast gəlmisiniz? Onların hansı üstünlükləri var? Mətn redaktorunda diaqlamlar necə qurulur? Diaqlamların hansı növlərini tanıyırsınız?"
- B** "Fəaliyyət" bölümündə şagirdlər verilmiş cədvəli hazırlamalıdır. Müəllim tədqiqat üçün başqa cədvəl hazırlamağı da təklif edə bilər.
- C** Dərsin bu bölümündə diaqlamın obyektləri barədə məlumat verilir. Şagirdlər diaqlamın bütün obyektlərini göstərib adlarını söyləmək məqsədəyindər.

LAYIHƏ



D Dörsliyin "Addım-addım" bölümündə şagirdlərə verilmiş cədvəl əsasında dairəvi diaqram qurmaq təklif olunur.

Əgər sinif kompüterlərində Microsoft Excel 2003 quraşdırılıbsa, onda diaqramı əlavə etmək üçün Insert menyusundan Charts bəndini və açılan pəncərədən Pie diaqram növünü seçmək lazımdır.



Müəllim qeyd edə bilər ki, diaqramlar həm cədvəl olan iş vərəqində, həm də ayrıca iş vərəqində yerləşə bilər.

E "Araşdırmaq-öyrənək" bölümündə şagirdlər sonuncu diaqramdakı faiz qiymətlərini dərsin başlangıcında verilmiş cədvəlin "Əhalinin sayı (faizlə)" sətrindəki qiymətlərlə müqayisə etməlidirlər. Diaqramda qiymətlərin nə üçün yuvarlaqlaşdırıldılığını aydınlaşdırmağa və kəsr hissələri "bərpa etməyə" çalışmalıdır.

F "Öyrəndiklərinizi yoxlayın" bölümündə şagirdlər verilmiş sualları cavablandırıb tapşırıqları yerinə yetirməlidirlər.

4. Diaqramlarda yeniyetmələrin maraqları müqayisədə göstərilib. Bu informasiyanı cədvəl şəklində aşağıdakı kimi vermək olar:

| | A | B |
|---------------------------------|----------|-----|
| Yeniyetmələrin maraqları | | |
| 1 | Musiqi | 30% |
| 2 | İdman | 27% |
| 3 | Texnika | 10% |
| 4 | Kompüter | 15% |
| 5 | Oxu | 18% |

Qiymətləndirmə meyari: elektron cədvəldə iş

| I səviyyə | II səviyyə | III səviyyə | IV səviyyə |
|--|--|--|--|
| Elektron cədvəldə diaqramlar qurmaqda çətinlik çəkir. | Elektron cədvəldə müəllimin köməyi ilə diaqramlar qurur. | Elektron cədvəldə diaqramlar qurarkən kiçik qeyri-dəqiqliyə yol verir. | Elektron cədvəldə sərbəst olaraq diaqramlar qurur. |
| Elektron cədvəldə qrafiklər qurmaqdada çətinlik çəkir. | Elektron cədvəldə qrafikləri müəllimin köməyi ilə qurur. | Elektron cədvəldə qrafikləri qurarkən kiçik qeyri-dəqiqliyə yol verir. | Elektron cədvəldə qrafiklər qurur. |

LAYIH


**III TƏDRİS VAHİDİ ÜZRƏ
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ NÜMUNƏSİ**

- Microsoft Word 2007 programında mətndə şəklin yerini təyin etmək üçün hansı düymədən istifadə olunur?
A) Picture Border B) Picture Effects C) Picture Shape D) Position
 - Mətn redaktöründə dekorativ mətnlər hazırlamaq üçün hansı alətdən istifadə olunur? _____
 - Təqdimat slaytda obyektlərə animasiya effektləri tətbiq etmək üçün hansı düymədən istifadə olunur?
A) Custom Slide Show B) Animate
C) Transition Scheme D) Custom Animation
 - Nisbi ünvanı olan xananı qeyd edin.
A) K\$5 B) \$B\$2 C) \$C7 D) C7
 - Hansı yazını elektron cədvəlin düsturu hesab etmək olar?
A) A5 – C3*N2
B) =A5+ B2*D4
C) Y1 = A5+B2*D4
D) A5 + X2X3
 - Elektron cədvəlin fragmenti verilib. D1 xanasında olan düsturu aşağıdakı xanalara tətbiq edəndən sonra D3 xanasının qiyməti nə olacaq?
- | | A | B | C | D |
|---|-----|----|------------|---|
| 1 | 30 | 15 | =B1+\$C\$1 | |
| 2 | 75 | 33 | | |
| 3 | 280 | 82 | | |
| . | | | | |
- A) 295 B) 362 C) 122 D) 108

- Verilmiş cədvəldə A1:A4 xanalar diapazonu əsasında diaqram qurulub. Uyğun diaqramı seçin.


| | A | B |
|---|-------|---|
| 1 | =B1+1 | 3 |
| 2 | =A1+2 | 2 |
| 3 | =B2+1 | 5 |
| 4 | =B2 | 1 |
| . | | |

LAYİHƏ



8. Binanın tikintisində qaynaqçılar (Q), dülgərlər (D), montajçılar (M) işləyir. Bu fəhlələrin dərəcələri 2 ilə 5 arasındadır.

İki diaqram verilib. Birincidə dərəcələrə görə fəhlələrin sayı, ikincidə isə fəhlələrin ixtisaslara görə paylanması əks olunub. Hər fəhlənin bir ixtisası və bir dərəcəsi var. Diaqramlara baxıb doğru fikirləri seçin.



1. Tikintidə 100 fəhlə işləyir.
2. Tikintidə 50 dülgər işləyir.
3. Tikintidə 25 qaynaqçı işləyir.
4. Bütün montajçılar 3-cü dərəcəlidir.
5. 3-cü dərəcəli fəhlələrin hamısı dülgər deyil.
6. Bütün qaynaqçılar 5-ci dərəcəlidir.
7. Bütün dülgərlər 4-cü dərəcəlidir.

- A) 3, 5, 6 B) 1, 3, 7 C) 2, 4, 6 D) 1, 3, 5

LAYİHƏ

TƏDRİS VAHİDİ – 4

PROQRAMLASDIRMA

TƏDRİS VAHİDİ ÜZRƏ REALLAŞDIRILACAQ ALT STANDARTLAR

- 2.2.1. Proqramlaşdırma dillərini təsnif edir.
- 2.2.2. Proqramın ümumi strukturunu izah edir.
- 2.2.3. Proqramlaşdırma dilinin əsas əmrlərini izah edir.
- 2.2.4. Öyrənilən proqramlaşdırma mühitində işləmək bacarıqları nümayiş etdirir.


TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI: **7 saat**
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ: **1 saat**

LAYİH

Dərs 18 / Mövzu 14: ƏDƏDLƏRLƏ İŞ

| | |
|-------------------------|---|
| ALT STANDARTLAR | 2.2.2. Proqramın ümumi strukturunu izah edir. 2.2.3. Proqramlaşdırma dilinin əsas əmrlərini izah edir. 2.2.4. Öyrənilən proqramlaşdırma mühitində işləmək bacarıqları nümayiş etdirir. |
| Təlim NƏTİCƏLƏRİ | <ul style="list-style-type: none"> Python dilində yazılmış proqramın ümumi strukturunu izah edir. Ədədlərin rəqəmlərinə aid məsələləri həll etmək üçün proqram yazır. |

Bu bölümə şagirdlər 8-ci sinifdə öyrənməyə başladıqları Python proqramlaşdırma dilinin digər imkanları ilə tanış olacaqlar. Müxtəlif məsələlərin həll alqoritmalarını yazmayı öyrənəcəklər. İnformatika dərsinin həftədə 1 saat olduğunu nəzərə alaraq müəllim mövzulara aid bəzi məsələlərin həllini şagirdlərə birbaşa informatika.edu.az saytında həll etməyi tövsiyə edə bilər. Saytda ədədlərə aid çoxlu sadə məsələlər yerləşdirilmişdir.



A 8-ci sinifdə şagirdlər Python proqramlaşdırma dili ilə tanış olmuş, əsas alqoritmik konstruksiyalardan istifadə edərək proqram tərtib etmişlər. Dərsi həmin operatorların yazılışına aid suallarla başlamaq daha məqsədəyğun olar. Məsələn, "Budaqlanma operatorunun yazılışı necədir?", "Neyə görə bəzi operatorlar proqramın yazılışında sağa sürüsdürülməklə yazılırlar?"

B "Fəaliyyət" bölümündə şagirdlər proqramı gözdən keçirib suallara cavab verməyə çalışmalıdır.

```
i = 1
while i <= 10:
    print (i*i)
    i = i + 1
```

Proqram ilk 10 natural ədədin kvadratını hesablayır və onları bir-bir çapa verir. **print** operatoru sağa sürüsdürülməklə yazıldığından o, dövrün gövdəsinə daxildir. Əgər **print** operatoru **while** operatoru ilə eyni səviyyədə yazılısaydı, o zaman ancaq **i**-nin 1-ə bərabər qiyməti üçün kvadrat hesablanar və çapa verib dövrdən çıxardı. Nəticədə **i** dəyişəninin qiyməti 2 olardı.

Qeyd edək ki, yazılmış programları kompüterdə yerinə yetirməzdən öncə onların gözdən keçirilib əl ilə yerinə yetirilməsi alqoritmin düzgünlüyünü müəyyənləşdirməyə imkan verir.

C Bu bölüm də Python programlaşdırma dilində hazırlanmış programın strukturu barədə danışılır. Pascal dilində yazılmış istənilən program iki hissədən – *verilənlərin təsviri bölməndən* və *programın gövdəsindən* ibarət olur. Programın gövdəsi **begin** sözü ilə başlanır və operatorlar yığınından ibarət olur. Ona görə də bu hissəyə *operatorlar bölmə* də deyilir. Bu bölüm **end** açar sözü ilə bitir (sonda nöqtə qoyulur). Pascal dilində program aşağıdakı şəkildə olur:

```
program <programın adı>;
    <dəyişənlərin təsviri>
begin
    <operatorlar>
end.
```

Dərsi izah edərkən əvvəlcədən Python 3.4.0 redaktorunu açmaq və verilmiş program kodlarını yerinə yetirmək məqsədəyənqdur.

Dərsdə birsətirli şərhlər barədə məlumat verilir. Proqramda şərh yazmaq üçün sətrin əvvəlində və ya operatorlardan sonra hər dəfə **#** işarəsi yazılımalıdır. Şərh yazılmasının başqa üsulu da var. Ardıcıl gələn bir neçə sətirdə şərh yazmaq üçün onu üç dırnaq işarəsinə ("""") almaq lazımdır. Onda həmin sətirlər yerinə yetirilmir.

```
File Edit Format Run Options Window
"""
Comment
Program A.A. tərəfindən
hazırlanıb """

a=5
print(a)
```

Tam bölmə və qalığın tapılması əməllərindən istifadə etməklə programlaşdırmaaya aid bəzi məsələləri həll etmək olur. Məsələn, bu operatorlar vasitəsilə tam ədədlərin rəqəmlərini ayırmak olur. Pascal dilində **//** və **%** işarələrinin əvəzinə **div** və **mod** əməllərindən istifadə olunur.

D Dərsliyin "Fəaliyyət-2" bölümündə şagirdlərə verilmiş programı Python mühitində yazib icra etmək tapşırılır. Şagirdlər suallara cavab verməlidirlər:

- Bu program nə edir? (*İkirəqəmli natural ədədin rəqəmləri cəmini və hasilini tapır*)
- **print** operatorlarını **if** operatoru ilə eyni səviyyədə (sütunda) yazib nticənin necə dəyişdiyini izləyin (*budaqlanma operatorunun səhv yazıldığı barədə məlumat çıxacaq*).

Bölmündə Python dilində iki məsələnin izahı verilir. Dərsin vaxtı imkan versə, Euklid alqoritmini də sinifdə müzakirə etmək olar:

1. Böyük ədədi kiçik ədədə böln.
2. Əgər qalıqsız bölünürsə, onda axtarılan ƏBOB kiçik ədədin özü olacaq (bu halda dövrdən çıxmaq lazımdır).
3. Əgər qalıq varsa, onda böyük ədədə bölni, kiçik ədədə isə qalığı mənimsədin.
4. 1-ci bəndə keçin.

Məsələn, 30 və 18 ədədlərinin ƏBOB-nu tapmaq üçün bu alqoritmi tətbiq etsək:

$$30 : 18 = 1 \text{ (qalıq } 12)$$

$$18 : 12 = 1 \text{ (qalıq } 6)$$

$$12 : 6 = 2 \text{ (qalıq } 0).$$

Beləliklə, ƏBOB (30, 18) = 6.

Bu alqoritmin Python dilində programı aşağıdakı kimi olacaq:

```
# Euklid alqoritmi
a = int(input('Birinci ədədi daxil edin: '))
b = int(input('İkinci ədədi daxil edin: '))

while a!=0 and b!=0:
    if a > b:
        a = a % b
    else:
        b = b % a
print (a+b)
```

Programa aid qeyd: dövrdə a və b dəyişənlərinə bölmədən alınan qalıq mənimsedilir. Əgər qalıq 0-a bərabərdirsə (biz a və b dəyişənlərinin hər ikisi üçün də bu şərti yoxlamalıyıq), bu halda dövr dayanır. ƏBOB-un a , yaxud b dəyişənində olduğunu dəqiq bilmədiyimiz üçün çıxışa dəyişənlərin cəmi verilir.

E Dərsin "Araşdırmaq-öyrənək" bölümündə şagirdlər verilmiş program kodunu araşdırıb onun nə etdiyini aydınlaşdırırlıqlar. Program daxil edilmiş üçrəqəmli tam ədədi tərsinə yazar. Qeyd edək ki, abs funksiyası ədədin mütləq qiymətini hesablamaq üçündür.

F "Öyrəndiklərinizi yoxlayın" bölümündə şagirdlər suallara cavab verib tapşırıqları yerinə yetirirlər.

2. İkirəqəmli tam ədəd verilib. Bu ədədin önce soldakı rəqəmini (onluqları), 2 boşluq simvolundan sonra isə sağdakı rəqəmini (təklikləri) çıxışa verin.

Programı yazarkən verilən ikitərəfəli ədədin mənfi ola biləcəyini də nəzəro almaq lazımdır. Bunun üçün abs – ədədin mütləq qiymətinin tapılması funksiyasından istifadə olunur.

```
n = input ('İkirəqəmli tam ədəd daxil edin: ')
n = int(n)
m = abs(n)
a = m % 10
b = m // 10
print(b, ', ', a)
```

```
>>>
İkirəqəmli tam ədəd daxil edin: 67
6 7
>>> ===== RESTART =====
>>>
İkirəqəmli tam ədəd daxil edin: -45
4 5
```

3. Verilmiş natural ədədin sağdan üçüncü rəqəmini çıxışa verin.

Bu programda dövrün 3 dəfə yerinə yetirilməsi bəs edir. Ona görə də for dövründən istifadə olunur.

```
n = input('Natural ədəd daxil edin: ')
n = int(n)
for i in range(1, 4):
    k = n % 10
    n = n // 10
print(k)
```

```
>>>
Natural ədəd daxil edin: 345678955674502
5
```

4. Verilmiş ədədin 3-ə bölünüb-bölünmədiyini müəyyənləşdirən program yazın.

```
n = input('Natural ədədi daxil edin: ')
n = int(n)
cem = 0
while n > 0:
    cem = cem + n % 10
    n = n // 10
if cem % 3 == 0:
    print('Bölünür')
else:
    print('Bölünmür')
```

```
>>>
Natural ədədi daxil edin: 1056789
Bölünür
>>> ===== RESTART =====
>>>
Natural ədədi daxil edin: 4504003
Bölünmür
```


Qiymatləndirmə meyari: izahetmə, program yazma

| I səviyyə | II səviyyə | III səviyyə | IV səviyyə |
|---|---|--|---|
| Python dilində yazılmış programın ümumi strukturunu çətinliklə izah edir. | Python dilində yazılmış programın ümumi strukturunu müəllimin köməyi ilə izah edir. | Python dilində yazılmış programın ümumi strukturunu izah edərkən kiçik səhvlərə yol verir. | Python dilində yazılmış programın ümumi strukturunu düzgün izah edir. |
| Ədədlərin rəqəmlərinə aid məsələni həll etmək üçün programı yazımaqdə çətinlik çəkir. | Ədədlərin rəqəmlərinə aid məsələni həll etmək üçün programı müəllimin köməyi ilə yazır. | Ədədlərin rəqəmlərinə aid məsələni həll etmək üçün programı yazarkən kiçik səhvlərə yol verir. | Ədədlərin rəqəmlərinə aid məsələni həll etmək üçün programı düzgün yazar. |

Dərs 19-20 / Mövzu 15: SƏTİRLƏR

| | |
|-------------------------|--|
| ALT STANDARTLAR | 2.2.3. Proqramlaşdırma dilinin əsas əmərlərini izah edir. 2.2.4. Öyrənilən proqramlaşdırma mühitində işləmək bacarıqları nümayiş etdirir. |
| Təlim NƏTİCƏLƏRİ | <ul style="list-style-type: none"> • Python dilində sətirlər tipli kəmiyyətləri izah edir. • Proqramda sətirlər üzərində əməliyyatları yerinə yetirir. |

Mövzunun iki akademik saat ərzində keçirilməsi nəzərdə tutulmuşdur. Birinci dərsdə şagirdlər sətirlər üzərində əməliyyatlarla tanış olur və sadə proqramlar tərtib edirlər. İkinci dərsdə isə sətirlərin metodları ilə tanış olur, çətinlik səviyyəsi müxtəlif olan məsələlərin alqoritmalarını qurur və onların Python dilində proqramlarını tərtib edirlər. Müəllim məqsədə uyğun hesab etdiyi, yaxud metodik vəsaitdə təklif olunan məsələlərdən istifadə edə bilər.



A Mövzuya başlayarkən şagirdlərə sətirlərə aid suallar vermek olar. 8-ci sinifdə sətir tipli kəmiyyətlər barədə məlumat verilmişdi. "Proqramlaşdırında sətir nədir?" (simvollar ardıcılığıdır) "Python dilində rəqəmlərdən ibarət sətir ədəddən necə fərqləndirilir?" (birqat və ya ikiqat dırnaq arasında yazılır, sətir kimi emal olunur)

B Şagirdlərə dərsliyin "Fəaliyyət" bölümündə verilmiş proqramı Python mühitində yazış icra etmək təklif olunur.

– Proqramda hansı növ kəmiyyətdən istifadə olunub? (*sətir tipli*)

Proqramda `print` operatorlarının nəticələri fərqli olacaq.

```
>>>
alp
a 1 p
```

Onları eyni etmək üçün `print` operatorunu belə yazmaq olar:

```
print (s1+ ' ' + s2 + ' ' + s3)
```

C Bu bölümde sətirlər üzərində aparılmış əməliyyatlar barədə danışılır. Şagirdlərə nəzəri hissəni izah etmək üçün proyektordan istifadə etmək tövsiye olunur. Sətirlərin kəsilib ayrılması əməliyyatında şagirdlərin diqqətini ikinci indeksə yönəltmək lazımdır: indeks göstəriləs də, həmin mövqedəki simvol kəsilib ayrılmış sətirdə yoxdur. Başqa sözlə, ikinci indeksin mövqeyində olan simvol kəsilmiş hissəyə daxil edilmir.

```
>>> a='programlar'  
>>> a[0:2]  
'pr'  
>>> a[:5]  
'proqr'  
>>> a[3:]  
'qramlar'  
>>> a[:6]  
'progra'  
>>> a[0:7]  
'program'
```

print funksiyasında sep parametrini izah edərkən nümunədən istifadə edə bilərsiniz:

```
>>> a=20  
>>> print ('Orxanın', a, 'yaşı var', sep = ' - ')  
Orxanın - 20 - yaşı var  
>>> print ('Orxanın', a, 'yaşı var', sep = '\n')  
Orxanın  
20  
yaşı var
```

Bütün tip kəmiyyətlər üçün çıxışı daha səliqəli etmək üçün sep parametrindən istifadə edirlər.

D "Araşdırmaq-öyrənək" bölümündə şagirdlərə tapşırıq yerinə yetirmək təklif olunur. Əgər program kodunu yazmaqdə şagirdlər çətinlik çəkərlərsə, bu zaman müəllim əvvəlcə alqoritmi izah etməlidir. Alqoritmi başa düşdükdən sonra programın yazılıması daha asan qavranılır. Yalnız bundan sonra kodu yazmaqdə onlara kömək etmək olar. Sınıfdə həlli çatdırılmayan bəzi tapşırıqlar evə verilə bilər.

```
s = input()  
print(s[2])  
k = len(s)  
print(s[k-1])  
print(s[0:5])  
print(s[0:k-2])  
print('Sətrin tek indeksli simvolları çıxışa verilir')  
for i in range(0,k//2):  
    print(s[i*2+1])  
print('Sətrin cut indeksli simvolları çıxışa verilir')  
for i in range(0,(k+1)//2):  
    print(s[i*2])  
print('Sətrin uzunluğu=',k)
```

E Mövzunun bu hissəsinin 2-ci saatda tədris edilməsi tövsiyə olunur. Bu dərsdə obyektin metodlarından danışılır. Metodların şagirdlərin gözü qabağında olması üçün onları vərəqdə çap etmək, yaxud proyektor vasitəsilə nümayiş etdirmək məqsədə uyğun olardı.

| Metod | Təsviri |
|-------------------|--|
| s1.count(s0) | s1 sətrində s0 alt sətrinə neçə dəfə rast gəlindiyini müəyyən edir. Məsələn: <pre>>>> s1 = 'abrakadabra' >>> s1.count('ab') 2</pre> |
| s1.find(s0) | s1 sətrində s0 alt sətrini axtarır və alt sərin birinci dəfə rast gəlindiyi yerin indeksini qaytarır. Altsətri tapmayanda nöticədə -1 çıxarır. Məsələn: <pre>>>> s1 = 'statistikə' >>> s1.count('ti') 3</pre> |
| s1.strip() | Sətrin başlangıcında və sonundakı boşluq simvolları uzaqlaşdırılır. Məsələn: <pre>>>> s1 = ' abc ' >>> s1.strip() 'abc'</pre> |
| s1.replace(s2,s3) | Verilmiş sərin s2 fragmənti s3 fragmənti ilə əvəz olunur. Məsələn: <pre>>>> s1 = 'Qırğızıstan' >>> s1.replace('Qırğız', 'Qazax') 'Qazaxistan'</pre> |
| s1.capitalize() | Sətirdə birinci hərf baş (böyük) hərfə çevirilir. Məsələn: <pre>>>> s1 = 'diqqətli olun' >>> s1.capitalize() 'Diqqətli olun'</pre> |
| s1.upper() | Sətirdəki bütün hərflər baş hərflərlə əvəz olunur. Məsələn: <pre>>>> s1 = 'Qusar Quba Xaçmaz' >>> s1.upper() 'QUSAR QUBA XAÇMAZ'</pre> |
| s1.lower() | Sətirdəki bütün hərflər kiçik hərflərlə əvəz olunur. Məsələn: <pre>>>> s1 = 'Abı-Sırğaçıçəyi-Sarı-Qara' >>> s1.lower() 'abi-sırğaçıçəyi-sarı-qara'</pre> |

Sətir tipli kəmiyyətlərin metodları çoxdur. Onların köməyi ilə bəzi məsələləri asanlıqla həll etmək olur.

Əlavə məsələlər

1. Latin əlifbası ilə yazılmış sətirdə neçə hərfin böyük, neçəsinin isə kiçik hərflərlə yazıldığını müəyyənləşdirin.

```
s = input()
nkicik = 0
nboyuk = 0
for i in s:
    if 'a' <= i <= 'z':
        nkicik=nkicik+1
```

LAYİH

```

else:
    if 'A' <= i <= 'Z':
        nboyuk=nboyuk+1
print(nkicik)
print(nboyuk)

```

2. Verilmiş sətirdə bir alt sətri (yəni onun bir hissəsini) başqa alt sətirlə (hissəsi ilə) əvəz edin.

```

print('Sətir: ')
s = input()
print('Birinci alt sətir: ')
s_old = input()
print('İkinci alt sətir: ')
s_new = input()

i = s.find(s_old)
l = len(s_old)
s = s[0:i] + s_new + s[i+l:]
print(s)

```

Həmin programı replace metodundan istifadə edərək yazmaq olar:

```

print('Sətir: ')
s = input()
print('Birinci alt sətir: ')
s_old = input()
print('İkinci alt sətir: ')
s_new = input()
s1 = s.replace(s_old, s_new)
print(s1)

```

3. Sətirdə boşluqları və təkrarlanan simvolları silib çıxışa verin. Məsələn, əgər "abc cde def" sətri daxil edilmişsə, onda çıxışa "abcdef" sətri verilməlidir.

Məsələni həll etmək üçün yeni boş sətir yaradılır. Əvvəlki sətirdəki simvollar bir-bir ardıcıl olaraq götürülür, yeni sətrin simvolları ilə yoxlanılır: əgər götürülmüş simvol boş deyilsə və yeni sətirdə həmin simvoldan yoxdursa, onda bu simvol yeni sətrin sonuna əlavə edilir.

```

s = input()
s_new = ''
for i in range(len(s)):
    if s_new.find(s[i]) == -1 and s[i] != ' ':
        s_new = s[i] + s_new
print(s_new)

```

4. Verilmiş sətrin palindrom (düz və əks istiqamətdə eyni oxunur) olub olmadığını müəyyən edin.

```

s = input()
l = len(s)
i = 0
f = 1
while i < l//2:
    if s[i] != s[l-1-i]:
        print('Palindrom deyil')
        f = 0
        break
    i = i + 1
if f == 1:
    print('Palindromdur')

```

F "Öyrəndiklərinizi yoxlayın" bölümündə şagirdlər suallara cavab verib tapşırıqları yerinə yetirirlər.

4. Verilmiş sözün hərfərini tərs ardıcılıqla çıxışa verən program tərtib edin.

```

s = input ("Sətri daxil edin:")
result = ''
i = len(s) - 1
while i >= 0:
    result = result + s[i]
    i = i - 1
print (result)

```

5. Sətrin düz ortasında yerləşən simvolu çıxışa verin. Əgər simvolların sayı cütdürsə, ortadakı iki simvolu çıxışa verin.

```

s = input ("Sətri daxil edin:")
k = len(s)
if k%2 != 0:
    print (s[k//2])
else:
    print (s[k//2-1], s[k//2])

```

Qiymətləndirmə meyari: izahetmə, programın tərtibetməsi və icrası


| I səviyyə | II səviyyə | III səviyyə | IV səviyyə |
|---|--|---|---|
| Python dilində sətir tipli kəmiyyətləri izah etməkdə çətinlik çəkir | Python dilində sətir tipli kəmiyyətləri müəllimin köməyi ilə şərh edir. | Python dilində sətir tipli kəmiyyətləri izah edərkən kiçik səhvər buraxır. | Python dilində sətir tipli kəmiyyətləri düzgün izah edir. |
| Sətirlərə aid məsələnin programını tərtib etməkdə və icra etməkdə çətinlik çəkir. | Sətirlərə aid məsələnin programını müəllimin köməyi ilə tərtib və icra edir. | Sətirlərə aid məsələnin programını tərtib və icra edərək kiçik səhvərə yol verir. | Sətirlərə aid məsələnin programını tərtib və icra edir. |

Elektron resurslar:

1. Python. Sətirlərlə iş. <https://www.youtube.com/watch?v=xzryoMGVdqw>
2. Sətrin uzunluğunun dəyişdirilməsi (rusca):
<https://www.youtube.com/watch?v=QhJ2V0tkJnA>
3. İndeksə görə erişimlik: <https://www.youtube.com/watch?v=JOJ6gxEmFWQ>
4. Sətirlər. <https://www.youtube.com/watch?v=TyETvhRPJQY>
5. Sətr metodları (rusca): <https://www.youtube.com/watch?v=z5FepxKfjk>
6. Sətirlər. Sətr metodları (rusca): <https://www.youtube.com/watch?v=e2pkLV9nz-U>

Dərs 21 / Mövzu 16: SİYAHILAR

| | |
|-------------------------|---|
| ALT STANDARTLAR | 2.2.3. Proqramlaşdırma dilinin əsas əmərlərini izah edir. 2.2.4. Öyrənilən proqramlaşdırma mühitində işləmək bacarıqları nümayiş etdirir. |
| Təlim NƏTİCƏLƏRİ | <ul style="list-style-type: none"> • Siyahılara aid sadə məsələlərin həlli üçün Python dilində program tərtib edir. • Siyahıların metodlarından program tərtib edərkən istifadə edir. |



A Dərsin əvvəlində şagirdlərə riyaziyyatdan tanış olan $a_1, a_2, a_3, \dots, a_n$ ardıcılılığı göstərib suallar vermək olar:

– Ardıcılıqda indeks hansı rol oynayır? Nömrələnmiş siyahıların nişanlanmış siyahılardan üstün cəhəti nədir?

B Dərsliyin "Fəaliyyət-1" bölümündə şagirdlər program fragməti əsasında suallara cavab verirlər. "Verilmiş program fragmətinin icrasının nəticəsi nə olacaq?" (*1-dən 100 kimi natural ədədlərin cəmi tapılır*), "Bu fragmətdə hansı alqoritmik strukturdan istifadə olunub?" (*dövrdən*), "`range()` funksiyası nə edir?" (*tam ədədlərdən ibarət ardıcılıq yaradır*).

C Bu bölümde Python-da geniş istifadə olunan siyahi (`list`) verilənlər tipindən danışılır. Izahat üçün projektordan istifadə məqsədə uyğundur. Müəllim siyahılara aid funksiyalar cədvəlini çap edib uşaqlar üçün görünən yerdən asa bilər (və ya çap edib şagirdlərin stollarının üzərinə qoya bilər). Bütün funksiyaları, metodları

əzbərləməyə ehtiyac yoxdur. Lazım gələndə onların yazılışına cədvəldən baxmaq olar.

| Funksiya və ya əməl | Təsviri |
|--------------------------|--|
| <code>len(lst)</code> | Siyahının elementlərinin sayı müəyyən olunur. Məsələn: <code>>>> lst = [1, 2, 3]</code> <code>>>> len(lst)</code> <code>3</code> |
| <code>lst1 + lst2</code> | <code>lst2</code> siyahısının elementləri <code>lst1</code> siyahısının sonuna əlavə olunur. Məsələn: <code>>>> lst1 = [1, 2, 3]</code> <code>>>> lst2 = ['bir', 'iki', 'üç']</code> <code>>>> lst1 + lst2</code> <code>[1, 2, 3, 'bir', 'iki', 'üç']</code> |
| <code>min(lst)</code> | Qiyməti ən kiçik olan element müəyyən olunur. Məsələn: <code>>>> lst1 = [1, 2, 3, 85, -42, 33, 84]</code> <code>>>> min(lst1)</code> <code>-42</code> Sətir tipli kəmiyyətlərdə əlifba sırası əsas götürülür. <code>>>> lst2 = ['əlli', 'altmış', 'yetmiş']</code> <code>>>> min(lst2)</code> <code>'altmış'</code> |
| <code>max(lst)</code> | Qiyməti ən böyük olan element müəyyən olunur. Məsələn: <code>>>> lst = [1, 2, 3, 85, -42, 33, 84]</code> <code>>>> max(lst)</code> <code>85</code> |
| <code>del lst[i]</code> | Siyahıdan <code>i</code> nömrəli element uzaqlaşdırılır. Məsələn: <code>>>> lst = [1, 2, 3, 'bir', 'iki', 'üç']</code> <code>>>> del lst[2]</code> <code>>>> lst</code> <code>[1, 2, 'bir', 'iki', 'üç']</code> |

Siyahılarla bağlı sadə məsələləri həll etmək olar.

1. `a = [2, 5, -45, 7, -4, 98, 30, 6]` ədədlər siyahısı verilib. Siyahının müsbət elementlərinin cəmini tapın.

```
a = [2, 5, -45, 7, -4, 98, 30, 6]
s = 0
for i in range(0, len(a)):
    if a[i] > 0:
        s = s + a[i]
print ("s=", s)
```

LAYİHƏ

2. $a = [2, 5, -49, 7, -4, 98, 30, 6]$ siyahısında 7-yə tam bölünən elementləri və onların indekslərini çap edin.

```
a = [2, 5, -49, 7, -4, 98, 30, 6]
s = 0
for i in range(0, len(a)):
    if abs(a[i]) % 7 == 0:
        print ('a[',i, ']=' , a[i])
>>>
a[ 2 ]= -49
a[ 3 ]= 7
a[ 5 ]= 98
>>>
```

3. Verilmiş ədədlər siyahısında 0-a bərabər elementləri siyahının maksimal elementi ilə əvəz edin.

```
a = [0, 17, 5, 0, 8, 0, 77, 9]
print(a)
for i in range(0, len(a)):
    if a[i] == 0:
        a[i]= max(a)
print (a)
>>>
[0, 17, 5, 0, 8, 0, 77, 9]
[77, 17, 5, 77, 8, 77, 77, 9]
```

4. Verilmiş siyahının tək indeksli elementlərini onların qiymətləri ilə siyahının ən kiçik elementinin cəmindən alınan ədədlərlə əvəz edin.

```
a = [54, 17, -5, 23, 8, -92, 34]
print(a)
for i in range(0, len(a)):
    if i % 2 ==1:
        a[i] = a[i]+ min(a)
print (a)
>>>
[54, 17, -5, 23, 8, -92, 34]
[54, -75, -5, -69, 8, -184, 34]
```

D Bu bölümde siyahıların metodlarından danışılır. Funksiyalar kimi, metodların da cədvəlini çap edib şagirdlər üçün görünən yerdən asmaq məqsədəyən olardı.

| Metod | Təsviri |
|----------------------------|--|
| <code>lst.append(x)</code> | Siyahının sonuna yeni x elementi əlavə olunur. Məsələn: <code>>>> lst = [1, 2, 3]</code> <code>>>> lst.append(4)</code> <code>>>> lst</code> <code>[1, 2, 3, 4]</code> |
| <code>lst.count(x)</code> | Siyahıda x-ə bərabər olan elementlərin sayı məsəyyən olunur. Məsələn: |

| | |
|-----------------|---|
| | <pre>>>> lst = ['bir', 'iki', 'iki', 'üç'] >>> lst.count('iki') 2</pre> |
| lst.index(x) | Siyahıda soldan birinci rast gəlinən x elementinin yerini (indeksini) müəyyən edir. Məsələn: <pre>>>> lst = ['bir', 'iki', 'iki', 'üç'] >>> lst.index('iki') 1</pre> |
| lst.remove(x) | Siyahıda soldan birinci rast gəlinən x elementini uzaqlaşdırır. Məsələn: <pre>>>> lst = ['bir', 'iki', 'iki', 'üç'] >>> lst.remove('iki') >>> lst ['bir', 'iki', 'üç']</pre> |
| lst.insert(i,x) | Verilmiş siyahının i mövqeyinə x elementini və ya siyahısını artırır. Məsələn: <pre>>>> lst = ['bir', 'iki', 'iki', 'üç'] >>> lst.insert(2, 'bir') >>> lst ['bir', 'iki', 'bir', 'iki', 'üç']</pre> |
| lst.sort() | Siyahını artan sıra (əlifba sırası) ilə çeşidləyir. Məsələn: <pre>>>> lst = ['bir', 'iki', 'bir', 'iki', 'üç'] >>> lst.sort() >>> lst ['bir', 'bir', 'iki', 'iki', 'üç']</pre> |
| lst.reverse() | Siyahının elementlərini tərs ardıcılıqla düzür. Məsələn: <pre>>>> lst = [1, 2, 3, 'bir', 'iki', 'üç'] >>> lst.reverse() >>> lst ['üç', 'iki', 'bir', 3, 2, 1]</pre> |

Metodlara aid məsələlər həll etmək tövsiyə olunur.

E "Araşdırın-öyrənək" bölümündə list() və count(x) funksiyalarından istifadə etməklə şagirdlər aşağıdakı mətndə olan 'a' hərflərinin sayını tapan program yazmalıdır.

Siyahını təşkil edən obyektlərə onun elementləri deyilir. Siyahıda ədədlər, sətirlər, başqa siyahılar, vaxud bunların hamisini eyni zamanda saxlamaq olar. Siyahının hər bir

elementinə bir nömrə uyğundur ki, ona həmin nömrə vasitəsilə müraciət etmək olar.

Programı belə yazmaq olar:

```
s ='Siyahını təşkil edən obyektlərə onun elementləri deyilir. Siyahıda ədədlər
b = list(s)
n = b.count('a')
print(n)
```

F "Öyrəndiklərinizi yoxlayın" bölümündə şagirdlər verilmiş suallara cavab verib tapşırıqları yerinə yetirirlər.

3.

```
>>> lst = list(range(1, 101))
>>> lst
[1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17,
18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32,
33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, 43, 44, 45, 46, 47,
48, 49, 50, 51, 52, 53, 54, 55, 56, 57, 58, 59, 60, 61, 62,
63, 64, 65, 66, 67, 68, 69, 70, 71, 72, 73, 74, 75, 76, 77,
78, 79, 80, 81, 82, 83, 84, 85, 86, 87, 88, 89, 90, 91, 92,
93, 94, 95, 96, 97, 98, 99, 100]
```

4. Programı üç durğu işaretisi üçün (":", ",", ".") belə yazmaq olar:

```
s = input('Mətni daxil edin: ')
lst = list(s)

i = 0
while i < len(lst):
    if (lst[i] == ':' and lst[i+1] != ' ') or (lst[i] == ',' and lst[i+1] != ' ') or (lst[i] == '.' and lst[i+1] != ' '):
        lst.insert(i+1, ' ')
    i = i + 1

s = ''.join(lst)
print(s)
```

Qiymətləndirmə meyari: program tərtibetmə


| I səviyyə | II səviyyə | III səviyyə | IV səviyyə |
|--|--|--|--|
| Siyahılara aid sadə məsələlərin həlli üçün Python dilində programı çətinliklə tərtib edir. | Siyahılara aid sadə məsələlərin həlli üçün Python dilində programı müəllimin köməyi ilə tərtib edir. | Siyahılara aid sadə məsələlərin həlli üçün Python dilində programı tərtib edərkən kiçik səhv'lərə yol verir. | Siyahılara aid sadə məsələlərin həlli üçün Python dilində program yazır. |
| Program tərtib edərkən siyahıların metodlarından çətinliklə istifadə edir. | Program tərtib edərkən siyahıların metodlarından müəllimin köməyi ilə istifadə edir. | Siyahıların metodlarından istifadə edərkən kiçik səhv'lərə yol verir. | Program tərtib edərkən siyahıların metodlarından istifadə edir. |

Elektron resurslar:


1. Siyahilar (rusca): <https://www.youtube.com/watch?v=Q8AniIOuICU>
2. Siyahilarla iş (rusca): <https://www.youtube.com/watch?v=iEfTmPKGynM>
3. Siyahilar (rusca): https://www.youtube.com/watch?v=I_2J07cv_q0

Dörs 22 / Mövzu 17: FUNKSİYA

| | |
|-------------------------|--|
| ALT STANDARTLAR | 2.2.4. Öyrənilən programlaşdırma mühitində işləmək bacarıqları nümayiş etdirir. |
| Təlim NƏTİCƏLƏRİ | <ul style="list-style-type: none"> • Programda funksiya anlayışını izah edir. • Python dilində yazılmış programlarda funksiyalardan istifadə edir. |



A Dörsin əvvəlində şagirdlərə ALPLogo mühitində istifadə olunan altprogramlar barədə suallar vermək olar. Şagirdlər 7-ci sinifdə bu anlayışla tanış olmuşlar. "Altprogramlar nədir və onlar programçıya hansı üstünlüklər verir?" Əgər şagirdlər suala cavab verə bilməsələr, ekranda aşağıdakı şəkli göstərib sual vermek olar: "ALPLogo mühitində verilmiş təsviri almaq üçün programı necə yazmaq lazımdır?"



B "Fəaliyyət" bölümündə şagirdlərə verilmiş program kodunu gözdən keçirib onun hansı məsələni həll etdiyini müəyyənləşdirmək təklif olunur. "Ədədlərlə iş" dərsində bu tipli proqramlar təhlil olunmuşdur: program üçrəqəmli tam ədədin rəqəmlərini ayırib çap edir.

```
n = abs(int(input()))
a = (n // 100) % 10
b = (n // 10) % 10
c = n % 10
print(a, b, c)
```

LAYIHƏ

Birinci sətirdəki komandalar ardıcılılığını belə ifadə etmək olar: klaviaturadan daxil edilmiş tam tipli ədədin mütləq qiyməti n deyişəninə mənimsədir.

C Dərsin nəzəri hissəsində programlaşdırma böyük əhəmiyyət daşıyan alaproqramlardan danışılır. 7-ci sinifdə şagirdlər bu anlayışla tanış olmuşdular. ALPLogo dilində alaprogram yazarkən formal və faktik parametrlər mötərizələrin içində yazılırdı. Python dilində alaproqramlar prosedur və funksiyalara bölünmür, onların hamısına funksiya kimi baxılır. Belə dillərdə prosedur heç bir qiymət qaytarmayan funksiyadır.

Funksiya anlayışını misallar üzərində başa salmaq daha məqsədəyğundur. Python-da funksiya yaradarkən fikir vermək lazımdır ki, onun arqumentləri mötərizələrin içində göstərilsin.

Dərsdə funksiyanın əhəmiyyətini göstərmək üçün hicri ilini miladiyə, miladi ilini isə hicriyə çevirmək üçün program göstərilir.

Müəllim izah üçün digər misallar da göstərə bilər. Məsələn, Fibonaççı ədədlərinin alınması məsələsini funksiya vasitəsilə yazmaq olar. İlk n Fibonaççı ədədləri belə hesablanır: $F_1 = 1, F_2 = 1, F_n = F_{n-1} + F_{n-2}$

Bu düsturun əsasında istənilən ilk n sayda Fibonaççı ədədini hesablamayaq olar. İlk 8 Fibonaççı ədədi bunlardır: 1, 1, 2, 3, 5, 8, 13, 21.

Python dilində program yazarkən Fibonaççı ədədlərinin hesablanması üçün ayrıca funksiya hazırlanır. Onda program bütövlükdə belə olacaq:

```
def fib(n):
    a = 1
    b = 1
    print(a)
    print(b)
    for i in range(1, n-1):
        print(a + b)
        c = b
        b = a + b
        a = c

n=int(input("Fibonaççı ədədlərinin sayını daxil edin:"))
fib(n)
```

Programda n parametrinin qiymətini daxil etməklə ilk n Fibonaççı ədədini almaq olar. n parametrinin qiyməti tam müsbət ədəd olmalıdır. Şagirdlərə qeyd etmək olar ki, n -nin qiymətinə məhdudiyyət qoyulmur.

$n=200$ üçün nəticəni şagirdlərə nümayiş etmək olar.

D "Araşdırmaq-öyrənək" bölümündə şagirdlər təqvimlə bağlı yuxarıdakı programı elə dəyişdirməlidirlər ki, yeni təqvim qiymətləri funksiyaların daxilində deyil, onları çağırılan programda çıxışa verilsin. Programı belə dəyişmək olar:

```

def miladi_hicri(S):
    M = int(S)
    H = M - 622 + (M - 622) // 32
    return H

def hicri_miladi(S):
    H = int(S)
    M = H - (H // 33) + 622
    return M

S = input('Miladi ili: ')
H = miladi_hicri(S)
print('Hicri ili: ', H)

S = input('Hicri ili: ')
M = hicri_miladi(S)
print('Miladi ili: ', M)

```

- E** "Öyrəndiklərinizi yoxlayın" bölümündə tapşırığı belə həll etmək olar:
6. Üçbuağın verilmiş tərəflərinə görə onun sahəsini hesablayan funksiya yazın.

```

def Perimetr(a, b, c):
    p = a + b + c
    return p

a = int(input('a tərəfini daxil edin:'))
b = int(input('b tərəfini daxil edin:'))
c = int(input('c tərəfini daxil edin:'))
p = Perimetr (a, b, c)
print('Üçbuağın perimetri:', p)


```

Qiymətləndirmə meyari: izahetmə, program tərtibetmə

| I səviyyə | II səviyyə | III səviyyə | IV səviyyə |
|--|---|--|---|
| Programda funksiya anlayışını izah etməkdə çətinlik çəkir. | Programda funksiya anlayışını müəllimin köməyi ilə izah edir. | Programda funksiya anlayışını izah edərkən kiçik səhvlərə yol verir. | Programda funksiya anlayışını ətraflı izah edir. |
| Python dilində yazılmış programlarda funksiyalardan istifadə etməkdə çətinlik çəkir. | Python dilində yazılmış programlarda funksiyalardan müəllimin köməyi ilə istifadə edir. | Python dilində yazılmış programlarda funksiyalar-dan istifadə edərkən kiçik səhvlər buraxır. | Python dilində yazılmış programlarda funksiyalardan düzgün istifadə edir. |

Dərs 23 / Mövzu 18: PROQRAMLAŞDIRMA DİLLƏRİNİN TƏSNİFATI


| | |
|-------------------------|--|
| ALT STANDARTLAR | 2.2.1. Proqramlaşdırma dillərini təsnif edir. |
| Təlim NƏTİCƏLƏRİ | <ul style="list-style-type: none"> • Proqramlaşdırma dillərini təyinatına görə təsnif edir. |



A Dərsin əvvəlində şagirdlərə dərslikdə verilmiş suallarla müraciət etmək olar: "Hansı proqramlaşdırma dili hansı cəhətinə görə daha çox xoşunuza gəldi: ALPLogo, yoxsa Python?", "Özünüzdən bir neçə yaş kiçik kimsəyə proqramlaşdırmanı öyrənməyi bu dillərdən hansından başlamağı məsləhət görərdiniz?"

B "Fəaliyyət" bölümündə iki proqram fraqmenti verilir.

Lövhədə müxtəlif dillərdə (Basic, Pascal) proqram fraqmentlərini eks etdirmək olar.



Şagirdlər verilmiş fraqmentləri gözdən keçirdib, suallara cavab verməlidirlər:

– Sizcə, hər proqram fraqmenti nə iş görür? (Basic dilində verilmiş fraqmentdə 1-dən 100-ə kimi natural ədədlərin cəmi hesablanır, Pascal dilində verilmiş fraqmentdə isə iki ədəddən ən böyüyü çapa verilir).

– Hər fraqmentdə hansı operatorlar sizə tanışdır?

Həmin fraqmentləri Python dilində belə yazmaq olar:

s=0

```
for i in range (1, 101)
    s = s + i
```

a = 5

b = 10

```
if a > b:
```

```
    print(a)
```

LAYIHƏ

```
else:  
    print(b)
```

C Dərsin bu bölümündə programlaşdırma dillərinin təyinatına görə təsnifatından danışılır. Dillərin başqa təsnifatı da var. Əgər vaxt imkan versə, dərsdə bu barədə məlumat vermək olar.

Əlavə məlumat

Programlaşdırma dili vasitəsilə qurulmuş alqoritm təsvir edən program kodu yaradılır. Programının başa düşdüyü dildə olan bu programın başa düşdüyü dilə çevrilməlidir. Bunun üçün kompüterdə translyatorlar və kompilyatorlar olur.

Programancaq onların translyatorları olan halda icra edilə bilər. Translyatordan fəqli olaraq kompilyatorlar exe-faylların yaradılması üçün istifadə edilir ki, onlar da sərbəst (yəni programın yazılıdığı mühitdən – sistemdən asılı olmadan) icra oluna bilər.

Programlaşdırma dillərinin səviyyələri. Müxtəlif tip prosessorlar müxtəlif komandalar sisteminə malikdir. Əgər programlaşdırma dili konkret prosessor tipinə yönəlibsə və onun xüsusiyyətlərini nəzərə alırsa, onda ona aşağı səviyyəli programlaşdırma dili deyirlər. Assemblerlər aşağı səviyyəli programlaşdırma dilidir. Çünkü o, bir əmri mnemonika adlanan simvol işarələrinin köməyi ilə ədədlər şəklində yox, maşın kodları şəklində verir. Assemblerlərin köməyi ilə çox səmərəli və kompakt programlar yaratmaq mümkündür. Assemblerdən, adətən, sistem programlarının, drayver-programların, kompüterin aparat resurslarına müraciət edən program modullarının hazırlanması üçün istifadə olunur. Aşağı səviyyəli programlaşdırma dillərindən, adətən, yüksək səviyyəli peşəkar programçılar istifadə edir. Bu dillərdə yazılın programlar yaddaşa az yer tutmaqla yanaşı, daha sürətlə icra olunur. Yüksək səviyyəli programlaşdırma dilləri isə adi dilə daha yaxın və insan üçün daha aydın başa düşüləndir.

Programlaşdırma dilleri iki hissəyə bölünür:

- aşağı səviyyəli diller (Assembler, Avtokod və s.);
- yüksək səviyyəli diller (Fortran, Algol, Cobol, Basic, Pascal, C və s.).

Aşağı səviyyəli programlaşdırma dillərində hər operatora bir maşın komandası uyğun gəlir. Bu dildə yazılın program az yer tutur və tez yerinə yetirilir. Aşağı səviyyəli dillərdən sistem programçıları istifadə edir.

Yuxarı səviyyəli programlaşdırma dillərində hər operator bir neçə maşın komandası ilə əvəz edilə bilər, bu isə yaddaşa çox yer tutur. Yüksək səviyyəli dillərdən, əsasən, tətbiqi programçılar istifadə edir.

Populyar programlaşdırma dillərinin xronologiyasını www.iiobe.com saytında vermək olar. Bu sayt hər ay dillərin reytinqini öz sahifələrində yeniləyir.

Məsələn, 2020-ci ilin fevral ayı üçün dillərin reytinqi belə idi:

| Feb 2020 | Feb 2019 | Change | Programming Language | Ratings | Change |
|----------|----------|--------|----------------------|---------|--------|
| 1 | 1 | | Java | 17.358% | +1.48% |
| 2 | 2 | | C | 16.766% | +4.34% |
| 3 | 3 | | Python | 9.345% | +1.77% |
| 4 | 4 | | C++ | 6.164% | -1.28% |
| 5 | 7 | ▲ | C# | 5.927% | +3.08% |
| 6 | 5 | ▼ | Visual Basic .NET | 5.862% | -1.23% |
| 7 | 6 | ▼ | JavaScript | 2.060% | -0.79% |
| 8 | 8 | | PHP | 2.018% | -0.25% |
| 9 | 9 | | SQL | 1.526% | -0.37% |
| 10 | 20 | ▲ | Swift | 1.460% | +0.54% |
| 11 | 18 | ▲ | Go | 1.131% | +0.17% |
| 12 | 11 | ▼ | Assembly language | 1.111% | -0.27% |
| 13 | 15 | ▲ | R | 1.005% | -0.04% |
| 14 | 23 | ▲ | D | 0.917% | +0.28% |
| 15 | 16 | ▲ | Ruby | 0.844% | -0.19% |
| 16 | 12 | ▼ | MATLAB | 0.794% | -0.40% |
| 17 | 21 | ▲ | PL/SQL | 0.764% | -0.05% |
| 18 | 14 | ▼ | Delphi/Object Pascal | 0.748% | -0.32% |
| 19 | 13 | ▼ | Perl | 0.697% | -0.40% |
| 20 | 10 | ▼ | Objective-C | 0.688% | -0.76% |

D "Araşdırmaq-öyrənək" bölümündə şagirdlərə **Piet**, **Chef**, **Ook!**, **Malbolge** kimi dillər haqqında məlumat toplamaq tapşırılır.

Müəllim şagirdlərə əldə etdikləri məlumatlar əsasında referat və ya elektron təqdimat hazırlamağı tapşırıa bilər.

Qiymətləndirmə meyari: təsnifetmə

| I səviyyə | II səviyyə | III səviyyə | IV səviyyə |
|---|--|--|--|
| Programlaşdırma dillərini təyinatna görə təsnif etməkdə çətinlik çəkir. | Programlaşdırma dillərini təyinatna görə müəllimin köməyi ilə təsnif edir. | Programlaşdırma dillərini təyinatna görə təsnif edərkən kiçik səhv'lərə yol verir. | Programlaşdırma dillərini təyinatna görə düzgün təsnif edir. |

Elektron resurslar:

- Programlaşdırma dillərinin reytinqi:
<http://www.tiobe.com/index.php/content/paperinfo/tpci/index.html>
- Piet programlaşdırma dili: <http://progopedia.ru/language/piet/>
- Programlaşdırma dillərinin təsnifati (rusca):
<https://www.youtube.com/watch?v=IkqrA2qXXKU>

LAYIHƏ

IV TƏDRİS VAHİDİ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ NÜMUNƏSİ

1. $56\% \cdot 24$ ifadəsi nəyi bildirir?
A) ədədlərin tam bölünməsini B) 24 ədədinin 56% -nin hesablanması
C) tam ədədlərin bölünməsi nəticəsində alınan qalığı
D) sətir tipli dəyişənin təsvirini

2. Proqram yerinə yetirildikdən sonra ekrana nə çıxacaq?

```
a = 10
b = a * 2 + 3
a = b // a
b = a + b
print (b)
```


A) 25 B) 23 C) 2,3 D) 33

3. Hansı proqram 1-dən 50-yə kimi tək natural ədədlərin cəmini hesablayır?

| | |
|---|--|
| A) <pre>s = 0 for i in range(1, 51): s = s + 2 * i print(s)</pre> | B) <pre>s = 0 for i in range(1, 50) if i//2 == 0: s = s+i print(s)</pre> |
| C) <pre>s = 0 for i in range(1, 51) if i // 2 ==0: s = s + i print(s)</pre> | D) <pre>s = 0 for i in range(1, 51): if i % 2 != 0: s = s + i print(s)</pre> |

4. Proqramın nəticəsi nə olacaq?

```
a = 'demokratiya'
print (a[:5])
```


A) kratiya B) demo C) demokr D) demok

5. ss= "Yaxşı dostu yaman gündə sına" sətrinin uzunluğunu müəyyən etmək üçün nə yazılmalıdır?
A) print(ss) B) int(ss) C) str(ss) D) len(ss)

6. t= "monografiya" sətri verilib. print(t.find('n')) komandasının nəticəsi nə olacaq?
A) 3 B) 2 C) mon D) -1

7. Verilmiş program yerinə yetirildikdən sonra ekranda "**zzrazzqa**" yazısı əks olundu. Nöqtələrin yerində hansı komanda yazılmalıdır?

```
s = 'abraabqa'  
.....  
print (b)
```

- A) s = 'zz' + s + 'zz' B) b = s.replace ('ab', 'zz')
C) b = s.find (s, 'ab') D) b = s[0, zz]

8. x = ['bir', 'iki', 'üç', 'dörd', 'beş']
print (x[3])

Programın nəticəsi nə olacaq?

- A) 'bir, iki, üç' B) 'birikiüç'
C) 'dörd' D) 'üç'

9. Programın hansı sətrində səhv buraxılıb?

```
b = input()  
n = len(b)  
print(b[n])  
print(b[0])
```

- A) birinci B) ikinci C) üçüncü D) dördüncü

10. Program nə edir?

```
s = input()  
b = list(s)  
f = min(b)  
print(f)
```

- A) sətin uzunluğunu müəyyən edir
B) siyahıda qiyməti ən kiçik olan elementi çap edir
C) sətirdə indeksi ən kiçik olan simvolu çap edir
D) sətin simvollarını çap edir

11. Python dilində funksiya hansı sözlə təyin olunur?

- A) fun B) def C) int D) return

12. Hansı bənddə mülahizə doğrudur?

- A) Proqramdanancaq bir funksiya çağırmaq olar.
B) Hər hansı funksiyanın yerinə yetirilməsi üçün onun adına müraciət olunmalıdır.
C) Funksiyanın operatorlarının yerinə yetirilməsi zamanı faktik parametrlər formal qiymətlərlə əvəz olunur.
D) Yeni funksiya təyin olunarkən onun adından sonra faktik parametrlər göstərilir.

TƏDRİS VAHİDİ – 5

İNFORMASIYA TEKNOLOGİYALARI

TƏDRİS VAHİDİ ÜZRƏ REALLAŞDIRILACAQ ALT STANDARTLAR


- 1.2.1. İnformasiyaların qəbulu və ötürülməsi üsullarını sadalayır.
- 1.2.2. İnformasiyaların qəbulu və ötürülməsi üsullarını izah edir.
- 1.2.3. İnformasiyaların qəbulu və ötürülməsi üsullarını nümunələrlə şərh edir.
- 2.1.1. İnformasiya modelinin şəbəkə formasını izah edir.
- 2.1.2. İnformasiya modelinin şəbəkə formasında təsvirini nümunələrlə şərh edir.
- 2.1.3. İnformasiya modelini şəbəkə formasında ifadə edir.
- 3.3.1. Kompüter şəbəkələrinin iş prinsiplərini izah edir.
- 3.3.2. İnternetdə informasiya resurslarının ünvanlaşdırılmasını nümunələrlə nümayiş etdirir.
- 4.1.1. İnformasiya cəmiyyətinin formalaşdırılmasının mahiyyətini şərh edir.
- 4.1.2. İnformasiya cəmiyyətinin formalaşdırılmasının əsas istiqamətlərini fərqləndirir.
- 4.1.3. İnformasiya cəmiyyətinin formalaşdırılması istiqamətlərinə aid sadə layihələr hazırlayır.
- 2.2.5. Şablonla sadə veb-səhifələr yaradır.

TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI: **6 saat**
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ: **2 saat**
BÖYÜK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ: **1 saat**

LAYİHƏ

Dərs 25 / Mövzu 19: QRAF İNFORMASIYA MODELİ

| | |
|-------------------------|---|
| ALT STANDARTLAR | <p>2.1.1. İnformasiya modelinin şəbəkə formasını izah edir.</p> <p>2.1.2. İnformasiya modelinin şəbəkə formasında təsvirini nümunələrlə şərh edir.</p> <p>2.1.3. İnformasiya modelini şəbəkə formasında ifadə edir.</p> |
| Təlim NƏTİCƏLƏRİ | <ul style="list-style-type: none"> • Qraf informasiya modelini izah edir. • Qraf informasiya modelinə nümunələr göstərir. • İnformasiya modelini qraf formasında ifadə edir. |




A Dərsi başlayan zaman şagirdlərə dərslidə olan suallarla müraciət etmək olar. "İnformasiya modeli" anlayışı ilə şagirdlər əvvəlki siniflərdə tanış olmuşlar. İnformasiya modeli dedikdə obyektin xassələrini informasiya formasında (mətn, şəkil, cədvəl və s.) təsvir edən model başa düşülür.

Yeni dərsə keçid vermək üçün informasiya modellərinin növlərini eks etdirib şagirdlərə onları adlandırmağı təklif etmək olar.

B "Fəaliyyət" bölümündə şagirdlərə ağac informasiya modelinin elementlərini adlandırmaq təklif olunur. Ağac strukturu ilə şagirdlər 8-ci sinifdə tanışdırırlar. Kök, təpə, til onun əsas elementləridir. Ağacda hər hansı iki təpə arasında yalnız bir yol var.

Şagirdlərə başqa tapşırıq da vermək olar. Məsələn, kompüterdə müəyyən bir qovluğu açmaq və onun ağacvari strukturunu hazırlamaq: təpələr ona daxil olan qovluqları və faylları ifadə edir. Çalışmaq lazımdır ki, seçilmiş qovluqda daha az obyekt olsun. Ağacın iki səviyyəsini göstərmək kifayətdir.





C Dərsin nəzəriyyə hissəsində qraf (şəbəkə) informasiya modeli haqqında məlumat verilir. Qraflarla şagirdlər aşağı siniflərdən tanış olublar. 2-ci sinifdə 2.2.3 (Sadə və qısa yolları seçməkla hərəkət variantları müəyyənləşdirir) standartını reallaşdırmaq üçün şagirdlər verilmiş sxemdə bir obyektdən digərinə aparan yolların sayını tapır, onlardan ən qıcasını müəyyən edirdilər. Daha yuxarı siniflərdə isə şagirdlər budaqlanan alqoritmləri şərtdən asılı olaraq yerinə yetirməyi, ağacvari

strukturlu sxemlərdə obyektlər arasındaki əlaqəni müəyyənləşdirməyi öyrənmişlər. 9-cu sinifdə şagirdlər "qraf" anlayışı ilə daha mükəmməl formada tanış olurlar. Qraflar çox yerlərdə tətbiq olunur – nəqliyyat daşımaları, kommunikasiya şəbəkələrinin layihələndirilməsi, İnternetdə yönləndirmə və s.

Qraflar nəzəriyyəsi 1736-cı ildə görkəmli riyaziyyatçı Leonard Eyler tərəfində yaradılmışdır. Buna məşhur "Königsberq körpüleri" məsələsinin həllinin axtarılması da təkan vermişdir.

Königsberq şəhəri (indiki Kalininqrad, Rusiya Federasiyası) çayın sahillərində yerləşirdi. Şəhərin müxtəlif hissələri bir-biri ilə yeddi körpü ilə birləşirdi. Şəhərin əhalisini belə bir sual maraqlandırırdı: hər körpündən yalnız bir dəfə keçməklə bütün körpüləri keçmək mümkün mümkündürmü?



Bir çox insanlar bu məsələni həm nəzəri, həm də praktik (gəzinti zamanı) həll etməyə çalışırdılar. 1736-cı ildə bu məsələ Leonard Eyleri də maraqlandırdı. O, sübut etdi ki, həmin körpülərin hamısını keçmək mümkün deyil. Onun tədqiqatları qraflar nəzəriyyəsinin yaranmasına təkan verdi.

Eyler qraflarla bağlı mühakimələrində aşağıdakı nəticələrə gəlir:

- Qrafda tək təpələrin (tək sayıda tillərin birləşdiyi təpələrin) sayı cütdür. Tək sayıda cüt təpəsi olan qraf yoxdur.
- Əgər qrafın bütün təpələri cütdürsə, onda qələmi kağızdan ayırmadan bu qrafi çəkmək mümkün kündür.
- İkidən çox tək təpəsi olan qrafi birdəfəyə, yəni qələmi kağızdan ayırmadan hər tildən bir dəfə keçməklə çəkmək mümkün deyil.

İxtiyari qrafi kompüterdə təsvir etmək üçün qonşuluq siyahısından və ya qonşuluq matrisində istifadə olunur. Bu səbəbdən də mövzuda müvafiq anlayışlara çox yer ayrılmışdır. Qeyd edək ki, informatika üzrə olimpiadalarda (xüsusən də, şəhər və respublika turlarında) qraflara aid məsələlər tez-tez təqdim olunur.

Əlavə məlumat

Cox zaman kompüterdə verilənlər cədvəl formasında saxlanılır. Belə cədvəller matris və ya ikiölçülü massiv adlanır. Python programlaşdırma dilində cədvəl hər elementi siyahı olan siyahı formasında saxlanılır. Məsələn, iki sətin və üç sütundan ibarət cədvəl üzərində müxtəlif əməliyyatlar aparan program belə yazılı bilər.

```
a = [[1, 2, 3], [4, 5, 6]]
print(a[0])
```

```

print(a[1])
b = a[0]
print(b)
print(a[0][2])
a[0][1] = 7
print(a)
print(b)
b[2] = 9
print(a[0])
print(b)

```

Burada siyahının birinci elementi ($a[0]$) $[1, 2, 3]$ ədədlərindən ibarət siyahıdır. Yəni $a[0][0] == 1$, $a[0][1] == 2$, $a[0][2] == 3$, $a[1][0] == 4$, $a[1][1] == 5$, $a[1][2] == 6$.

Belə siyahıların emalı və çıxışa verilməsi üçün iki iç-içə dövrdən istifadə olunur. Birinci dövr sətrlərin nömrəsini dəyişir, ikincisi isə həmin sətrin elementlərini seçir. Məsələn, ikiölçülü massivi ekrana çıxarmaq üçün programı belə yazmaq olar:



```

a = [[1, 2, 3, 4], [5, 6], [7, 8, 9]]
for i in range(len(a)):
    for j in range(len(a[i])):
        print(a[i][j], end=' ')
print()

```

D "Araşdırmaq-öyrənək" bölümündə şagirdlər Azərbaycanın dərslikdə göstərilmiş şəhərləri arasındaki məsafələri Internetdən (məsələn, www.gomap.az saytından) öyrənib onların əsasında qraf qurmalarıdır. Həmin qraf üzərində Ağdaş və Şamaxı şəhərləri arasında ən qısa yolu göstərmək lazımdır.

www.gomap.az saytının sol tərəfinin iki sətrində hər dəfə iki şəhərin adını yazıb məsafəni öyrənmək olar. Nəticədə belə bir qraf alınmalıdır:



Bu qrafdan görünür ki, Ağdaş – Göyçay – Ağsu – Şamaxı məşrutu ən qıсадır (124,7 km). Hesablamaları Excel programında aparmağı tövsiyə etmək olar.

Qiymətləndirmə meyarları: izahetmə, ifadətmə

| I səviyyə | II səviyyə | III səviyyə | IV səviyyə |
|---|---|--|---|
| Qraf informasiya modelini izah etməkdə çətinlik çəkir. | Qraf informasiya modelini müəllimin köməyi ilə izah edir. | Qraf informasiya modelini izah edərkən kiçik səhvlərə yol verir. | Qraf informasiya modelini düzgün izah edir. |
| Qraf informasiya modelinə nümunələr göstərməklə çətinlik çəkir. | Qraf informasiya modelinə müəllimin köməyi ilə nümunələr göstərir. | Qraf informasiya modelinə nümunələr göstərərək kiçik səhvlərə yol verir. | Qraf informasiya modelinə nümunələr göstərir. |
| İnformasiya modelini qraf formasında çətinliklə ifadə edir. | İnformasiya modelini qraf formasında müəllimin köməyi ilə ifadə edir. | İnformasiya modelini qraf formasında ifadə edərkən kiçik səhvlərə yol verir. | İnformasiya modelini qraf formasında düzgün ifadə edir. |

Elektron resurslar:

1. www.gomap.az
2. Qraflar nəzəriyyəsi. Mühazirə (rusca). <https://www.youtube.com/watch?v=npV3mOIZJNc>

Dərs 26 / Mövzu 20: QRAFLARLA BAĞLI MƏSƏLƏLƏR

| | |
|------------------|---|
| ALT STANDARTLAR | 2.1.3. İnformasiya modelini şəbəkə formasında ifadə edir. |
| Təlim NƏTİCƏLƏRİ | <ul style="list-style-type: none"> • Qraflarla bağlı məsələləri həll edir. |

A: A graph problem where vertices A, B, C, D, E, F are connected. The task is to find the shortest path from A to E. The solution shows paths: A-B-C-E (length 3), A-B-D-E (length 4), A-C-D-E (length 4), and A-C-E (length 3).


B: A graph problem with 6 vertices labeled A through F. The task is to find the shortest path from A to F. The solution shows paths: A-B-C-F (length 4), A-B-D-F (length 4), A-C-D-F (length 4), and A-C-F (length 3).

C: A graph problem with 6 vertices labeled A through F. The task is to find the shortest path from A to F. The solution shows paths: A-B-C-F (length 4), A-B-D-F (length 4), A-C-D-F (length 4), and A-C-F (length 3).

D: A graph problem with 6 vertices labeled A through F. The task is to find the shortest path from A to F. The solution shows paths: A-B-C-F (length 4), A-B-D-F (length 4), A-C-D-F (length 4), and A-C-F (length 3).

E: A graph problem with 6 vertices labeled A through F. The task is to find the shortest path from A to F. The solution shows paths: A-B-C-F (length 4), A-B-D-F (length 4), A-C-D-F (length 4), and A-C-F (length 3).

A Mövzuya motivasiya yaratmaq üçün müəllim sinfə dərslikdə olan suallarla müraciət edə bilər. Dərsi başqa cür də başlamaq olar. Müəllim məsələni söyləyir: "A, B, C şəhərlərindən bir-birinə avtobus marşrutu işləyir. Bunu qrafla necə göstərmək olar?"



LAYİH

101

A şəhərindən B şəhərinə gedişhaqqı 20 qəpik, B şəhərindən C şəhərinə – 40 qəpik, C şəhərindən A şəhərinə isə 30 qəpik olduqda, bunu qraf şəklində necə göstərdiniz?

B "Çəkili qraf" anlayışı verilir. Əslində, əvvəlki dərsin "Araşdırmaq-öyrənək" bölümündə şagirdlər çəkili qraf qurmuşlar. Çəkili qrafdan nəqliyyat məsələlərində tez-tez istifadə olunur.

C Bu bölümə qraflara aid tipik məsələlər verilib. Onların şərti və həlli yolları göstərilib. Əvvəlki dərsdə Azərbaycanın şəhərləri ilə bağlı məsələnin çəki cədvəlini qurmaq olar.

| | Oğuz | Qəbələ | İsmayıllı | Şamaxı | Qobustan | Ağdaş | Göyçay | Ağsu | Ucar | Kürdəmir |
|-----------|------|--------|-----------|--------|----------|-------|--------|------|------|----------|
| Oğuz | | 50,8 | | | | | | | | |
| Qəbələ | 50,8 | | 42,1 | | | 53,6 | | | | |
| İsmayıllı | | 42,1 | | 53,4 | | | 51,5 | 55,6 | | |
| Şamaxı | | | 53,4 | | 32,6 | | | 36,5 | | |
| Qobustan | | | | 36,5 | | | | | | |
| Ağdaş | | 53,6 | | | | | 25,9 | | 36,9 | |
| Göyçay | | | 51,5 | | | 25,9 | | 62,3 | 17,9 | 55,8 |
| Ağsu | | | 55,6 | 36,5 | | | 62,3 | | | 34,6 |
| Ucar | | | | | | 36,9 | 17,9 | | | 51,1 |
| Kürdəmir | | | | | | | 55,8 | 34,6 | 51,1 | |

Şagirdlərə verilmiş məsələlərin həll alqoritmlərini – proqramlarını kompüterdə yığıb icra etmək tövsiyə olunur.

D Dərsliyin "Araşdırmaq-öyrənək" bölümündə verilmiş məsələnin proqram kodunu belə yazmaq olar:

```
i = 1  
w = 0  
n = int(input())  
while i <= n:  
    s = input()  
    w = w + s.count('1')  
    i = i + 1  
w = w // 2  
print(w)
```

Vaxt imkan versə, şagirdlərə qrafla bağlı digər məsələlər də təklif etmək olar:

1. A, B, C, D, E, F yaşayış məntəqələrinin arasında yollar çəkilib. Onların uzunluğu cədvəldə göstərilib (ədədin cədvəldə olmaması iki məntəqə arasında birbaşa yolun olmadığını bildirir). A məntəqəsindən F məntəqəsinə ən qısa yolu müəyyən edin.

| | A | B | C | D | E |
|---|---|---|---|---|---|
| A | | 2 | 4 | | |
| B | 2 | | 1 | | 7 |
| C | 4 | | | 3 | 4 |
| D | | | 3 | | 3 |
| E | | 7 | 4 | 3 | |
| F | | | | 2 | |

2. Çəki matrisi əsasında qrafin tillərinin (ilgəklərin) sayını necə müəyyən etmək olar?

3. Kompüterin yaddaşında çəki matrisini saxlayan zaman təpələrin arasında əlaqə olmamasını necə göstərmək olar? (müxtəlif variantlara baxın)

4. Çəki matrisi üçün müəyyən edin:

- BD tilinin çökisini
- ABDCEA yolunun uzunluğunu (tilin çökisinə yolun uzunluğu kimi baxın)
- ABDC, ADEC və AEBC yollarından ən qısa və ən uzun olanını.

| | A | B | C | D | E |
|---|---|---|---|---|---|
| A | | 5 | 2 | 1 | 3 |
| B | 5 | | 3 | 7 | 2 |
| C | 2 | 3 | | 4 | 9 |
| D | 1 | 7 | 4 | | 4 |
| E | 3 | 2 | 9 | 4 | |

Nəzərə almaq lazımdır ki, çəki matrisi təpələrin bir-birinə nəzərən necə yerləşdiyindən müəyyən etmir. Qrafin forması dəyişsə də, çəki matrisi dəyişmir, ona görə də qraflar nəzəriyyəsində hər iki formalı qraf eyni hesab olunur.

E "Öyrəndiklərinizi yoxlayın" bölümündə şagirdlər təqdim olunan suallara cavab verib məsələləri həll etməlidirlər.


- Çəkili, yöneldilmiş qraf.
- 6 tili var; AB tilinin çökisi 6-dir.
- AB, BD, DE tillərinin çəkilərinin cəminə.
- ABDG, ABEG, ABDEG, ACDG, ACG, ACFG, ACDEG, ACBEG, ACBDG

Qiymətləndirmə meyari: həllətmə

| I səviyyə | II səviyyə | III səviyyə | IV səviyyə |
|--|--|---|--|
| Qraflarla bağlı məsələləri çətinliklə həll edir. | Qraflarla bağlı məsələləri müəllimin köməyi ilə həll edir. | Qraflarla bağlı məsələləri həll edərkən kiçik səhvələr buraxır. | Qraflarla bağlı məsələləri düzgün həll edir. |

Dərs 27 / Mövzu 21: KOMPÜTER ŞƏBƏKƏLƏRİ

| | |
|-------------------------|--|
| ALT STANDARTLAR | 3.3.1. Kompüter şəbəkələrinin iş prinsiplərini izah edir. |
| Təlim NƏTİCƏLƏRİ | <ul style="list-style-type: none"> Kompüter şəbəkələrini quruluşuna görə fərqləndirir. Kompüter şəbəkələrinin növlərini sadalayır. |




A "Kompüter şəbəkəsi" anlayışı ilə şagirdlər artıq tanış olmuşlar. Ona görə də dərsin girişində dərslikdə olan sualları vermək məqsədə uyğundur.

Əlavə sual da vermək olar: "Nəyə görə qraflara aid dərslərdən sonra siz kompüter şəbəkələrinə aid dərsi keçirsiniz? Onlar arasında hansı oxşarlıq var?"

B "Fəaliyyət" bölümündə şagirdlərə sinifdə mövcud olan şəbəkəni sxematik (qraf formasında) göstərmək təklif olunur. Sinifdə lokal şəbəkə mövcud deyilsə, ixtiyari 5 kompüter çəkib onların arasında əlaqələri göstərmək lazımdır.

Əgər sinifdə "müzənni-qulluqçu" şəbəkəsi qurulubsa, onda onu göstərən qraf adı qraf olacaq, çünki informasiya həm müzənni kompüterlərdən qulluqçu kompüterə ötürülür, həm də əksinə.

Məsələn, lokal şəbəkəni qraf şəklində belə göstərmək olar:



İkinci sualın cavabı şəbəkənin növündən asılıdır. Əgər şəbəkədə kompüterlər aradıl birləşdiriləbsə, yəni halqa topologiyasıdırsa, onda bir kompüterin işləməməsi bütün şəbəkənin işini dayandırıa bilər. Kompüterlərin birləşməsində ulduz topologiyasından istifadə edilibsə, informasiyanın ötürülməsində heç bir problem olmaya-çaq.

Qeyd. Adətən, məktəblərin lokal şəbəkələrində ulduz topologiyasından istifadə olunur. Məktəbin bütün kompüter siniflərini, direktor və müəllimlər otağını, kitabxananı birləşdirən lokal şəbəkə quraşdırılır.

C Dərsin bu bölümündə yerli şəbəkələrin növlərindən danışılır. 8-ci sinif dərsliyində kompüter şəbəkələri, onların topologiyaları haqqında qısa məlumat verilmişdir. 9-cu sinifdə isə bu materiallar daha geniş formada təqdim olunur.

Kompüter şəbəkəsinin əsas xarakteristikası informasiyanın ötürülmə sürətidir. Bu kəmiyyət saniyədə neçə bit informasiya ötürülməsi ilə müəyyən olunur (bit/s).


$$1 \text{ Kbit/s} = 1024 \text{ bit/s};$$

$$1 \text{ Mbit/s} = 1024 \text{ Kbit/s};$$

$$1 \text{ Gbit/s} = 1024 \text{ Mbit/s}.$$

Korporativ şəbəkələrdən danışarkən Azərbaycan təhsil sistemində fəaliyyət göstərən AzEduNet təhsil şəbəkəsindən söhbət açmaq olar. Hazırkıda Azərbaycan təhsil şəbəkəsinə Təhsil Nazirliyi və onun tabeliyində olan 2 minə yaxın qurum – təhsil idarələri, şöbələri, ali, orta və orta ixtisas təhsili müəssisələri qoşulmuşdur.

Təhsil müəssisələri müxtəlif texnologiyalarla Internetə bağlanmışdır: fiber optik, ADSL və simsiz (3G, peyk antenası və s.). Ən yüksək sürəti fiber optik bağlantısı verir (100 Mbit/s sürətə qədər). ADSL (4 Mbit/s sürətə qədər) və simsiz (10 Mbit/s sürətə qədər) qoşulmalarının sürəti isə texniki şəraitdən asılıdır. Bu günə qədər yalnız 60 təhsil müəssisəsi fiber optik qoşulmadan istifadə edir.




İzahat zamanı projektordan istifadə məqsədəyənqundur.

Əlavə material


Şəbəkələrin eksəriyyətində şəbəkə serveri və müştəri kompüterləri ilə bərabər, daha iki növ şəbəkə avadanlığından istifadə olunur: kommunikasiya qurğuları və transmissiya qurğuları (şəbəkə kabellərini birləşdirən və siqnalları gücləndirən qurğular).

Lokal və qlobal şəbəkələrdə verilənləri ötürmək üçün müxtəlif qurğulardan istifadə olunur.


Kompüter şəbəkəsi üçün aparat təminatının ən vacib hissəsi *NIC (network interface card)* şəbəkə adapteridir. Ona bəzən *Ethernet-adapter*, yaxud *şəbəkə kartı* da deyilir. O, ayrıca kart kimi də, kompüterin ana lövhəsinin bir hissəsi kimi də ola bilər. Kompüterdə şəbəkə kartının olub-olmamasını bilmək üçün sistem blokunun arxa panelində RJ-45 yuvasını axtarın. O, telefon kabeli üçün yuvanın (portun) böyüdülmüşünə oxşayır, yalnız ora telefon kabelinin əvəzinə şəbəkə kabeli taxılır.



Lokal şəbəkəni bir neçə kompüterdən təşkil etmək üçün toparlayıcıdan istifadə olunur. Bu tip qurğu ona daxil olan bütün informasiyanı, sadəcə, ötürür. Yəni toparlayıcının portuna qoşulmuş qurğuların hamısı eyni bir informasiyanı alır.



Dərsliyin "Araşdırmaq-öyrənək" bölümündə şagirdlər göstərilmiş qrafların hansı şəbəkə topologiyalarına uyğun olduğunu müəyyənləşdirməlidir.



Şin



Ulduz



Əgər şagirdlər 7 kompüterdən ibarət ulduzvari lokal şəbəkənin qrafını qurublarsa, onda onun qonşuluq matrisini belə göstərmək olar:

| | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
|----------|----------|----------|----------|----------|----------|----------|----------|
| 1 | 1 | 1 | 1 | 1 | 1 | 1 | 1 |
| 2 | 1 | 0 | 0 | 0 | 0 | 0 | 0 |
| 3 | 1 | 0 | 0 | 0 | 0 | 0 | 0 |
| 4 | 1 | 0 | 0 | 0 | 0 | 0 | 0 |
| 5 | 1 | 0 | 0 | 0 | 0 | 0 | 0 |
| 6 | 1 | 0 | 0 | 0 | 0 | 0 | 0 |
| 7 | 1 | 0 | 0 | 0 | 0 | 0 | 0 |

E "Öyrəndiklərinizi yoxlayın" bölümündə şagirdlər verilmiş sualları cavablandırma bilərlər.

Oiymatləndirmə meyarları: fərqləndirmə, sadalama

| I səviyyə | II səviyyə | III səviyyə | IV səviyyə |
|--|--|--|--|
| Kompüter şəbəkələrini quruluşuna görə çətinliklə fərqləndirir. | Kompüter şəbəkələrini quruluşuna görə müəllimin köməyi ilə fərqləndirir. | Kompüter şəbəkələrini quruluşuna görə fərqləndirərkən kiçik səhv'lərə yol verir. | Kompüter şəbəkələrini quruluşuna görə düzgün fərqləndirir. |
| Kompüter şəbəkələrinin növlərini çətinliklə sadalayır. | Kompüter şəbəkələrinin növlərini müəllimin köməyi ilə sadalayır. | Kompüter şəbəkələrinin növlərini sadalayarkən kiçik səhv'lərə yol verir. | Kompüter şəbəkələrinin növlərini düzgün sadalayır. |

Dərs 28 / Mövzu 22: İNFORMASIYANIN ÖTÜRÜLMƏSİ

| | |
|-------------------------|--|
| ALT STANDARTLAR | 1.2.1. İnfomasiyaların qəbulu və ötürülməsi üsullarını sadalayır. 1.2.2. İnfomasiyaların qəbulu və ötürülməsi üsullarını izah edir. 1.2.3. İnfomasiyaların qəbulu və ötürülməsi üsullarını nümunələrlə şərh edir. |
| Təlim NƏTİCƏLƏRİ | <ul style="list-style-type: none"> İnfomasiyanın ötürülmə prosesini izah edir. Şəbəkələrdə verilənləri öturmək üçün vasitələri söyləyir. İnfomasiyaların qəbulu və ötürülməsi üsullarını nümunələrlə şərh edir. |

LAYIH

106

A *İnteraktivdən OTORULUR*

B *İnteraktivdən OTORULUR*

C *İnteraktivdən OTORULUR*

D *İnteraktivdən OTORULUR*

E *İnteraktivdən OTORULUR*

A Dörsin girişində şagirdlər üçün iki sual verilmişdir. Telefonla ötürmə prosesi ev telefonundan paylayıcı qutuya, oradan paylayıcı şkafa, şafadan isə ATS-ə ötürülür. ATS-də isə siqnal lazım olan digər ATS-ə istiqamətləndirilir və proses əksinə gedir. Lakin şagirdlər bunu sadə yolla da izah edə bilərlər: evdən ATS-ə, ATS-dən digər ATS-ə və zəng etdiyiniz evə. Mobil telefonda rabitə arı pətəyinə bənzər şəbəkə ilə simsiz olaraq retranslyatorlar vasitəsilə yaradılır: sizin telefondan mobil operatora, oradan zəng etdiyiniz telefonun operatoruna, sonra isə telefonun özünə.

Dörsi başqa suallarla da başlamaq olar. Məsələn: "İxtiyari informasiyanı necə ötürmək olar?", "İnformasiyanın ötürülməsində hansı vasitələrdən istifadə olunur?"

B Dörsliyin "Fəaliyyət" bölümündə şagirdlər şəkilləri tarix baxımından ardıcıl dəyişməlidirlər.



C Dörsin bu bölümündə informasiyanın ötürülməsinin mahiyyəti açılır, verilənləri kanal vasitəsilə göndərmək üçün fiziki və simsiz rabitə vasitələri barədə məlumat verilir. Şagirdlərə söyləmək olar ki, rabitə kanallarının texniki cəhətdən aşağı keyfiyyətli olması ötürülen siqlların təhrifinə, yaxud informasiyanınitməsinə səbəb ola bilər. Bu səbəbdən rəqəmsal rabitə kanalları ilə ötürülen informasiya hissələrə (paketlərə, bloklara) bölünür. Hər blok üçün yoxlama ədədi hesablanır (ikilik ədədlərin cəmi). Həmin ədəd paketlə ötürülür. Qəbul yerində qəbul olunan blokun yoxlama ədədi yenidən hesablanır. Əgər o, ilkin ədəddən fərqlidirsə, onda həmin paket təkrar ötürülür.

LAYİT

İnsan kağızda nəsə yazıb nəzərdə tutduğu şəxsə verirsə, bu halda o həm informasiyanın mənbəyi, həm də rabitə kanalı rolunu oynayır. Bu ötürmədə informasiyanın şəkli də dəyişmir: yazılmış mətn təhrif olunmadan ünvanına çatır. Tutaq ki, insan yazdığını məktubu ünvanına tanışı vasitəsilə göndərir. Bu halda rabitə kanalı müstəqildir və onunla insandan asılı olmayan hadisələr baş verə bilər. Məsələn, məktub itə, yaxud yağışa düşərək islana bilər. Belə halda deyirlər ki, rabitə kanalında maneə baş verib. Əgər tanış adam axtardığı ünvanı gec taparsa, informasiyanın ötürülmə müddəti artmış olar. Yaxud tanış adam məktubu oxuyub nəzərdə tutulan adama onun məzmununu danışa bilər. Nəticədə informasiyanın şəkli dəyişəcək – o, yazılı formadan şifahi formaya çevriləcək. Bu halda informasiyanın məzmunu təhrif oluna da bilər, yəni “rabitə kanalı” kağızdakı yazını olduğu kimi söyləməyə də bilər, yaxud nəyisə başqa cür deyə bilər. Nəhayət, insanın məktubunu üçüncü bir şəxs də oxumuş olur, yəni informasiyaya icazəsiz müraciət baş verir. Bu misaldan görünür ki, informasiyanın ötürülməsi prosesində hansı parametrlər ola bilir və bu zaman hansı problemləri həll etmək lazımlı gəlir. Deməli, ötürülmənin etibarlılığı, ötürülmə müddəti və informasiyanın qorunması daha önemlidir.

D Dərsliyin "Araşdırma-öyrənək" bölümündə Wi-Fi və Wi-Max texnologiyaları haqqında Internetdən məlumat toplamaq tapşırılır.

"Elektron resurslar" bölümündə göstərilmiş ünvanlardan istifadə edərək Wi-Fi və Wi-Max texnologiyaları vasitəsilə informasiyanın ötürülməsinin maksimal sürətini öyrənmək olar.

E "Öyrəndiklərinizi yoxlayın" bölümündə verilmiş sualları cavablandırmaq təklif olunur.

Oiymatlaşdırma meyarları: izahetmə, sadalama, şərhətmə


| I səviyyə | II səviyyə | III səviyyə | IV səviyyə |
|---|--|--|---|
| İnformasiyanın ötürülmə prosesini çətinliklə izah edir. | İnformasiyanın ötürülmə prosesini müəllimin köməyi ilə izah edir. | İnformasiyanın ötürülmə prosesini izah edərkən kiçik səhv'lərə yol verir. | İnformasiyanın ötürülmə prosesini düzgün izah edir. |
| Şəbekələrdə verilənləri ötürmək üçün vasitələri çətinliklə söyləyir. | Şəbekələrdə verilənləri ötürmək üçün vasitələri müəllimin köməyi ilə söyləyir. | Şəbekələrdə verilənləri ötürmək üçün vasitələri söyləyərkən kiçik səhv'lərə yol verir. | Şəbekələrdə verilənləri ötürmək üçün vasitələri söyləyir. |
| İnformasiyanın qəbulu və ötürülməsi üsullarını nümunələrlə şərh etməkdə çətinlik çəkir. | İnformasiyanın qəbulu və ötürülməsi üsullarını müəllimin köməyi ilə nümunələrlə şərh edir. | İnformasiyanın qəbulu və ötürülməsi üsullarını nümunələrlə şərh edərkən kiçik səhv'lərə yol verir. | İnformasiyanın qəbulu və ötürülməsi üsullarını nümunələrlə şərh edir. |

Elektron resurslar:


1. Wi-Fi. <https://az.wikipedia.org/wiki/Wi-Fi>
2. WiMax. <https://az.wikipedia.org/wiki/Wimax>

**V TƏDRİS VAHİDİ ÜZRƏ 1-ci
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ NÜMUNƏSİ**

1. 5 təpəsi və 6 tili olan qrafı göstərin.



2. Verilmiş qraf üçün qonşuluq matrisini yazın.



| | | | | | | | | | |
|--|--|--|--|--|--|--|--|--|--|
| | | | | | | | | | |
| | | | | | | | | | |
| | | | | | | | | | |
| | | | | | | | | | |
| | | | | | | | | | |
| | | | | | | | | | |
| | | | | | | | | | |
| | | | | | | | | | |
| | | | | | | | | | |
| | | | | | | | | | |

3. Cədveldə qonşu dəmiryol stansiyaları arasında məsafə göstərilmişdir. A və D stansiyaları arasında ən qısa yoluñuzunuzu müəyyən edin. Cədveldə boş xanalar yolun birbaşa olmamasını bildirir.





| | A | B | C | D | E |
|---|---|---|---|---|---|
| A | | 1 | 4 | | 2 |
| B | 1 | | | 7 | |
| C | 4 | | | | 2 |
| D | | 7 | | | 1 |
| E | 2 | | 2 | 1 | |

- A) 3 B) 6 C) 7 D) 8

4. Cədveldə qonşu dəmiryol stansiyaları arasında yüksəkşima qiymətləri göstərilmişdir. Cədvələ uyğun qrafı müəyyən edin.

| | A | B | C | D | E |
|---|---|---|---|---|---|
| A | | 9 | 3 | | |
| B | 9 | | | 1 | 5 |
| C | 3 | 1 | | | 4 |
| D | | 5 | | | |
| E | | | 4 | | |

LAYIHƏ



5. Siz 2700 m hündürlükde dağın başındasınız. Dağın etyində yerləşən mərkəzə verilənləri hansı üsulla ötürə bilərsiniz?

- A) sarınmış cütlük kabeli vasitəsilə B) Wi-Fi simsiz rabitə ilə
C) koaksial kabel vasitəsilə D) peyk rabitəsi vasitəsilə

6. Siz üçmərtəbəli məktəbin binasında lokal şəbəkə qurmalısınız (bütün kommunikasiyalar məktəbə çəkilib). Hansı rabitə kanalından istifadə edərdiniz?

- A) sarınmış cütlük kabeli vasitəsilə B) Wi-Fi simsiz rabitə ilə
C) koaksial kabel vasitəsilə D) peyk rabitəsi vasitəsilə

7. İformasiyanın ötürülmə sürəti 1200 bit/s-dir. 3060 bit informasiyanı modem nə qədər müddətə ötürür?

- A) 23 saniyəyə B) 25,5 saniyəyə C) 12 saniyəyə D) 7 saniyəyə

8. ADSL bağlantısı vasitəsilə verilənlərin ötürülmə sürəti 1024000 bit/s-dir. Bu bağlantı ilə faylin ötürülməsi 5 saniyə vaxt apardı. Faylin həcmini müəyyən edin.

- A) 620 bayt B) 128 Mbayt C) 625 Kbayt D) 244,8 Kbayt

9. Düzgün nömrələyin.

Kodlaşdırıcı qurğu

İformasiya mənbəyi

İformasiya qəbuledicisi

Rabitə kanalı

Dekodlaşdırıcı qurğu


10. Bunlardan hansı ən yüksəksürətli bağlantını təmin edir?

- A) telefon xətti B) koaksial kabel
C) fiber-optik kabel D) heç biri

LAYIHƏ

Dərs 30 / Mövzu 23: VEB-SAYTLARIN YARADILMASI

| | |
|-------------------------|---|
| ALT STANDARTLAR | 2.2.5. Şablonla sadə veb-səhifələr yaradır. |
| Təlim NƏTİCƏLƏRİ | <ul style="list-style-type: none">Sayt yaratma üsullarını sadalayır.Saytin strukturunu müəyyən edir. |



A Dərsin əvvəlində veb-səhifələr haqqında söhbət açmaq olar. Veb-brauzer, veb-səhifə, veb-sayt haqqında dərslikdəki sualları vermək olar. Şagirdlərə dərslikdən əlavə suallar da vermək olar: "Hansı məqsədlər üçün insanlar Internetdə sayt hazırlayırlar, veb-səhifə açırlar? Bunun üçün nə tələb olunur?"

B "Fəaliyyət" bölümündə şagirdlərə www.informatika.edu.az saytinın strukturu və məzmunu ilə tanış olmaq təklif edilir.

Əgər programlaşdırma dərsləri zamanı şagirdlər bu sayda qeydiyyatdan keçmişdirərsə və saytları artıq tanışdırlarsa, onda təhlil üçün başqa resurs təklif etmək olar. Məsələn, www.ederslik.edu.az saytını.

C Dərsin bu bölümündə HTML dili barədə qısa məlumat verilir. Ümumiyyətlə, şagirdlər hazır şablonlardan istifadə edərək sayt hazırlasalar da, HTML dilini az da olsa bilmələri onların işlərini asanlaşdırar, məsələn, səhifənin html-kodunda kiçik düzəlişlər edə bilərlər.

Şagirdlərə veb-dizaynerlər barədə məlumat vermək yaxşı olardı. Veb-dizayner saytin strukturunu layihələndirən, informasiyanın verilmə üsulunu seçən və veb-layihənin bədii tərtibatını həyata keçirən mütəxəssisidir. Veb-dizayner müasir veb-tehnologiyaları bilməli, dizayn məktəbini keçməlidir.

Əlavə məlumat

Hipermətn başqa sənədlərə istinadların olduğu mətnidir. Bəs hipermətn adı mətndən nə ilə fərqlənir? Ensiklopedik lüğəti yada salın. Hər hansı anlayışı izah edən mətndə bu lüğətdə izahı olan hər hansı sözə rast gəlinirsə, onda həmin söz **seçdirilir**; siz həmin sözü tapa və uyğun mətni oxuya bilərsiniz. Belə seçdirilmiş sözə, adətən, **istinad** deyilir. İstinad seçdirilmiş söz və ya sözlər haqqında əlavə informasiya almağa imkan verir. Hipermətn də belə təşkil olunub.

Adı mətnin oxunma texnikası belədir: bir səhifə oxunduqdan sonra növbəti səhifəyə keçilir. Hipermətn texnologiyasında isə heç bir oxuma ardıcılılığı yoxdur: hiperistinaddan istifadə etməklə bir səhifədən başqasına asanlıqla keçmək mümkündür.

Çox zaman istinad mətnin rəngini fərqləndirmək, yaxud altındañ xətt çəkməklə seçilir. Bu halda həmin istinada **hiperistinad**, yaxud **hiperəlaqə** deyilir. Ayırca söz, cümlə,

yxud qrafik obyekt hiperistinad ola bilər. Siçanın göstəricisini hiperistinadın üzərinə apardıqda o, formasını dəyişir.

Hiperistinad başqa faylla əlaqəli olan və siçanın çıqqılıtısına reaksiya verən seçdirilmiş obyeqtidir.

Teqin yazılışında böyük və kiçik hərflərin fərqi yoxdur, yəni <body>, <boDy> və ya <BODY> eyni teqlərdir.

Müxtəlif veb-brauzerlər HTML-sənədləri həmişə eyni cür əks etdirmir. Onların görünüşü şriftlərə, rənglərə, ölçülərə və s-yə görə fərqlənir. Buna görə də HTML-sənədə *fiziki* deyil, *məntiqi* sənəd kimi baxmaq lazımdır. Başqa sözlə, sənədin görünüşü ona baxılan programdan və kompüterin sinfindən aslı olaraq dəyişir.

<HTML> teqi. Hər bir HTML-sənədi <HTML> teqi ilə başlayıb onunla da qurtarmalıdır. Bu teqlər sənədin HTML-sənəd olduğunu göstərir. Sənəddə daha nələrin verilməsindən asılı olmayaraq bu teqlər sənədə mütləq daxil edilməlidir.

<HTML> teq cütlüyündən aşağıdakı kimi istifadə olunur:

```
<HTML>  
Mənim ilk HTML-sənədim  
</HTML>
```

Bütün HTML-sənədlər açan və bağlayan <HTML> teqlərlə (teq-konteynerlə) başlayıb qurtarmalıdır. Əgər sənəddə açan və ya bağlayan teqlər buraxılmış olarsa, onda sənədin bütün digər teqləri də düzgün qəbul olunmayıcaq.

Bağlayan teq sağa əyik xətlə (/) başlamalıdır – məhz bu əlamət teqin bağlayan teq olduğunu göstərir.

<HEAD> və <BODY> teqləri. Bütün HTML-sənədlər iki məntiqi hissəyə – *başlıq* və *gövdəyə* (yəni sənədin özünü) bölünür. Veb-brauzer sənədi düzgün əks etdirmək üçün bu hissələri bir-birindən ayırmalıdır. Ümumiyyətlə, HTML-sənədin başlığı *sənəd haqqında əsas məlumatı*, gövdəsi isə sənədin *məzmununu* əks etdirir. Ona görə də sənədə başlangıç və son <HEAD> teqləri (teq cütləri) əlavə olunur.

```
<HTML> <HEAD>  
burada başlıq yerləşir  
</HEAD>  
Mənim ilk HTML-sənədim </HTML>
```

Müxtəlif teqləri bir sətirdə də yazmaq olar.

Sənədin məntiqi bölünməsini tamamlamaq üçün onun gövdəsinin başlangıcına və sonuna <BODY> teqlərini (teqlər cütünü) əlavə etmək lazımdır, çünki bütün HTML-sənədlərin başlığı olduğu kimi, gövdəsi də olmalıdır:

```
<HTML> <HEAD>  
burada başlıq yerləşir  
</HEAD> <BODY>  
Mənim ilk HTML-sənədim  
</BODY> </HTML>
```

Hər bir HTML-sənəd <HTML> teqi ilə başlayır və </HTML> teqi ilə qurtarılır. Sənədin başlığı <HEAD> və </HEAD> teq cütləri arasında, gövdəsi isə <BODY> və </BODY> teq cütləri arasında yerləşdirilməklə o, iki məntiqi hissəyə bölündür.

<TITLE> teqi. İstifadəsi vacib olan sonuncu teq <TITLE> teqidir. Internetdə işləyən zaman, yəqin ki, veb-brauzerin başlıq sətrində baxığınız HTML-sənədin adının eks olunduğunu görmüşünüz. Bu ad HTML-sənədin mətnindəki <TITLE> teqinin məzmunundan götürülür. Əgər bu teq sənəddə yoxdursa, onda səhifənin adı əvəzinə onun URL-ünvani göstəriləcək.


<HEAD> teqlər cütünün arasında yerləşən bu teq də cüt şəklində istifadə olunur və sənədin adını göstərən mətni hər iki tərəfdən əhatəyə alır. Misalımıza bu teqi də əlavə etsək, onda tamamlanmış görünüşü olan belə bir HTML-sənəd alıñar:

```
<HTML> <HEAD> <TITLE> Sənədin adı </TITLE>
</HEAD> <BODY>
Mənim ilk HTML-sənədim
</BODY> </HTML>
```

Sənəd primitiv görünüşdə, tərkibində lazımlı bütün teqlər var və ona veb-brauzerdə baxmaq olar.

D "Araşdıracaq-öyrənək" bölümündə şagirdlər *informatika.edu.az* saytının strukturunu aşadırıb onu qraf şəklində göstərməlidirlər.

Strukturunu belə göstərmək olar:




E "Öyrəndiklərinizi yoxlayın" bölümündə şagirdlər suallara cavab verirlər.

Qiymətləndirmə meyarları: sadalama, müəyyəyənetmə


| I səviyyə | II səviyyə | III səviyyə | IV səviyyə |
|---|---|--|---|
| Sayt yaratma üsullarını çətinliklə sadalayır. | Sayt yaratma üsullarını müəllimin köməyi ilə sadalayır. | Sayt yaratma üsullarını sadalayarkən kiçik səhvlərə yol verir. | Sayt yaratma üsullarını düzgün sadalayır. |
| Saytin strukturunu çətinliklə müəyyəyen edir. | Saytin strukturunu müəllimin köməyi ilə müəyyəyen edir. | Saytin strukturunu müəyyəyen edərkən kiçik səhvlərə yol verir. | Saytin strukturunu müəyyəyen edir. |

Dərs 31 / Mövzu 24: İNFORMASIYA CƏMIYYƏTİNƏ AİD SAYTIN HAZIRLANMASI

| | |
|-------------------------|---|
| ALT STANDARTLAR | <p>2.2.5. Şablonla sadə veb-səhifələr yaradır.</p> <p>4.1.1. İnformasiya cəmiyyətinin formalaşdırılmasının mahiyyətini şərh edir.</p> <p>4.1.2. İnformasiya cəmiyyətinin formalaşdırılmasının əsas istiqamətlərini fərqləndirir.</p> <p>4.1.3. İnformasiya cəmiyyətinin formalaşdırılması istiqamətlərinə aid sədə layihələr hazırlayırlar.</p> |
| Təlim NƏTİCƏLƏRİ | <ul style="list-style-type: none"> Müəyyən mövzuda hazır şablonlar əsasında sayt hazırlayırlar. İnformasiya cəmiyyətinin formalaşdırılmasının mahiyyətini şərh edir. İnformasiya cəmiyyətinin formalaşdırılmasının əsas istiqamətlərini fərqləndirir. |



A Şagirdlər "Addım-addım" bölümündə addımları yerinə yetirək www.simplesite.com (başqa pulsuz saytlar konstruktöründən da istifadə etmək olar. Onların adları "Elektron resurslar" bölümündə verilib.) veb-sayt konstruktör vasitəsilə "İnformasiya cəmiyyəti" mövzusunda sayt hazırlamalıdır. Saytin strukturunu, məsələn, belə müəyyəyen etmək olar:



Saytı hazırlamaq üçün Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014–2020-ci illər üçün MİLLİ STRATEGIYA sənədindən istifadə edilməsi tövsiyə olunur. Sənədi www.prezident.az saytında tapmaq olar.



- B** Dərsliyin "Araşdırəq-öyrənək" bölümündə şagirdlər elektron hökumət portalına (<https://www.e-gov.az/>) daxil olub, ayrı-ayrı dövlət qurumlarının təklif etdiyi elektron xidmətlərlə tanış olmaq təklif olunur.
- C** "Öyrəndiklərinizi yoxlayın" bölümündə şagirdlər suallara cavab verirlər.

Qiymətləndirmə meyarları: tərtibetmə, şərhetmə, fərqləndirmə

| I səviyyə | II səviyyə | III səviyyə | IV səviyyə |
|--|--|--|---|
| Müəyyən mövzuda hazır şablonlar əsasında saytı çətinliklə hazırlanır. | Müəyyən mövzuda hazır şablonlar əsasında saytı müəllimin köməyi ilə hazırlanır. | Müəyyən mövzuda hazır şablonlar əsasında saytı hazırlanırdıqdan kiçik səhv-lərə yol verir. | Müəyyən mövzuda hazır şablonlar əsasında sayt hazırlanır. |
| İnformasiya cəmiyyətinin formallaşdırılmasının mahiyyətini çətinliklə şərh edir. | İnformasiya cəmiyyətinin formallaşdırılmasının mahiyyətini müəllimin köməyi ilə şərh edir. | İnformasiya cəmiyyətinin formallaşdırılmasının mahiyyətini şərh edərkən kiçik səhv-lərə yol verir. | İnformasiya cəmiyyətinin formallaşdırılmasının mahiyyətini şərh edir. |

LAYIHƏ


| | | | |
|---|---|---|--|
| İnformasiya cəmiyyətinin formalasdırılmasının əsas istiqamətlərini çətinliklə fərqləndirir. | İnformasiya cəmiyyətinin formalasdırılmasının əsas istiqamətlərini müəllimin köməyi ilə fərqləndirir. | İnformasiya cəmiyyətinin formalasdırılmasının əsas istiqamətlərini fərqləndirərkən kiçik səhv'lərə yol verir. | İnformasiya cəmiyyətinin formalasdırılmasının əsas istiqamətlərini fərqləndirir. |
|---|---|---|--|

Elektron resurslar:

1. Pulsuz sayt konstruktörleri: www.wix.com, www.ucoz.ru, www.setup.ru, www.mozello.com
2. Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014–2020-ci illər üçün MİLLİ STRATEGİYA. <http://president.az/articles/11312>
3. Azərbaycanda informasiya cəmiyyəti quruculuğu.
http://www.yeniazerbaycan.com/YeniTexnaloyiyalar_e13670_az.html

Dərs 32 / Mövzu 25: İNTERNETDƏ ÜNVANLAMA

| | |
|-------------------------|---|
| ALT STANDARTLAR | 3.3.1. Kompüter şəbəkələrinin iş prinsiplərini izah edir. 3.3.2. Internetdə informasiya resurslarının ünvanlaşdırılmasını nümunələrlə nümayiş etdirir. |
| Təlim NƏTİCƏLƏRİ | <ul style="list-style-type: none"> • IP-ünvanlanmanın prinsipini izah edir. • Kompüterlərin domen adlarını şərh edir. • TCP-IP protokolu barədə məlumat verir. |



A Şagirdlər dərsdə verilmiş suallara cavab axtarır. Əlavə suallar da təklif etmək olar. Məsələn, "Hazırladığınız veb-saytin ünvanı nöyi göstərir?", "Bütün saytlar harada saxlanılır?"

B Dərsin "Fəaliyyət" bölümündə şagirdlərə informatika.edu.az saytının IP ünvanını müəyyən etmək təklif olunur. Bu məqsədlə başqa saytlardan da istifadə etmək olar.

C Dərsin bu bölümündə kompüterlərin IP-ünvanlarından, DNS-adlardan bəhs edilir.

Adətən, Internetə hər dəfə birləşərkən kompüter yeni IP-ünvan alır. İstifadəçi kompüterinə nə vaxt və hansı IP-ünvan verilməsi barədə məlumat provayderdə

saxlanılır. İnterentdə işləyərkən kompüterin cari IP-ünvanını öyrənmək üçün brauzerin ünvanlar zolağında belə ünvan da yığmaq olar: <http://yoip.ru>.

Istənilən veb-saytin IP-ünvanını öyrənmək üçün aşağıdakı komandaları yerinə yetirmək lazımdır: START – All programs – Accessories – Command Prompt. Açılmış komanda sətrində ping sözü və saytin domen adını yazmaq lazımdır.

D Dərsliyin "Araşdıraq-öyrənək" bölümündə şagirdlər IPv6 yeni ünvanlama sistemini keçilməsinin səbəbini araşdırmalıdır.

IPv4 meydana gələndə Internetin bu qədər çox inkişaf edəcəyi və bu qədər istifadəçi toplayacağı bilinmirdi. Ünvanlama problemini aradan qaldırmaq və gələcəkdə Internetin daha çox inkişafını təmin etmək məqsədilə 128 bitlik ünvana sahib olan IPv6-ya keçmək qərara alınmışdır.

$2^{32}=4\ 294\ 967\ 296=4,3 \cdot 10^9$ sayda IPv4 ünvan deməkdir.

$2^{128}=340\ 282\ 366\ 920\ 938\ 463\ 463\ 374\ 607\ 431\ 768\ 211\ 456=3,4 \cdot 10^{38}$ sayda IPv6 ünvanı deməkdir. ([wikipedia.org](https://az.wikipedia.org) materialları əsasında)

E Şagirdlər dərsliyin "Öyrəndiklərinizi yoxlayın" bölümündəki suallara cavab verirlər.

5. 205.162.20.122

6. 10010001 1111000 00011110 00111000

Qiymətləndirmə meyarları: izahetmə, şərhətmə, məlumatvermə

| I səviyyə | II səviyyə | III səviyyə | IV səviyyə |
|--|--|--|---|
| IP-ünvanlanmanın prinsipini çətinliklə izah edir. | IP-ünvanlanmanın prinsipini müəllimin köməyi ilə izah edir. | IP-ünvanlanmanın prinsipini izah edərkən kiçik səhv'lərə yol verir. | IP-ünvanlanmanın prinsipini izah edir. |
| Kompüterlərin domen adlarını çətinliklə şərh edir. | Kompüterlərin domen adlarını müəllimin köməyi ilə şərh edir. | Kompüterlərin domen adlarını şərh edərkən kiçik səhv'lərə yol verir. | Kompüterlərin domen adlarını şərh edir. |
| TCP-IP protokolu barədə məlumat verməkdə çətinlik çəkir. | TCP-IP protokolu barədə məlumatı müəllimin köməyi ilə verir. | TCP-IP protokolu barədə məlumatı verərkən kiçik səhv'lərə yol verir. | TCP-IP protokolu barədə məlumat verir. |

Elektron resurslar:

1. IP-ünvan. <https://www.youtube.com/watch?v=fLz6hA7-M3Q>

2. IP-ünvanlanmanın nümayişi (rusca).

<http://files.school-collection.edu.ru/dlrstore/5baa2e05-34fa-4e19-b2e3-b7c8e5478ae2/5-6.swf>

3. Internetdə informasiyanın ötürülməsinin paket texnologiyası (rusca).

<https://www.youtube.com/watch?v=pMAJyG9ILQc>

4. IPv6. <https://az.wikipedia.org/wiki/IPv6>

LAYIH

**V TƏDRİS VAHİDİ ÜZRƏ 2-ci
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ NÜMUNƏSİ**

1. Şəbəkədə kompüterlər arasında bağlantısını və verilənlərin ötürülməsini təmin edən qaydalar toplusu necə adlanır?
A) URL B) WWW C) protokol D) IP-ünvan
2. İnternete bağlanmış kompüterin mütləq nəyi olmalıdır?
A) veb-səhifəsi B) domen adı C) IP-ünvanı D) URL
3. Şəbəkədə hər kompüterə təyin olunmuş və nöqtələrlə ayrılmış dörd onluq ədəd necə adlanır?
A) protokol B) WWW C) sayt D) IP-ünvan
4. Hansı domen kommersiya qurumlarına aiddir?
A) .gov B) .edu C) .mil D) .com
5. Saytların Internet şəbəkəsində olan serverdə yerləşdirilməsi xidməti necə adlanır?
A) protokol B) provayder C) hosting D) domen
6. Saytin ünvanında birincidərəcəli domen *ws*, ikincidərəcəli domen *rr*, üçüncüdərəcəli domen isə *sp* olduqda saytin domen adını müəyyən edin.
A) *ws. rr.sp* B) *sp/rr/ws*
C) *sp.rr.ws* D) *sp-rr.ws*
7. 1000100110000010000101101101010 32 bitlik IP ünvanını nöqtələrlə ayrılmış dörd onluq ədəd vasitəsilə necə göstərmək olar?
A) 192.164.0.15
B) 17.156.226.34
C) 137.130.22.106
D) 192.168.0.1
8. Hansı yazılış IP-ünvan ola bilməz?
A) 100.125.0.0 B) 258.34.0.1
C) 56.89.156.4 D) 192.168.124.1
9. İnformasiya cəmiyyətinin əsas xarakteristikası deyil:
A) İnformasiya texnologiyaları sürətlə inkişaf edir.
B) Yeni həyat tərzi formalaşır.
C) Evlərdə kompüterləşdirilmiş qurğular olur.
D) Enerji və maddi məhsullar istehsalını insanlar təmin edir.
10. HTML nədir?
A) veb-sənədləri təsvir etmək üçün nəzərdə tutulan dil
B) verilənləri İnterenetdə bir kompüterdən başqasına ötürən protokol
C) kompüterin DNS ünvanı
D) saytlar konstruktoru

LAYİH

GÜNDƏLİK PLANLAŞDIRMAYA DAİR NÜMUNƏLƏR

Mövzu: MÜRƏKKƏB SƏNƏDLƏRLƏ İŞ

| | |
|------------------------------|--|
| ALT STANDARTLAR | 3.2.2. Mətn redaktorunda müxtəlif çətinlik dərəcəli sənədlər hazırlayır. |
| TƏLİM NƏTİCƏLƏRİ | <ul style="list-style-type: none">• Mətn sənədində görüntüləri düzgün yerləşdirir.• Mətn sənədinə cədvəl əlavə edir.• Mətn sənədinə düstur əlavə edir. |
| İstifadə olunan İŞ FORMALARI | Bütün siniflə iş, qruplarla və fərdi iş |
| İstifadə olunan ÜSULLAR | Sual-cavab, problemin həlli, kompüterdə iş |
| Fənlərarası İNTƏQRASIYA | A-d.-3.1.1, X-d.- 4.1.4, Əd.-3.1.3 |
| RESURSLAR | Kompüter sinfi, proyektor, noutbuk, tapşırıqlarla iş vərəqləri |

MOTİVASIYA

Müəllim şagirdlərə müraciət edir:

– NotePad programı nə üçündür? Onu WordPad, MS Word programlarından nə fərqləndirir? (*NotePad programında sadə mətnlər yiğmaq olar, adıçəkilən programlarda isə yiğilmiş mətni formatlamaq, mətnə digər obyektlər də yerləşdirmək mümkündür*).

Müəllim proyektor vasitəsilə mətn redaktorunda hazırlanmış mürəkkəb sənəd – dərslik nümayiş etdirir. Bunun üçün o, dərsliklərin birindən istifadə edə bilər. Sual verir:

– Mətn sənədində mətndən başqa hansı obyektləri görürsünüz?

Şagirdlərin fikirləri dinlənilir. Lövhədə tədqiqat suali yazılır və müəllim tərəfindən səsləndirilərək izah edilir. Şagirdlərin fərziyyələri qeyd olunur.

Tədqiqatlı sualı: Mətn sənədinə şəkil, cədvəl, düstur necə əlavə etmək olar?

TƏDQİQATIN APARILMASI

Müəllim dərslikdən istifadə edərək şagirdlərin fəal iştirakı ilə yeni informasiyanı şərh edir. Bu zaman o, proyektordan istifadə edir. Sınıf kiçik qruplara bölünür. Hər qrupa İnternete qoşulmuş iki kompüter və iş vərəqlərində tapşırıq verilir. Şagirdlər bir kompüterdən digər kompüterə materialları fləş-kartlar vasitəsilə köçürüb bilərlər.

LAYİHƏ

I qrup

İnternet resurslarından istifadə edib "Azərbaycan rəssamları" adlı sənəd hazırlayın. Sənəddə mətnlərdən, şəkillərdən, dekorativ yazılardan istifadə edin.

Şəkilləri mətnin müxtəlif yerlərində yerləşdirmək üçün dərslikdəki materiallərlə tanış olun.

Dekorativ mətnlə başlığı yazın. Bunun üçün WordArt alətindən istifadə edin ( düyməsi) Mətnlərin şriftini 11 pt seçin.


Azərbaycan rəssamları

Səttar Bahlulzadə

Bahlulzadə Səttar Bahlul oğlu — Azərbaycan rəssamı, məktəbinin əməkdaşları. Nümayişləndələndən bün. Azərbaycan SSR Dövlət mükafatı laureatı (1960). Azərbaycan xalq rəssamı (1963). Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972). Səttar Bahlulzadə 10 dekabr 1909-cu ildə Balaçın (Umanç) kəndində adətən 1927-ci ilədək əsərlərini 1931-ci ildə Azərbaycan Rəssamları Məktəbinin 1933-cü ildən isə Moskva Dövlət Rəssamlıq İstítutundan dəri obur (1941-ci ildə İldə V. I. Stalinin əməyi ilə). Məktəbinin 1931-ci ildən bürüc. Mədən rəssamları V. A. Favortskiy və Q. M. Sagitov tele�əsi klub. Yaradılış Kommunist qəzetində Əzim Əzizzadəsin rəhbərliyi ilə başlayıv. 1931-1933-cü illərdə o dövri uyğun mənzəmu ilə kənd təxəllüsləri çap edib.

Təqrib Nuriyev

Nuriyev Nuriyev Təqrib Fərman oğlu (7 avqust 1910, Bakı, Azərbaycan SSR - 2 iyun 2013, Paris, Fransız) — Azərbaycan rəssamı, SSRİ və Azərbaycan SSR Dövlət mükafatları laureatı, SSRİ-nin və Azərbaycanın xalq rəssamı. Azərbaycan Respublikası Prezidentinin fərziyyəti ilə. Pərvənə manzara, mösər və nüfuzlu jəmlələrdə çəkdiyi lövhələr və mütərəzə Azərbaycan rəssamlığının qyməti və seviyəsi olaraq dərinləşdirir. Nuriyevin əsərləri mərkəzlər, gəleryalarında və məscidlər müraciətləndə uğurla tətbiq edilir, mütəxələdələrin müsələnlərdə və əynəyən şəxslərin kolleksiyalarında saxlanılır.



II qrup

e-derslik.edu.az saytında "Fizika-8" dərsliyini onlayn rejimində açın, 44-cü səhifədə olan materiallardan istifadə edin və oxşar sənəd hazırlayın.

Məsələ 2. Təcrübədən müəyyən olunmuşdur ki, 1 kq suyun temperaturunu 10°C artırmaq üçün 42000 C , həmin kütləli kerosinin temperaturunu 10°C artırmaq üçünsə 21000 C istilik miqdəri tələb edilir. İstilik miqdəri cismin temperatur dəyişməsindən necə asılıdır?

Cismi qızdırarkən ona verilən istilik miqdəri bu cismin kütləsindən və temperatur dəyişməsindən düz mütənasib asılıdır:

$$Q = cm\Delta t$$

və ya

$$Q = cm\Delta t = cm(t_2 - t_1)$$


Burada ***Q*** — istilik miqdəri, ***m*** — cismin kütləsi, ***t₁*** — cismin başlanğıc temperaturu, ***t₂*** — cismin son temperaturu, ***c*** — mütənasiblik əmsali olub xüsusi istilik tutumu adlanır:

| Düsturu | Ölçü vahidi |
|--|---|
| $c = \frac{Q}{m(t_2 - t_1)}$ | $[c] = \frac{C}{kq \cdot {}^{\circ}\text{C}} = \frac{C}{kq \cdot K'}$ |
| Tərifi | Tərifi |
| Xüsusi istilik tutumu - 1 kq kütləli maddəni 1°C (və ya 1K) qızdırmaq üçün tələb olunan istilik miqdərinə bərabər fiziki kəmiyyətdir. | 1 kiloqram dərəcədə coul - elə maddənin xüsusi istilik tutumudur ki, bu maddənin 1 kq-nı 1°C (və ya 1K) qızdırmaq üçün 1C istilik miqdəri sərf olunsun. |

Düsturları cədvəldə yazmaq üçün Equation tools alətlər qutusundan istifadə edin.

III qrup


Mətn redaktorunun qrafik imkanlarından istifadə edib göstərilmiş sxemləri çəkin. Bunun üçün veb brauzerlərin birində *e-derslik.edu.az* saytına daxil olun, 7-ci sinif “Coğrafiya” dərsliyini onlayn rejimində açın, 16-cı səhifədə olan materialla tanış olun. Həmin səhifəni mətn redaktorunda hazırlayın.



IV qrup

Mətn redaktorunun qrafik imkanlarından istifadə edib sənəd hazırlayın. Bunun üçün veb brauzerlərin birində *e-derslik.edu.az* saytına daxil olub 6-ci sinif “Riyaziyyat” dərsliyini onlayn rejimində açın, 28-ci səhifədə olan materialla tanış olun. Həmin səhifənin bir hissəsini mətn redaktorunda hazırlayın. Düsturları yazmaq

üçün **Equation tools** alətlər qutusundan istifadə edin. Yazılıları



MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ

Müəllim qrupların işini fləş-karta köçürüb proyektor vasitəsilə nümayiş etdirir.

Bu zaman hər qrup nümayəndəsinə suallarla müraciət edir:

I qrup:

- Azərbaycan rəssamlarına aid materialları hansı saytlardan əldə etdiniz?
- Saytlardakı şəkil və mətnləri kompüterdə necə saxladınız?
- Şəkilləri mətnin müxtəlif yerlərində yerləşdirmək üçün hansı addımları yerinə yetirdiniz?
- Başlığı necə yazdınız?
- Mətndə hansı şriftdən istifadə etdiniz?

II qrup:

- Sənəddə hansı obyektlər var? (*mətn, cədvəl, düsturlar*)
- Düsturları sənədə necə daxil etdiniz?
- Cədvəli hansı yolla yaratdınız?
- Nəyə görə bəzi düsturları yazarkən Equation tools panelindən istifadə etməyə gərək yoxdur? (*düsturda istifadə olunan simvollar klaviaturada var*)

III qrup:

- Sxemləri hazırlamaq üçün nədən istifadə etdiniz?
- Yazılıları sənədin müxtəlif yerlərində necə yerləşdirdiniz?
- Ayrı-ayrı blokları birləşdirmək üçün nə etdiniz?

IV qrup:

- Sənəddə hansı obyektlər var? (*mətn, düstur, qrafik obyektlər*)
- Düsturları sənədin müxtəlif yerlərində necə yazdınız?
- Fiqurları sənədə necə daxil etdiniz?
- Niyə sənəddə olan obyektləri qruplaşdırmaq lazımdır?

ÜMUMİLƏŞDİRİRMƏ VƏ NƏTİCƏ

Müəllim sınıfə müraciət edir:

- Sənəddə müxtəlif obyektlərdən nə zaman istifadə olunur?
- Mətn redaktorunda cədvəli necə hazırlamaq olar?
- Şəkilləri mətnin müxtəlif yerlərində yerləşdirmək üçün nə etmək lazımdır?

Müəllim şagirdlərin cavablarını ümumiləşdirir və nəticə çıxarır. Bu zaman o dediklərini projektordan istifadə edərək nümayiş etdirir:

- Çox vaxt sənədlərə müxtəlif məqsədlər üçün mətnlərlə yanaşı, şəkillər, cədvəllər, düsturlar və digər obyektlər əlavə etmək lazım gelir. Bəzən sənədə əlavə etdiyiniz şəkin yeri sizi qane etmir. Məsələn, tutaq kıl, şəkin iki abzasın arasında deyil, mətnlə əhatələnmiş olmayı, yaxud səhifənin sağ yuxarı küncündə olmayı istəyirsiniz. Şəkilləri sənədin istədiyiniz yerinə yerləşdirmək üçün Word mətn prosessorunun rəsmi alətləri (Picture Tools) panelində iki alət

nəzərdə tutulub: **Position və Text Wrapping**. Rəsm alətləri panelini açmaq üçün siçanın göstəricisini şəklin üzərinə aparıb sol düyməni ikiqat çırqlıdatmaq lazımdır.

- Cədvəlləri sənədə müxtəlif yollarla daxil etmək olar: qələmlə çəkmək, sətirlərin və sütunların sayını göstərməklə hazır cədvəl əlavə etmək. Cədvəllərin xana-larının içində mətnindən əlavə, şəkillər, düsturlar yerləşdirilmək olar.
- Sənəddə düsturları yazmaq üçün düsturlar redaktorundan (Microsoft Word programında **Equation Tools** alətindən) istifadə olunur. Yazılmış düsturları sonradan redaktə etmək imkanı var.

YARADICI TƏTBİQETMƏ

Şagirdlər kompüterlər qarşısında əyləşib "Araşdırıcı-öyrənək" bölümündə verilmiş tapşırığı yerinə yetirməyə çalışırlar. Əgər kompüterlərin hamısı Internetə bağlanmayıbsa, onda şəkilləri əvvəlcədən bir qovluğa yerləşdirib kompüterlərdə saxlamaq lazımdır.

QİYMƏTLƏNDİRİMƏ

Şagirdlər "Öyrəndiklərinizi yoxlayın" bölümündə verilmiş sualları cavablandırırlar.

Müəllim dərsin təlim nəticələrinə nail olmaq dərəcəsini müəyyən etmək üçün meyarlar cədvəli hazırlayırlar. Dərsin bütün mərhələlərində bu meyarlara uyğun olaraq şagirdlərin fəaliyyətini izləyir və qeydlərini cədvəldə yazar.

| I səviyyə | II səviyyə | III səviyyə | IV səviyyə |
|--|---|--|--|
| Mətn sənədində görüntüləri düzgün yerləşdirməkdə çətinlik çəkir. | Mətn sənədində görüntüləri müəllimin köməyi ilə düzgün yerləşdirir. | Mətn sənədində görüntüləri düzgün yerləşdirkən bəzən sahvlərə yol verir. | Mətn sənədində görüntüləri düzgün yerləşdirir. |
| Mətn sənədinə cədvəli çətinliklə əlavə edir. | Mətn sənədinə cədvəli müəllimin köməyi ilə əlavə edir. | Mətn sənədinə cədvəli əlavə edərkən kiçik sahvlərə yol verir. | Mətn sənədinə cədvəli əlavə edir. |
| Mətn sənədinə düsturu əlavə etməkdə çətinlik çəkir. | Mətn sənədinə düsturu müəllimin köməyi ilə əlavə edir. | Mətn sənədinə düsturu əlavə edərkən kiçik sahvlərə yol verir. | Mətn sənədinə düsturu əlavə edir. |

Elektron resurslar:

1. e-derslik.edu.az portalı.
2. Google axtarış sistemi.

Mövzu: ƏDƏDLƏRLƏ İŞ

| | |
|------------------------------|---|
| ALT STANDARTLAR | 2.2.2. Proqramın ümumi strukturunu izah edir. 2.2.3. Proqramlaşdırma dilinin əsas əmrlərini izah edir. 2.2.4. Öyrənilən proqramlaşdırma mühitində işləmək bacarıqları nümayiş etdirir. |
| TƏLİM NƏTİCƏLƏRİ | <ul style="list-style-type: none">Python dilində yazılmış proqramın ümumi strukturunu və əsas komandalarını izah edir.Ədədlərin rəqəmlərinə aid məsələlərin həll alqoritmlərini qurur. |
| İstifadə olunan İŞ FORMALARI | Bütün siniflə iş, fərdi iş |
| İstifadə olunan ÜSULLAR | Sual-cavab, beyin həmləsi, problemin həlli, kompüterdə iş |
| Fənlərarası İNTEQRASIYA | Riy. -1.1.1, 1.1.2 |
| RESURSLAR | Dərslik, kompüter sinfi, proyektor, noutbuk, iş vərəqləri, Internet, <i>informatika.edu.az</i> saytı, Python 4.3 proqramı |

MOTİVASIYA

Müəllim sinfə müraciət edir:

- Python proqramlaşdırma dili barədə nə bilirsiniz?
- Python dilinin hansı operatorları ilə tanışsınız?
- Nə üçün proqramda bəzi operatorlar sağa sürüsdürülməklə yazılır?

Şagirdlərin fikirləri dinlənilir. Lövhədə tədqiqat sualı yazılır və müəllim tərəfindən səsləndirilərək izah edilir. Şagirdlərin fərziyyələri qeyd olunur.

Tədqiqat suali: Python dilində ədədlərlə bağlı məsələləri necə həll etmək olar?

TƏDQİQATIN APARILMASI

Müəllim dərslikdən istifadə edərək şagirdlərin fəal iştirakı ilə yeni informasiyanı başa salır. Tam ədədlərin rəqəmlərini ayırmak üçün istifadə olunan tam bölmə və tam ədədlərin bölünməsi nəticəsində alınan qalığın tapılmasına xüsusi diqqət yetirir. // və % əməllərini izah edir. Qeyd edir ki, Pascal proqramlaşdırma dilində həmin əməller div və mod kimi göstərilir. Şagirdlər kompüter qarşısında əyləşir. Brauzer vasitəsilə *informatika.edu.az* saytına daxil olur və saytin "Məsələlər" bölmü ilə tanış olur.

Müəllim tapşırığı səsləndirir. Tapşırığı izah edərkən proyektordan istifadə edir:

LAYİHƏ

Qeydiyyat

Ağacıdu formanı doldurub göndərdikdən sonra siz xidmətdən faydalana bilərsiniz

Soyad və ad

Email

Istifadəçi adı

Şifrə

Şifrə (təkrar)

Təhlükəsizlik kodu

1. Hər şagird saytda qeydiyyatdan keçməlidir. Bu zaman müvafiq sahələrdə istifadəçi adı (login) istisna olmaqla öz haqqınızda məlumatı dəqiq verməlisiniz.

2. Məsələlər bölümündə "Sadə məsələlər" siyahısından A04, A10 məsələlərini həll edin. Bunun üçün:

1. Məsələnin alqoritmini Python programlaşdırma dilində yazın.
2. Programı müxtəlif ilkin verilənlər üçün yerinə yetirin.
3. Program kodunun düzgünlüyünə əmin olandan sonra onu sayıta köçürün. Bunun üçün onu kopyyalayıb (Ctrl+C) məsələnin veb-səhifəsində "Həlli göndər" düyməsini çıqqıldadın.

Sade məsələ - tam ədədlər - A01

Məsələ №: 32

Məlumat

Zaman limiti: 2 san.
Yaddaş limiti: 32 Mb
Ball: 20
Çatılık: 119/341 (65 %)

Üçraqamlı adad verilib. Bu adadın rəqəmləri arasına boşluq simvolu qoymaqla çoxşa verin.

Giriş verilənlərinin formatı
Giriş faylinin tak sətrində bir üçraqamlı adad verilir.

Çıxış verilənlərinin formatı
Çıxış faylinde bir sətirdə aralannnda boşluq olmaqla adədin rəqəmləri verilir.

Nümunə

Giriş verilənlərinə nümunə
123
987
100

Çıxış verilənlərinə nümunə
1 2 3
9 8 7
1 0 0

Həlli göndər

Neticələr

Statistika

4. Siyahıdan Python 3.4.3 kompilyator sətrini seçin və aşağıdakı boş sahəyə program kodunu daxil edin (Ctrl+V).

Həlli göndər

Kompilyator

C# 6.0

C# 6.0
Free Pascal 2.6.4
Gnu C 4.8.3
Gnu C++ 4.8.3
Java 1.8.0_40
PHP 5.6.12
Python 3.4.3

3. "Həlli göndər" düyməsini çıqqıldadın.

LAYİH

MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ

Müəllim saytda şagirdlərin nəticələri ilə tanış olur. 100 baldan aşağı yiğanlara məsləhət görə bilər ki, alqoritmə yenidən baxsınlar və səhifədə giriş və çıxış verilənlərinə diqqət yetirsinlər.

Sade məsələ - tam ədədlər - A04

Məsələ #: 92

İkirəqəmli tam ədəd verilib. Onun cüt olub-olmamasını müəyyənləşdirin: cüt olarsa, çıxışa "Yes", əks halda "No" sətrini verin.

Məlumat

Zaman limiti: 2 sən.
Yaddaş limiti: 16 Mb
Bal: 20
Çətinlik: 62/201 (69 %)

Nümunə

| Giriş verilənlərinə nümunə | Çıxış verilənlərinə nümunə |
|----------------------------|----------------------------|
| 25 | No |
| 46 | Yes |
| 1234 | Yes |

Suallar verir:

- A04 məsələsini necə həll etdiniz?

A04 məsələsinin kodunu belə yazmaq olar:

```
a = int(input())
if a % 2 == 0:
    print('Yes')
else:
    print('No')
```

- Nə üçün birinci sətirdə `int` funksiyasından istifadə etdiniz? (*əks halda a dəyişəninin qiyməti sətir kimi qəbul ediləcəkdir*)
- A10 məsələsinin kodunu necə yazdırınız?

LAYIH

Sade məsələ - tam ədədlər - A10

Məsələ #: 99  

Üçrəqəmli tam ədəd verilib. Onun rəqəmlərinin cəmini və hasilini tapın.

Məlumat

Zaman limiti: 2 saniyə
Yaddaş limiti: 16 Mb
Bal: 20
Çatdırılık: 36/167 (78 %)

Nümunə

Giriş verilənlərinə nümunə

456

-456

230

Çıxış verilənlərinə nümunə

15 120

15 120

5 0

A10 məsələsinin kodunu belə yazmaq olar:

```
x = int(input())
x = abs(x)
a = x % 10
b = (x // 10) % 10
c = x // 100
print(a+b+c, a*b*c)
```

- Nə üçün programda `abs` funksiyasından istifadə etdiniz? (*ədəd mənfi də ola bilər. Onun rəqəmlərini ayırmaq üçün onun mütləq qiyməti ilə işləmək lazımdır*)
- *a, b* və *c* dəyişənləri programda nəyi bildirir?
- Dördrəqəmli ədəd üçün programda hansı dəyişikliklər etmək lazımdır?

```
x = int(input())
x = abs(x)
a = x % 10
b = (x // 10) % 10
c = (x // 100) % 10
d = x // 1000
print(a+b+c+d, a*b*c*d)
```

ÜMUMİLƏŞDİRİMƏ VƏ NƏTİCƏ

Müəllim şagirdlərin cavablarını ümumiləşdirib nəticə çıxarırlı:

- Ədədlərə aid məsələləri həll etmək üçün bir neçə qaydanı bilmək lazımdır. Öncə ədədi öz rəqəmlərinə ayırmağı bacarmalısınız. Hər hansı ədədi 10-a böldükdə alınan qalıq həmin ədədin sonuncu rəqəminə, yəni təklik mərtəbəsindəki rəqəmə bərabər olur. Məsələn, *n* ədədinin təklik rəqəmi *a*-dırsa, onda

`a = n % 10`

- Ədədin sonuncu rəqəmini atsaq, onda alınan yeni ədədin sonuncu rəqəmi ilkin ədədin onluq mərtəbəsindəki rəqəm olacaq. Yuxarıdakı operator vasitəsilə bu yeni ədədin sonuncu rəqəmini ayırmaqla ilkin ədədin onluq mərtəbəsindəki rəqəmi almış olaraq. Bu qayda ilə istənilən ədədi öz rəqəmlərinə ayırmaq olar. Ədədin sonuncu rəqəmini (mərtəbəsini) atmaq üçün isə onu 10-a bölüb tam hissəni götürmək, yəni tam ədədi bölmə əməlindən (//) istifadə etmək lazımdır. Məsələn, əgər n ədədinin sonuncu rəqəmini atdıqdan sonra alınan ədəd m -dirse, onda

$m = n // 10$

YARADICI TƏTBİQETMƏ

Şagirdlər dərsliyin "Araşdırmaq-öyrənək" bölümündə verilən tapşırığı və ya informatika.edu.az saytında bir sadə məsələni, məsələn, A11 yerinə yetirə bilərlər.

Sadə məsələ - tam ədədlər - A11

Məsələ #: 100

Üçrəqəmlili tam ədəd verilib. Bu ədədin rəqəmlərini sağdan sola oxuduqda alınan ədədi çıxışa verin.

Bu məsələdə şagirdlərin diqqətini ədədin mənfi ola bilməsinə cəlb etmək lazımdır. Ona görə də programda şərt operatorundan istifadə etmək lazım gəlir. Əgər ədəd mənfidirsə, onda yeni ədəd də mənfi işarəsi ilə çıxışa verilməlidir. Program kodunu belə yazmaq olar:

```
y = int(input())
x = abs(y)
a = x % 10
b = (x // 10) % 10
c = x // 100
x = 100 * a + 10 * b + c
if y < 0:
    print(-x)
else:
    print(x)
```

Vaxt imkan verərsə, şagirdlər "Öyrəndiklərinizi yoxlayın" bölümündə verilmiş sualları cavablandırır, tapşırıqları yerinə yetirirlər.

QİYMƏTLƏNDİRİMƏ

Müəllim dərsin təlim nöticələrinə nail olmaq dərəcəsini müəyyən etmək üçün meyarlar cədvəli hazırlayıır. Dərsin bütün mərhələlərində bu meyarlara uyğun olaraq şagirdlərin fəaliyyətini izləyir və qeydlərini cədvəldə yazar.

| I səviyyə | II səviyyə | III səviyyə | IV səviyyə |
|---|---|---|--|
| Python dilində yazılmış programın ümumi strukturunu və əsas komandalarını çətinliklə izah edir. | Python dilində yazılmış programın ümumi strukturunu və əsas komandalarını müəllimin köməyi ilə izah edir. | Python dilində yazılmış programın ümumi strukturunu və əsas komandalarını izah edərkən kiçik səhv'lərə yol verir. | Python dilində yazılmış programın ümumi strukturunu və əsas komandalarını izah edir. |
| Ədədlərin rəqəmlərinə aid məsələlərin həll alqoritmlərini çətinliklə qurur. | Ədədlərin rəqəmlərinə aid məsələlərin həll alqoritmlərini müəllimin köməyi ilə qurur. | Ədədlərin rəqəmlərinə aid məsələlərin həll alqoritmlərini qurarkən kiçik səhv'lərə yol verir. | Ədədlərin rəqəmlərinə aid məsələlərin həll alqoritmlərini qurur. |

Elektron resurslar:

1. www.informatika.edu.az saytı



Mövzu: QRAF İNFORMASIYA MODELİ

| | |
|-------------------------------------|--|
| ALT STANDARTLAR | 2.1.1. İnformasiya modelinin şəbəkə formasını izah edir. 2.1.2. İnformasiya modelinin şəbəkə formasında təsvirini nümunələrlə şərh edir. 2.1.3 İnformasiya modelini şəbəkə formasında ifadə edir |
| TƏLİM NƏTİCƏLƏRİ | <ul style="list-style-type: none"> • Qraf informasiya modelini izah edir. • Qraf informasiya modelinə nümunələr götürir. • İnformasiya modelini qraf formasında ifadə edir. |
| İstifadə olunan İŞ FORMALARI | Bütün siniflə iş, qruplarla iş, fərdi iş |
| İstifadə olunan ÜSULLAR | Sual-cavab, problemin həlli, klaster, beyin həmləsi |
| Fənlərarası İNTEQRASIYA | Coğr. - 3.2.4 |
| RESURSLAR | Dərslik, proyektor, noutbuk, iş vərəqləri |

MOTİVASIYA

Müəllim şagirdlərə müraciət edir:

- İnfomasiya modeli nədir?
 - İnfomasiya modellərinin hansı növlərini tanıyırsınız? (mətn, cədvəl, ağaç, şəkil)
 - Hansı obyektlərin modellərini ağaç formasında qurmaq olar?
- Müəllim lövhədə sxem çəkir və sual verir:
- Bunlardan hansı ağaç strukturudur?



Şagirdlərin fikirləri dinlənilir. Lövhədə tədqiqat suali yazılır və müəllim tərəfindən səsləndirilərək izah edilir. Şagirdlərin fərziyyələri qeyd olunur.

Tədqiqat suali: Qraf infomasiya modeli nədir və onu necə qurmaq olar?

TƏDQİQATIN APARILMASI

Müəllim dərslikdən istifadə edərək şagirdlərin fəal iştirakı ilə yeni infomasiyanı şərh edir. Qraf, yönəldilmiş qraf, qonşuluq matrisi barədə qısa məlumat verir. Bu zaman o, proyektordan istifadə edir.

Sinif qruplara bölünür. Hər qrupa tapşırıq verilir.

I qrup

Məmməd Əhməd və Lalə ilə, Fidan Lalə və Toğrulla, Ülkər isə Əhmədlə dostluq edir. Məsələnin şərtinə görə, qraf infomasiya modelini qurun.

II qrup

A və B, B və D, B və E, C və E, C və D şəhərləri arasında birbaşa yol çəkilib. Məsələnin şərtinə görə, qraf infomasiya modelini qurun.


III qrup

Cədvəldə şəhərlər arasında yolların olub-olmadığı göstərilib. Verilmiş cədvələ görə qraf qurun.

| | A | B | C | D | E | F |
|---|---|---|---|---|---|---|
| A | | 1 | 0 | 0 | 1 | 0 |
| B | 1 | | 1 | 0 | 1 | 1 |
| C | 0 | 1 | | 1 | 0 | 1 |
| D | 0 | 0 | 1 | | 1 | 0 |
| E | 1 | 1 | 0 | 1 | | 0 |
| F | 0 | 1 | 1 | 0 | 0 | |

IV qrup

Elektron poçtla uşaqlar bir-birinə məktub göndəriblər. Bu proses sxemlə belə göstərilib.



Verilmiş qraf üçün qonşuluq matrisini qurun.

MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ


Hər qrupdan bir nümayəndə icra etdikləri işin nəticəsi barədə məlumat verir. Məlumat mübadiləsi baş verir. Müəllim və sinif yoldaşları suallar verə bilər. Məsələn:

I qrup:

- Verilmiş məsələni qraf şəklində necə göstərdiniz?

LAYİH

131




– Qrafın qonşuluq matrisini necə göstərdiniz?

| | Məmməd | Lalə | Fidan | Toğrul | Əhməd | Ülkər |
|--------|--------|------|-------|--------|-------|-------|
| Məmməd | | 1 | 0 | 0 | 1 | 0 |
| Lalə | 1 | | 1 | 0 | 0 | 0 |
| Fidan | 0 | 1 | | 1 | 0 | 0 |
| Toğrul | 0 | 0 | 1 | | 0 | 0 |
| Əhməd | 1 | 0 | 0 | 0 | | 1 |
| Ülkər | 0 | 0 | 0 | 0 | 1 | |

– Nə üçün sxemi yönəldilmiş qraf şəklində göstərmədiniz?

II qrup:

– Şəhərlər arasında əlaqəni necə göstərdiniz?



– Qonşuluq matrisini necə qurdunuz?


| | A | B | C | D | E |
|---|---|---|---|---|---|
| A | | 1 | 0 | 0 | 0 |
| B | 0 | | 0 | 1 | 1 |
| C | 0 | 0 | | 1 | 1 |
| D | 0 | 1 | 1 | | 0 |
| E | 0 | 1 | 1 | 0 | |

LAYİHƏ

- A şəhərindən C şəhərinə hansı yollarla getmək olar? (A-B-D-C; A-B-F-C)

III qrup:

- Verilmiş matrişə hansı qraf uyğundur?



- Hansı şəhərdən qonşu şəhərlərə daha çox birbaşa yol var?
- Qonşuluq matriisi əsasında yolların uzunluğunu müəyyən etmək olarmı?

IV qrup:

- Qrafin qonşuluq matriisi necə alındı?

| | Günel | Afaq | Murad | Əli | Toğrul |
|--------|-------|------|-------|-----|--------|
| Günel | | 1 | 0 | 1 | 0 |
| Afaq | 0 | | 1 | 0 | 1 |
| Murad | 0 | 0 | | 1 | 0 |
| Əli | 0 | 1 | 0 | | 0 |
| Toğrul | 0 | 0 | 0 | 0 | |

- Nəyə görə cədvəl baş diaqonalala görə simmetrik alınmadı?
- Məsələnin şərtini necə dəyişmək lazımdır ki, cədvəl simmetrik alınsın?
- Əgər Günel Toğrulun elektron ünvanını bilmirsə, məlumatı ona necə çatdırıbilər?

ÜMUMİLƏŞDİRİRMƏ VƏ NƏTİCƏ

Müəllim sinfə müraciət edir:

- Qrafi necə qurmaq olar?
- Hansı məsələlərdə yönəldilmiş qrafdan istifadə olunur?
- Qonşuluq matriisi necə hazırlanır?

Müəllim şagirdlərin cavablarını ümumiləşdirir və nəticə çıxarıır. Bu zaman o dediklərini projektordan istifadə edərək nümayiş etdirir.

– Öz aralarında ixtiyari qaydada birləşmiş müəyyən sayıda obyektdən ibarət olan struktura **qraf** deyilir. İnformatikada bəzən “qraf” termininin əvəzinə **şəbəkə** terminindən istifadə olunur. Qrafi təşkil edən obyektlər **təpələr**, onları birləşdirən xətlər isə **tillər** adlanır. Qrafin hər hansı iki təpəsi tillə birləşdirilməyə də bilər. Çox zaman qrafin təpələri ardıcıl nömrələnir, yaxud hərflərlə işarələnir.

– Qrafi təqdim etmək üçün qonşuluq matrisindən istifadə olunur. **Qonşuluq matrisində** n təpədən ibarət qraf n sətirdən və n sütündən ibarət cədvəl ($n \times n$ ölçülü matris) şəklində göstərilir. Əgər hər hansı x təpəsi ilə y təpəsi arasında til varsa, onda $a_{x,y}$ elementi 1-ə, eks halda isə 0-a bərabər olur.

– Əgər tilin müəyyən istiqaməti varsa (məsələn, til B təpəsindən A təpəsinə deyil, A təpəsindən B təpəsinə gedirsə), belə tilə **qövs** deyilir. Başqa sözlə, til, sadəcə, qrafin iki təpəsini birləşdirir, qövs isə bir təpədən başlayır, o biri təpədə bitir. Bütün tilləri qövs olan qrafa **yönəldilmiş qraf** və ya **dıqraf** deyilir.

– Qraf informasiya modelini qurmaq üçün obyektlər arasında əlaqələri bilmək lazımdır. İnformasiyadan asılı olaraq adı və ya yönəldilmiş qraf alına bilər.

YARADICI TƏTBİQETMƏ

Şagirdlər "Araşdırmaq-öyrənək" bölümündə verilmiş tapşırığı yerinə yetirirlər.

QİYMƏTLƏNDİRİMƏ

Şagirdlər "Öyrəndiklərinizi yoxlayın" bölümündə verilmiş sualları cavablandırırlar.

Müəllim dərsin təlim nəticələrinə nail olmaq dərəcəsini müəyyən etmək üçün meyarlar cədvəli hazırlayıır. Dərsin bütün mərhələlərində bu meyarlara uyğun olaraq şagirdlərin fəaliyyətini izləyir və qeydlərini cədvəldə yazar.

| I səviyyə | II səviyyə | III səviyyə | IV səviyyə |
|---|---|--|---|
| Qraf informasiya modelini izah etməkdə çətinlik çəkir. | Qraf informasiya modelini müəllimin köməyi ilə izah edir. | Qraf informasiya modelini izah edərkən kiçik səhvlərə yol verir. | Qraf informasiya modelini düzgün izah edir. |
| Qraf informasiya modelinə nümunələr göstərməkdə çətinlik çəkir. | Qraf informasiya modelinə müəllimin köməyi ilə nümunələr göstərir. | Qraf informasiya modelinə nümunələr göstərkən kiçik səhvlərə yol verir. | Qraf informasiya modelinə nümunələr göstərir. |
| İnformasiya modelini qraf formasında çətinliklə ifadə edir. | İnformasiya modelini qraf formasında müəllimin köməyi ilə ifadə edir. | İnformasiya modelini qraf formasında ifadə edərkən kiçik səhvlərə yol verir. | İnformasiya modelini qraf formasında düzgün ifadə edir. |

TÖVSIYƏ OLUNAN MƏNBƏLƏR

1. Informatika kurikulumu (I – XI siniflər).
<https://cloud.mail.ru/public/EdP7/pbKaRn543>
2. İ.Calallı. İnformatika terminlərinin izahlı lügəti. Bakı, 2017.
3. Ümumi təhsil pilləsində təhsilənlərin attestasiyاسının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası.
<http://www.e-qanun.az/framework/41102>
4. Q.Hüseynov və b. İnkəlüziv təhsil (ibtidai təhsil pilləsi üçün), 2010.
5. Information and communication technology. The Nat. Curr. for England
6. A.A. Дуванов. Пишем на компьютере. Книга для учителя. Санкт-Петербург, БХВ-Петербург, 2004.
7. Джени Стил, Керт Мередис, Чарльз Темпл. Основы развития критического мышления, Фонд Сорос-Кыргызстан, Бишкек, 1998.
8. В.В. Малеев. Общая методика преподавания информатики, Воронеж, 2005.
9. Л.П. Панкратова, Е.Н. Челак. Контроль знаний по информатике: тесты, контрольные задания, экзаменационные вопросы, компьютерные проекты. Санкт-Петербург, БХВ-Петербург, 2004.
10. Е. Я. Яковенко. Компьютер для школьника. Москва, АСТ, 2007.
11. Məktəbdaxili qiymətləndirmə. <http://edu.gov.az>
12. <http://www.informatik.az>
13. <http://www.informatika.edu.az>
14. Python dilinin rəsmi saytı. <https://www.python.org/>
15. Windows üzerinde Python Kurulumu.
<https://www.youtube.com/watch?v=eB3UnDyCWvc>
16. Python. Təməl bilgiler. <https://www.youtube.com/watch?v=PufA1VHnqAk>
17. <http://soft-free.ru/content/view/1845/118/>
18. <http://www.curriculumonline.gov.uk>
19. <http://www.curriculum.edu.au>
20. <http://www.curriculum.org>
21. <http://www.meb.gov.tr>
22. <http://education.alberta.ca/>
23. <http://ergo.human.cornell.edu/>
24. <http://www.informatika.ru>
25. <http://www.rusedu.info>
26. Растворная и векторная графика. <https://youtu.be/3quFDsZ2W3Y?t=13s>
27. Кодирование звуковой информации:
<https://www.youtube.com/watch?v=ETl9mXe9uxE>
28. Intel mikroprosessorlarının siyahısı:
https://az.wikipedia.org/wiki/Intel_mikroprosessorlarının_siyahısı
29. Как узнать технические характеристики компьютера:
<https://www.youtube.com/watch?v=ofNvFvIGw6Q>
30. Programlaşdırma dillerinin reytinqi.
<http://www.tiobe.com/index.php/content/paperinfo/tpci/index.html>

LAYIHƏ

BURAXILIŞ MƏLUMATLARI

İnformatika – 9

*Ümumtəhsil məktəblərinin 9-cu sınıfı üçün
İnformatika fənni üzrə dərsliyin (qrif nömrəsi: 2019-075)
metodik vəsaiti*

Tərtibçi heyət:

Müəlliflər: **Ramin Əli Nazim oğlu Mahmudzadə**
İsmayıł Calal oğlu Sadıqov
Naidə Rizvan qızı İsayeva

Nəşriyyat redaktoru **Kəmalə Abbasova**
Texniki redaktor **Zeynal İsayev**
Dizayner **Taleh Məlikov**
Korrektor **Aqşin Məsimov**

© Azərbaycan Respublikası Təhsil Nazirliyi

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.

Hesab-nəşriyyat həcmi: 7,2. Fiziki həcmi: 8,5 çap vərəqi. Formatı: 70×100 1/16.

Kəsimdən sonra ölçüsü: 165x240. Səhifə sayı: 136.

Şriftin adı və ölçüsü: Times New Roman qarnituru 11 pt. Ofset kağızı. Ofset çapı.
Sifariş _____. Tiraj 7281. Pulsuz. Bakı – 2020.

Əlyazmanın yiğima verildiyi və çapa imzalandığı tarix: 08.06.2020

Nəşriyyat:
“Bakınəşr” (Bakı ş., H.Seyidbəyli küç., 30).

Çap məhsulunu istehsal edən:
“Radius” MMC (Bakı ş., Binəqədi şəhəsi, 53).